

ƏLİ ŞAMİL

**İRFANI LƏQƏBLİ
AŞIQLAR VƏ
“URFANI” HAVALARI**

**(Araşdırmlar, şeirləri, dastan-
rəvayətlər və not yazıları)**

ELEKTRON KİTAB

BAKİ – 2016

“Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər)” kitabı nəşrə hazırlayarkən Azərbaycan kitabxanalarında, internet saytlarında İrfani ləqəbli aşıqlar, onların şeirləri haqqında bilgiləri, “Urfani” havalarının notyazılarını tapmağın necə çətin olduğunu gördüm. Ona görə də Türkiyədən topladığım bəlgələrdən Azərbaycanlı araşdırıcılar rahat istifadə edə bilsin deyə topladıqlarını sistemə salıb kitaba daxil etdim. Lakin maliyyə xərclərinə görə kitabı həmin formada nəşr edə bilmədik. Orada yalnız Çıldırlı Aşıq İrfaninin(Süleyman) haqqında bilgiləri, şeirlərini və haqqındakı dastan-rəvayətləri verdik.

Kitabdan kənardə qalan bilgilərin araşdırıcılar üçün önəmli ola biləcəyini nəzərə alıb elektron kitab hazırladım. Elektron kitaba Çıldırlı Aşıq İrfani(Sülüyman) ilə yanaşı Gürünlü, Çorumu (Dödürüqlü), Sunqurlu, Anamurlu İrfanilərin də şeirlərin daxil etdim və onlara izahlar yazdım. Beləcə İrfani ləqəbli aşıqlar haqqında bir kitab ya-randı. Onu sizlərə təqdim edirəm.

İÇİNDƏKİLƏR

“İrfani” havası və İrfani ləqəbli aşıqlar.....	9
Giriş.....	9
Aşiq İrfaninin şeirləri haqqında ilk bilgim	11
Çıldır-Axisqa bölgəsinin tarixi haqqında.....	14
Çıldır əyalətinin yaradılması.....	15
Çıldır əyalətinin Rusiya tərəfindən işğali.....	18
Rusyanın Axisqada türk izini silmək cəhdı	20
Axisqa Sovet dövründə.....	22
Axisqalıların vətənə dönmək uğrunda mübarizəsi.....	24
Çıldır-Axisqa aşıqları mənəvi körpü rolunda	25
“İrfani” havası.....	28
Aşiq İrfani haqqında axtarışlarım	35
İrfani haqqındaki xalq hekayəsinin qısa özeti.....	37
Aşiq İrfani haqqında Azərbaycandakı araşdırımlar	38
Aşiq İrfani haqqında Türkiyədəki araşdırımlar	39
İrfani haqqında yazınlara müqayisəli bir nəzər.....	41
Çıldırlı İrfani aşığıdır, yoxsa el şairi?	55
Köhnə mövzuya yeni baxış.....	57
Sonuc..	59
Qaynaqlar.....	60
Kitabın tərtibi haqqında	66
<i>Qoşmalar</i>	
Açılmış.....	70
Bağımız.....	71
Bağlandı	70
Bələsidiş	74
Bilməzsən.....	74
Bu sevda.....	76

Çıldırın	76
Cılvələnirsən	77
Gəlmədi	78
Denir	79
Derlər..	80
Dolanayım.....	81
Durnam	81
Düşərmi.....	83
Düşəsən.....	83
Edərlər.....	84
Getdi.....	86
Gəldin	85
Gəlmədi.....	85
Gəlmişəm	88
Gətirdim	89
Gətirir	91
Gəzər.....	91
Qalmasun	92
Qəbahətimdir	93
Qədər.....	94
Qocalur.....	95
Qızların	96
Könlümün	96
Münasibdir	97
Ucundan	99
Uyanıqdır	99
Yanağına	100
Yar ilə	101
Yaylalar.....	101
Yetiş	102
Yıxıldı	103

Qoşma müstəzad

Yeri.....	105
-----------	-----

Vücudnamələr

Hal olur	107
Yaş dastanı.....	108
Ömür dastanı.....	113

*Deyişmə***İrfani ilə Xəstə Hasanın deyişməsi**

Dörddü dörd.....	118
------------------	-----

*Aşıq İrfaninin ömür yolu və şeirlərinin yaranması**haqqında dastan-rəvayətlər*

İrfani və Sənəm xanım	121
Çıldırlı İrfani xoca	127
İrfani xoca ilə türkmən qızı.....	138
Xəstə Hasanın qardaşı oğlu Dəli Bayramı türmədən azad etməsi.....	164
Sözlük.....	174

Əlavələr.....	179
----------------------	------------

<i>Gürünlü (Sivas) İrfani.....</i>	181
Bağlandı.....	182
Çürüyeyim mi.....	183
De gəlsin.....	184
Dilber.....	184
Eylər.....	185
Gafilin.....	186

Gel seninle danişalım.....	187
Gəzər.....	188
Gətirir.....	188
Hacı Bektaşɑ.....	189
İlimiz.....	190
Kulundur sənin.....	191
Olmadı.....	191
Uyanamadık.....	192
Yetiş.....	193
Çorumlu (Dodurgalı) İrfani.....	194
Bu işe.....	196
Çıkar.....	197
Dedim.....	197
Pirimiz var.....	198
Taşım var.....	199
Sungurlu İrfani.....	200
Adular kem dese.....	200
Çıktı.....	201
El aman.....	202
Gel talip.....	203
Geldim.....	204
Gönül arz eyledi.....	205
Ne derse desin.....	205
Anamurlu İrfani.....	207
Gərayıllar.....	209
Allahım.....	209
Durur.....	210
Nazlanı nazlanı.....	211

Oldu.....	211
Şimdi.....	212
Qoşmalar.....	213
Aldı getti.....	213
Ayrıldım.....	214
Beni.....	214
Çekemem gönül.....	215
Dargindır.....	216
Darılır m'ola.....	216
Dedim.....	217
Diyemez.....	218
Durmasın.....	218
Geldi.....	219
Geldin.....	220
Geldin mi.....	220
Getti.....	221
Gönül.....	222
Gül alır.....	222
Güzel.....	223
Güzeldir.....	223
İniler.....	224
Kalmadı.....	225
Olur.....	225
Olur mu.....	226
Sılanın.....	227
Silen yok.....	227
Solamaz misin?	228
Sorayım.....	229
Şerifim.....	229
Varayım.....	230
Var deyi.....	231

Yanaştı 1.....	232
Yanaştı 2.....	232
Yavaş- yavaş.....	233
Yaylaya.....	233

İrfani-Urfani-Ruhani havalarının not yazıları.....236

Sazda çalan: professor İlqar İmamverdiyev, nota köcürən: professor İlqar İmamverdiyev.....	237
Sazda çalan: Aşıq Hüseyin Saraklı, nota köcürən: professor Taryel Məmmədov.....	242
Sazda çalan: Aşıq Kamandar Əfəndiyev, nota köcürən: Nazim Bağırov.....	248
Sazda çalan: Aşıq İsləgəndər Ağbabalı (Gülməmmədov), nota köcürən: Afiz(Hfiz) Kərimov.....	264
Sazda çalan: Aşıq Hüseyin Saraklı, nota köcürən: Afiz (Hfiz) Kərimov.....	265
Nota köcürən: Əkrəm və Kənam Məmmədlilər.....	266

“İRFANI” HAVASI VƏ İRFANI LƏQƏBLİ AŞIQLAR

İrfani henüz çözülmemiş bir bilmecedir. Tarihî kaynaklar, kendisine dair söz söylemekte ısrar ettileri cihetle, onu geçmişin karanlığından çıkarmak ve hâlin ışığına kavuşturmak oldukça çetindir.

M.Halit Bayrı

Giriş

Radio-televiziya verilişlərində, mətbuatda, sosial mediada, rəsmi toplantıarda və s. saz havalarımızdan birinin adı “Ruhani” kimi təqdim olunur. Yallılarımız arasında isə “Urfani” adlı gözəl bir rəqs havamız var. Keçmişdə isə saz havamızı yaşılı aşıqlar “İrfani”, “Ürfani”, “Urfani” deyə tanıdırdılar. Bəzi bölgələrimizin aşıqları da ənənəyə sadiq qalaraq yenə də “İrfani”, “Urfani” deyirlər.

Ruhani və irfani, urfani, ürfani sözlərinin mənası eynidirmi? Aralarında məna fərqi varmı? Yoxsa eyni söz bölgələrimizə, ağızlara görəmi dəyişir?

İslam dini sayəsində dilimizə ərəbcədən keçmiş ruhani və irfan sözləri lügətlərdə belə aydınlaşdırılır: «1. ruhani-ruh və cana mənəsub olan, sərf mənəvi, maddi olmayan, yalnız din və mənəviyyat ilə məşğul olan adam, din xadimi. 2. irfan-bilmə, xəbərdar olma, təsəvvüfdə-Allahı dərk etmə» (**Ərəb, 1985:527, 249**). Təsəvvüfə dair ədəbiyyatlarda isə irfan belə aydınlaşdırılır: “haqq və həqiqəti tanıma yolu irfan adlanır. Arıslarə görə bəşər öz nəfsini paklaşdırmaqla, batını işıqlanma və əqli-mənəvi yüksəliş tapmaqla haqqı tanıya bilər. Ona görə də irfan təkcə əqli-məntiqi dəlillərlə deyil, həm də ruhu kamillik və mənəvi yüksəliş dəyərlərinə sığınaraq həqiqətə qovuşmayı mümkün sayırm” (**Göyüşov N., 2001:95**).

Belə olduqda hansı doğrudur? Saz havamızın adı Ruhanidirmi, yoxsa İrfanidirmi? İrfani, Ürfani, Urfani, Ülfani eyni sözün ağızlaşlara görə dəyişməsidir. Bəzi araşdırıcılar görə “Urfani” yallısı isə əzəmet, vüqar, mərdlik və qəhrəmanlıq hərəkətləri ilə zəngin olan yallılardandır. Adı “ruh” sözündən götürülən bu yallı ifa edilərkən yallı üzvlərinin bütün bədən əzaləri hərəkət edir” (**Əzizəliyev N., 2014: 24 aprel**). Akademik Valeh Haclar (**Hacılar V., 2015**), Prof. M.Qasımlı (**Qasımlı M., 2011:127**), Əli Şamil (**Şamil Ə., 2006**) və b. “İrfani” havanın və aşığın ləqəbinin sufi dünyası ilə bağlı olduğunu yazırlar. Azərbaycan Sovet Ensiklopediyası kimi ciddi və Sovet ideologiyasının daşıyıcısı olan bir nəşr yazır: “Ürfani-aşiq havası 18-ci əsr Azərbaycan aşığı Ürfani tərəfindən bəstələnmişdir. Adı da buradandır. Çox vaxt bu havanı aşıqlar yanlış olaraq “ruhani”, “ruhani” da adlandırmışlar” (Aşığın harada doğulduğu, harada yaşadığı ensiklopediyada yazılmayıb. Yazılısaydı məqalə bəlkə də nəşr edilməzdi. Necə ki, həmin bölgədə yaşamış Xəstə Hasan, Qul Qarani, Şenlik və b. aşıqlar haqqında məqalələr nəşr edilməmişdir – **Ə.S.**) (**ASE, 1986:496, 9-cu cild**). Ciddi elmi qaynaqda saz havamızın adının “ruhani”, “ruhani” yazılımasının yanlış olduğu göstərilsə də bu yanlışlıq 60 ildən çoxdur davam edir.

Biz isə yanlışlığı aradan qaldırmaq üçün saz havamızdan, onun müəllifi sayılan aşıqdan söz açanda İrfani yazacaqıq. Bu mövzudakı qaynaqlara müraciət etdikdə isə orada neçə yazılıbsa o cür də göstərəcəyik.

Ensiklopediyadakı məqalədən də, araşdırmalardan da aydın görünür ki, “İrfani” saz havasının yaradıcısı olan Aşiq İrfani 18-19 yüzillərdə yaşayib. Aşığın müasirlərinin çoxunun şeirləri toplanıb nəşr edilsə də onun şeirlərinin toplanması və ömür yolunun öyrənilib, təbliğ edilməsi kölgədə qalıb.

“İrfani” havasını çalanların sayı çox olduğu halda Aşiq İrfanının sözlərini bilən və öxuyanlar tək-təkdir. Onun şeirlərini ilk

dəfə, universitetdə oxuduğum illərdə (1972) eşitmışəm. Azərbaycan aşıq ədəbiyyatının canlı ensiklopediyası hesab edilən Göycə, Gəncə, Qazax, Borçalı aşıqları “İrfani” havasını böyük şövqlə məclislərdə çalsalar da, havanın yaradıcısı olan aşığın şeirlərini oxuduqlarına rast gəlməmişdim. Qəribə burası idi ki, sanballı araşdırıcılarımız da Aşıq İrfaninin ömür yolu haqqında ciddi bir məqalə yazmamış və şeirlərini toplayıb nəşr etdirməmişdilər.

Araşdırıcılarımız yalnız Aşıq İrfani haqqında deyil, Xəstə Hasan, Qul Qarani, Usta Polad və b. Axısqa-Çıldır aşıqları haqqında heç nə yazmamışdır. Onların şeirləri, ömür yolları haqqında bilgini ilk dəfə Aşıq İslam Erdenerdən(1921-2000) aldım.

Aşıq İrfaninin ömür yolu və yaradıcılığını araşdırarkən bölgənin tarixi haqqında da bilgi verməyə çalışacaqıq. Çıldır-Axisqa bölgəsinin tarixini bilmədən sənətkarın ömür yolunun, yaradıcılığının nədən kölgədə qaldığına aydınlıq götirmək çətindir.

1. Aşıq İrfaninin şeirləri haqqında ilk bilgim

Aşıq İrfaninin şeirləri haqqında ilk bilgini Türkiyəli Aşıq İslam Isa oğlu Erdenerdən eşitmışdım. Aşıq İslamin atası Isa kişinin ailəsi 1917-1920-ci illərin qovğasında ata-baba yurdu Dağ Borçalının (indiki Ermənistən Cumhuriyyətinin Kalinino rayonu) Soyuqbulaq kəndindən qaçaraq Türkiyənin Kars ilinə (vilayətinə) bağlı Ladıkars kəndində köçənlərdəndir (**Aşırıh M., Qillözü M., Dərviş O., 2003, Kamaloğlu M., Dərviş O., Qarapapaq Ş., 2005**). Sonralar sərhədlər bağlandıqından Isa kişi və övladları uzun illər Sovetlər Birliyində yaşayan əzizlərini görə bilmirlər. Qadağalara baxmayaraq qohumlar bir-birinin varlığından xəbər tuturlar. Bu xəbərləşmələr onlarda görüşmək istəyini daha da artırır. Isa kişi bir daha geri dönə bilməsə də oğlu İslam Erdener 1972-cü ilin aprelində Gürcüstana SSR-in Marneuli rayonundakı

Keşəli kəndinə, bacısı Anaxanımı və qohumlarını görməyə gəlir. Bu səfər bölgədə hadisəyə çevrilir.

1948-ci ildə Keşəli kəndində doğulub, Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsində oxuyan, dostum Osman Əhməd oğlu (Osmanov) kəndlərinə Türkiyədən bir aşiq gəldiyini söylədi. Bu xəbər oluqca gözlənilməz, şirin və maraqlı idi. Dərs-dən qaçdığımızı görə cəzalandırılacağımızı göz altına alsaq da Gürcüstana getməyi qərara aldıq.

Aşıq İslam Erdenerlə görüş bizə elə bil yeni dünya bəxş etdi. Adamlar Aşıq İslami evinə qonaq dəvət etmək üçün növbə tutmuşdular. Hər gün onun görüşünə 50-60 nəfər gəlirdi.

Aşıq İslam soydaşlarımıza 19-20-ci yüzillərdə Osmanlı dövlətinə getmiş və İkinci Dünya Savaşında “itkin düşmüş” əzizləri haqqında xəbər götirməklə yanaşı, Türkiyədəki, Almaniyadakı həyat tərzi haqqında maraqlı hadisələr danışındı. O, Azərbaycanda ədəbi oğru kimi tanıdlan Xəstə Hasanın həyat və yaradıcılığından, çağdaşı olan İrfanidən, Qul Qaranidən, Usta Poladdan, Küfdadidən, Aşıq Şenlikdən və b. şeirlər deyir, ömür yollarından bilgilər verirdi. Bu da məndə Kars, Çıldır, Ardahan bölgəsinin aşiq mühitini, “vətən xaini” elan edilərək Qazağistana sürgünə göndərilmiş Axısqa türklərinin folklorunu öyrənməyə həvəsi artırdı. Xəstə Hasanı sınאגa çəkmək üçün zamanəsinin ustad aşığı İrfani ilə qarşılaşdırıldığını ilk dəfə ondan öyrəndim. (**Şamil Əzizə, Şamil Əli, 2005:11-15**)

Xəstə Hasanla bağlı yazılarımда və çıxışlarımda diqqəti aşığın çağdaşı olan, Azərbaycan folklorşunaslığında öyrənilməmiş aşıqlara və el şairlərinə yönəltməyə çalışdım. (**Şamilov Ə., 1984: 29 mart, 1986:1 iyul**) Belə sənətkarlardan biri də adını saz havasında yaşıdan İrfani idi. Aşıq İslam Erdener söyləyirdi ki, Xəstə Hasan qardaşı oğlunu həbsdən azad etdirmək üçün Xosbiya bəylərinə xahişə gedir. Xosbiyada Ramazan bayramı günü məclis qurmuş bəylər Xasta Hasanın haqq aşığı olub, olmadığını yoxla-

maq üçün İrfani ilə deyişməsini istəyirlər. Xəstə Hasan bəylərin sözündən çıxa bilmir.

Aşıq İslam Erdener Çıldır-Axisqa aşiq mühiti haqqında başına toplaşanlara, onu görməyə gələnlərə söhbət edirdi. O, müxtəlif mövzuda söhbət etsə də toplananların əksəriyyəti üçün ən diqqəti çəkən Çıldır aşiq mühiti haqqında verdiyi bilgilər idi.

Kars yaxınlığındakı Ladikars (Hümmətli) kəndində yaşayan aşığı bacısı oğlu Qənbər çox çətinliklə də olsa kəndlərinə, Gürcüstan SSR Marneuli rayonunun Keşəli kəndinə qonaq gətirdə bilmışdı. Sovet-Türkiyə münasibətlərini soyuq olduğu, dövrü mətbuatda, radio-televiziyada durmadan Türkiyə əleyhinə təbliğat getdiyi, sərhədləri “dəmir pərdələr qapatdığı”, insanlar tərcümeyi-hallarında Türkiyədə yaşayan qohumlarının, doğmalarının adını belə yazmağa cəsarət etmədiyi bir zamanda belə bir iş görməyin, Türkiyədə yaşayan dayısını SSRİ-yə gətirtməyin özü bir qəhrəmanlıq idi.

Aşıq İslam Erdener 50 ildən çox üzünü görmədiyi bacısı Anaxanımı və onun övladlarını görməyə gəlmışdı. Onun gəlişindən xəbər tutanlar isə nəinki qonşu kənd və rayonlardan, hətta uzaq bölgələrdən də Keşəliyə axışırdılar. Ömür yoluma dərin iz salan bu görüş məni Axisqa aşiq mühitini öyrənməyə həvəsləndirdi. Yaşım yetmiş qazaxıstanlı - sürgün olunmuş axisqalılardan folklor nümunələri toplamağa, gah Türkiyəyə, gah Gürcüstana gedirəm.

Axisqa aşıqlarının şeirlərini toplayanda, ömür yollarını öyrənəndə ilk gəldiyim qənaət bu oldu: Sovetlər -Türkiyə münasibətlərinin soyuqluğuna, bölgədə yaşayan müsəlmanların 1944-cü ilin noyabrın 13-14-də “vətən xaini” elan edilərək elliklə Orta Asiya və Qazaxıstanı sürgün edildiyinə görə Axisqa haqqında az yazılıb, fölkloru toplanmayıb. Sovetlər Birliyi dağılıandan sonra Türkiyəyə gediş-geliş artdı. Türkiyədəki araşdırıcıların əsərləri ilə tanış olanda gördüm ki, Axisqa bölgəsi haqqında araşdırmalar orada da

könülaçan olmayıb. Dünyaya meydan oxuyan Sovet imperiyasının sərhədləri yaxınlığında yaşayan türklərin tarixinin öyrənilməsində, bölgədən dialekt, folklor, etnoqrafiya materiallarının toplanıb nəşr etdirilməsində, araşdırılmasında bir çəkingənlik olub.

2. Çıldır-Axisqa bölgəsinin tarixi haqqında

Xalqların köçləri haqqında qaynaqlar yetərincə deyil. Buna görə də hətta peşəkar tarixçilər belə bu mövzudan bəhs edərkən çox ehtiyatlı davranışırlar. Çünkü qaynaqlar az olduğunda araşdırıcılar ehtimallara dayanırlar. Buna görə də bölgənin tarixindən söz açarkən türklərlə bağlı yazılı qayaqlar olan dövrə qısa bir nəzər salacağıq.

Bölgəyə türklərin miladdan öncəmi, yoxsa sonramı yerləşdikləri məsələsində tarixçilər arasında fikir ayrılığı var. Gürcü tarixçiləri Sultan Alparslanın 1068-ci ildə Ardahan, Oltu, Tortum, Peneki tutduğunu, səlcuqların 1080-ci illərdə Acaraya qədər bütün bölgəyə sahibləndiklərini yazırlar. Gürcü çarı İkinci David səlcuqların basqının qarşısını almaq üçün Azov dənizi ilə Qaf-qaz dağları arasında yaşayan xristian inanclı qıpçaqların xanı ilə danışiq aparıb 45 min çadırlı bir toplumu 1118-1120-ci illərdə Çoruh ilə Kür çayı arasına köçürülməsinə nail olur. O həm də Gürcüstana köçən qıpçaq bəyi Atrakın qızı ilə evlənməklə ailə bağlarını möhkəmləndirmiş olur. Beləcə Kartlini səlcuqlardan qorumaq üçün qıpçaq türklərdən bir sipər yarada bilir. (**Berdze-neşvili N., Canaşa S., 2000:142**).

Gürcü çarı Dördüncü Davidin (1073 – 24 Ocak 1125) ölkəsini qorumaq üçün gətirdiyi xristian qıpçaqlar sonradan güclənərək Atabəylilik yaradır və bölgəni müstəqil idarə etməyə çalışırlar. Onlar öncə bölgədəki az sayıda səlcuqluları 1125-ci ildə qovurlar. Gürcü çarı Üçüncü Gorgi zamanında (1156-1184) da 20-30 min qıpçaq Gürcüstana gətirilir. Qıpçaqlar gürcü çarlarının dəvətilə gəlmələrinə

baxmayaraq bölgədə güc sahibinə çevrildikdən sonra onları gətirənlərə qarşı da çıxırlar. Sonrakı yüzilliklərdə qıpçaqların xahişi ilə Əmir Teymur bir neçə dəfə Gürcüstana yürüş etməli olur.

Bölgənin tarixinin, folklorunun, etnoqrafiyasının öyrənilməsi və təbliğində böyük xidmətləri olan Prof. Dr. Asif Hacılı yazır: “Türk-islam nüfuzunun Axısqada, ümumən cənubi-qərbi Qafqazda əhəmiyyətini belə bir fakt da təsdiq edir: həmin dövrlərə aid gürcü mənbələrində indiki Gürcüstan ərazisi “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) adlı iki hissəyə bölünür! Əsas mərkəzi Axısqa-Axılkələk və Borçalı olan “Didi Türkoba”nın hərbi-siyasi qüdrəti 13-cü yüzildə elə güclənir ki, İlhanlılar dövründə, yəni 1267-ci ildə türklər Axısqanın Gürcüstandan asılılığını son qoyur və paytaxtı Posof yaxınlığında Caksu qəsəbəsi olan Samshida qıpçaq bəyliyi yaratdıqlarını elan edirlər... Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və türklüyünü saxlayıb, Axısqa bəyliyi, gürcü mənbələrində isə Saatabaqqo, Samshi Saatabaqqo (Atabəylər yurdur, Samshi Atabəyliyi) kimi tanınıbdır (**Hacılı A., 2014:5**).

Qaraqoyunlular, Ağqoyunlular, xüsusən də Səfəvilər sülalələrinin qurduqları dövlətlərlə öyündüyüümüz halda, “bu dövlətləri bizim babalarımız qurmuşdur” deyə qürurlanmamışıq.

2.1. Çıldır əyalətinin yaradılması

Günümüzdə Çıldırlı Aşıq Şenlik, Çıldırlı Aşıq İrfani, Çıldırlı Aşıq Qaranı və s. onlarla ada rast gəlmək olur. Türkiyənin fərqli bölgələrində rastlaşdığımız bəzi insanlar Azərbaycan türkcəsində danışdığınıza gördükdə bizlərlə ünsiyyət qurmağa can atır, Çıldırlı olduqlarını söyləyirlər. Danışığımızda o qədər fərq hiss edilmir. Onları Qazax-Borçalı ləhcəsində danışnlardan seçmək

heç də asan olmur. Çıldır vaxtilə Borçalı, Göyçə, Zəngəzur kimi bir bölgənin, ərazi vahidinin adı olmuşdur.

Qıpçak Atabəyliyi müstəqil sayılsa da qonşu dövlətlərin təsirindən tam çıxa bilmirdi. Hələ 1514-cü ildə Çaldıran savaşında Axısqə Atabəyləri Osmanlı ordusuna ərzaq göndərdiyinə görə Yavuz Sultan Səlim tərəfindən təqdir edilmişdilər. 1536-ci ildə Osmanlı-Səfəvi savaşında bölgə I Şah Təhmasibin tam təsiri altına düşsə də öldürümüş məlikin oğlu İkinci Keyxosrov Osmanlılardan yardım istəmişdir. Osmanlı dövləti ona yardım etsə də bölgədə hakimiyyəti tam ələ ala bilmir. Sonradan İkinci Keyxosrov mövqə dəyişərək I Şah Təhmasibin tərəfinə keçir. Beləcə 1578-ci ilədək Osmanlı və Səfəvi tərəfdarları arasında zaman-zamanavaşlar olmuş, Atabəyliyin sərhədləri tez-tez dəyişilmişdir. (**İslam Ansiklopedisi, 1993:300, 8 cild**).

M. Fahrettin Kırzioğlu yazır ki, Osmanlı sultani Üçüncü Muradın dönəmində, yəni 1578-ci ildə şeyxülislam Qədrizadə Əhməd Şəmsəddin əfəndi Səfəvilər əleyhinə fitva verdikdən sonra Osmanlı sərkərdəsi Lala Mustafa paşanın yüz minlik ordusu Çıldır gölü ətrafında Səfəvi sərkərdəsi Toxmaq xanın 15 minlik ordusunu yenir. Beləcə bölgə 32 qalasıyla birgə Osmanlı dövlətinin tərkibinə qatılmış olur. Döyüşün şərəfinə bura Çıldır əyaləti adlandırılır. (**Kırzioğlu M. F., 1992:**)

Ciddi mənbə sayılan Azərbaycan Sovet Ensiklopediyası isə yazır: “Çıldır vuruşması (1578) - Osmanlı qoşunları ilə qızılbaş dəstələri arasında Çıldır gölü (indiki Türkiyə ərazisində) yaxınlığında baş verən döyüşdür. Ərzurumda yüz minlik ordu toplayan Osmanlı sərkərdəsi Lala Mustafa paşa Amasya müqaviləsini (1555) pozaraq hər iki dövlət arasında bitərəf bölgə sayılan Kars qalasını tutur. Avqustun 9-da 15 minlik qızılbaş qoşunu osmanlıların ön hissələrini məglubiyətə uğradıb düşməni 2-3 fərsəx təqib etdi. Lakin Lala Mustafa paşa ehtiyatda olan əsas qüvvələrini

döyük meydanına çıxartdı. Təqribən 10 min itki verən qızılbaş qoşunu məğlubiyyətə uğradı. Çıldır vadisindəki qələbə Osmanlıların Gürcüstan və Şirvanı işgal etmələrini sürətləndirdi. (**ASE, 1987:366,10-cu cild**).

Ciddi bir nəşrə-ensiklopediyaya məqalə yazan müəllif sanki bu savaşın Osmanlı-Səfəvi döyükü olduğunu bildirməyə ehtiyac duymur. Lala Mustafa paşanın ordusu ilə döyükən Səfəvi dövlətinin ordusu deyil hansı bir silahlı dəstə, yəni “qızılbaş qoşunu” təsiri bağışlayır.

Səfəvi-Osmanlı orduları arasında savaş gedərkən Axısqə Atabəyi Mamuçahr bəy Lala Mustafa paşanın yanına gələrək qalanın açarını verir və ona itaət edəcəyini bildirir. Beləcə Lala Mustafa paşanın qələbəsi qıpçaq Atabəyliyinin (1267-1578) 311 illik tarixinə son qoyur.

Lala Mustafa paşa işgal etdiyi bölgədə aşağıdakı sancaqlıqları: Oltu, Ardanuç, Ardahan-i büzürg, Çıldır, Xırtız, Tavusgər, Çeçərək, Gölə, Macaxel (Mahcil), Axılkələk, Penək, Posof, Axısqə (Şavşat), Pərtəkrək, Livanə, Nisf-i Livanə özündə birləşdirən Çıldır Əyalətini yaradır. (**İslam Ansiklopedisi, 1993:300, 8-ci cild**).

Prof. Dr Asif Hacılı isə yazar ki, bölgə, Osmanlı dövləti tərkibində əyalətə çevrildikdən sonra Çıldır gölündən Borjoma qədər 21 sancaqdan ibarət, 15 şəhəri olan qüdrətli vilayətə çevirilir. Burada güclü qalalar tikilir, məscidlər ucaldılır, mədrəsələr, kitabxanalar açılır. (**Hacılı A., 2014:5**).

Osmanlı dönməmində də əyalətin sərhədləri və mərkəzi sabit qalmır. Gah böyüür, gah da kiçilir. Mərkəz bəzən Axısqaya daşınır.

Müasir inzibati ərazi bölgələri haqqında coğrafiya kitablarında, xəritələrdə Çıldır əyalətinin adına rast gəlinmir. Türkiyədə Kars ilinə (vilayətinə) bağlı kiçik bir ilçə (rayon) Çıldır adlanır. Güneydoğudakı Ağbabədağ (yüksekliyi 2040 metr) ilə Quzeybatıdakı Kısır dağı (yüksekliyi 3150 metir) arasındaki Çıldır ili-

nin ərazisi 1416 kvadratkilometrə yaxın, əhalisi 40 mini keçməyən bir bölgə Çıldır adlanır. (**Yeni Türk Ansiklopedisi, 1985:566, 2-ci cild**). Çıldır əyaləti isə daha böyük bir ərazini, yəni bugünkü Ermənistən Cumhuriyyətinin ərazisində yaxın torpaqları olan inzibati vahidi əhatə edirmiş.

Türkiyədə Ardahanla Kars arasında Çıldır gölü var ki, onunda sahəsi 123 kvadratkilometrdir. Çıldır Doğu Anadolunun ən böyük şirinsulu gölüdür. Dəniz səviyəsindən 1959 metr yüksəklikdədir. Ən dərin yeri 30 metrdir. Göldən axan Telek çayı Ermənistandakı Arpaçaya tökülmüş. Naxçıvan ərazisində üzərində su anbarı tikilmiş Arpaçaydan onu ayırməq üçün çox vaxt Naxçıvandan Araza tökülmən çaya Doğu Arpaçay, Ermənistandadan Araza tökülmən çaya Batı Arpaçay deyirlər.

Göldə Ağcaqala adlı bir ada var. Adını vaxtı ilə burada tiki-lən qalanın adından alıb. Bölğədə yaşayanların aynalı adlandırdığı sazan-çəki (*Cyprinus carpio*) balığı çox məşhurdur. Gölün üstünü qışda qalın buz örtüyündən üzərində at qoşulmuş xızəklə gəzir, yüksək daşıyır, buzda dəliklər açıb balıq ovlayırlar.

2.2. Çıldır əyalətinin Rusiya tərəfindən işğali

İnzibati vahid kimi Çıldır əyalətinin adı 200 ildən çoxdur ki, rəsmən ləğv edilib. Lakin onu insanların yaddaşından silmək mümkün olmayıb. Necə ki, Göyçə, Borçalı, Zəngəzur, Dərələyəz, Dərəçiçək, Ağbabə və s. inzibati vahidlər olmasa belə insanlar göycəliyəm, borçliyam, zəngəzurluyam, dərələyəzdiyəm, dərəçiçəkliyəm, ağbabalyam və s. dedikləri kimi, özünü çıldırkı kimi təqdim edənlər, çıldırkı olması ilə qürur duyanlar da var.

Çıldırın bir parçası olan Axisqa isə inzibati vahid kimi yox olsa da ictimai-siyasi, rəsmi sənədlərdə onun adı hələ də keçir. Çıldır və Axisqa inzibati ərazi vahidlərinin sıradan çıxmasına sə-

bəb Rusyanın Qafqazı işgalı və bölgədə yeritdiyi assimlə siyaseti olmuşdur.

Osmanlı Dövləti gücdən düşdükçə bölgədə nəinki söz sahibliyini, hətta ərazilərini də itirirdi. Rusiya isə Kırımı, Balkanları, Qafqazı işgal etməklə kifayətlənmir, İstanbulu tutaraq Ağ Dənizə çıxmağa can atırdı. 1826-cı ildə yeni islahatlar aparan, nizami ordu yaradan İkinci Mahmud 400 ilə yaxın Osmanlı dövlətində aparıcı güc olan yeniçər əsgəri birliklərini ləğv etməyə çalışır. Bu zaman qarşılurmada minlərlə döyüşü öldürülr. Bu da ölkənin müdafiə qüdrətinin zəifləməsinə səbəb olur.

1829-cu il savaşında Ərzurumadək irəliləyən Rus Ordusu Axısqə, Ardahan, Kars, Çıldır ve Doğu Beyaziti tutur. Edirne anlaşmasıyla (14.09.1829) Ardahan Osmanlıya, Çıldır Rusiyaya qalır. Beləliklə İkinci Mahmud dönəmində Osmanlı savaşda yenilincə Axısqə Ruslara təzminat olarak verilmiş olur.

Tekin Taşemir isə “Ahışkanın Osmanlı devleti zamanında Çıldır eyaletinin başkenti ve önemli bir kültür ve ticaret merkezi” olduğunu, 1828-ci il Rus işgalı ərəfəsində şəhərin əhalisinin 50 min nəfəri keçdiyini yazar (**Taşemir T., 2005:33-34**).

Rusiya işgal etdiyi ərazilərdə mövqeyini möhkəmlətmək üçün müstəmləkəcilərdən narazı olan müsəlmanları ata-baba yurdlarından köçməyə və onların yerinə Osmanlı Dövlətindən gətirilmiş xristianları yerləşdirməyə başlayar. Bu köçlərin bir qismi iki dövlət arasında bağlanmış müqavilə ilə tənzimlənirdi, bir qismini də icazəsiz köçlər, Rusiyadan gizli qaçmalar təşkil edirdi.

Rusyanın Çıldır Əyalətinə işgalçı yürüşü bölgənin türk-islam mədəniyyətinə ağır zərbə vurur. Bölgənin sərvəti Peterburqa daşınır. Ruslar xristian olmalarına baxmayaraq islam dininə dair kitablar da tamah salırlar. Rus generalı N. N. Muravyovun rəhbərliyi ilə Axısqə mədrəsəsinin kitabxanası müsadırə edilir. Prof. Dr. Asif Hacılı yazar ki, həmin vaxt rus ordusunda tərcüməçi olan Abbas-

qulu ağa Bakıxanov kitabxanada 300-dən çox əsər olduğunu yazır. O, bu əsərlərdən daha dəyərlilərini, yəni St. Peterburqa göndəriləcəklərinin siyahısını tutur. 148 nömrə altında qeyd edilən siyahıdan 153 cild kitab, iki nadir Qurani- Kərimi seçib və onların həm ərəb, həm də rus dillərində 14 səhifəlik təsvirini veribdir. Abbasqulu ağa Bakıxanov qrammatika, ritorika, söz sənəti, riyaziyyat, astronomiya, fəlsəfə, ilahiyyat, hüquq, ədliyyə və başqa sahələrə aid bu nadir əsərlərin Rusiyada yaradılacaq Asiya Tədris Müəssisəsi üçün çox gərəkli olacağını xüsusi olaraq qeyd edib. (**Hacılı A., 2014:6.**)

Rus əsgər və zabitlərinin qəddarlığını qəbul etməyən əhalinin bir qismi Osmanlının daha güvənlə bölgələrinə köçüb. Bir çox məscidlər, mədrəsələr məhv edilib, bağlanıb, zəngin kitabxanalar müsadirə edilib, dindarlar təqib olunub, əhalini xristianlaşdırmağa cəhdlər edilib.

Beləcə 1829-cu ildə Çıldır Əyaləti ləğv edilərək bir hissəsi işgalçı Rusyanın tərkibinə qatılıb, bir hissəsi isə Osmanlı dövlətin-də qalıb. Bu bölgü də bölgəyə dinclik, əminamanlıq gətirməyib. Ondan sonrakı yüzildə bölgə dörd dəfə savaş meydanına çevrilib. 1879-cu il fevralın 8-də İstanbulda bağlanmış anlaşmada Qafqazdan müsəlmanların kütləvi köçü rəsmiləşdirilir. 1879-cu ildən 1881-ci ilədək 82 min nəfər Osmanlı dövlətinin iç bölgələrinə köçürüülür. Hökumət bu qədər insanı yerləşdirmək gücünə malik olmadığından Kars konsullüğuna Mehmet Asim bəyi göndərir. İmamlar və müftilər də köçün durdurulması yönündə təbliğat aparırlar. Bu köçün qarşısını tam almasa da səngitmiş olur.

2.3. Rusyanın Axısqada türk izini silmək cəhdı

Rusiya əsarətində qalan müsəlmanların çoxu Osmanlının yenidən bölgəni ələ alacağını, tarixi ədaləti bərpa edəcəyini səbirsizlik-lə gözləyirdilər. Bunu Rusyanın hakim dairələri, dövlət qulluqçu-

ları da yaxşı bilirdilər. Ona görə də Rusiya bölgədə müsəlmanların sayını azaltmaq, boşalmış ərazilərə erməniləri yerləşdirmək siyaseti yeridirdi. Bölgəyə Osmanlı Dövlətindən kitablar, qəzet-jurnallar gətirilməsi üzərində ciddi senzor nəzarəti qoymuşdu. Osmanlı Dövlətinə gedib-gələn, ora ilə hər hansı bir əlaqəsi olan müsəlmanlar gizli izlənilirdi. Rusiya həm də yerli xalqlardan böyük casus şəbəkəsi yaratmışdı. Casuslar nəinki Rusiya ərazisində, hətta Osmanlı Dövlətinin sərhəd bölgələrində də ciddi iş aparırdılar.

Lakin onların bölgədə möhkəmlənmək cəhdini boşça çıxırıldı. Rus orduları Ərzurumadək hücum edib Doğu Anadolunun bir qismini işğal etsə də insanların qəlbinə yol tapıb bölgədə möhkəmlənə bilmirdi. Uzun müddət Kars və çevrəsi Rusiya işğalı altında qalsa da orada yaşayan Aşiq Şenliyə Rusiyani təriflətmək mümkün olmamışdı. O, qalib Rusiyani deyil savaşda məğlub olmuş Osmanlı dövlətini belə tərənnüm etmişdi:

Qurşannıq qılıcı, geyinnik donu,
Qovğa buludları sarır hər yanı.
Doğdu qoç iyidin şan almaq günü,
Can sağ ikən yurd vermərik düşmana!
Əsgər olan böyük-böyük bölünür,
Sandınızmı Kars qalası alınır,
Boz atlar üstündə qılınc çalınır,
Can sağ ikən yurd vermərik düşmana.

Hələ Alosmanın görməmiş zorun,
Din qeyrəti olan tədarük görün,
At təpin, baş kəsin, kazağı qırın,
Can sağ ikən yurd vermərik düşmana.

Şenlik, nə durursan atlara minin,
Sıra qılınc düşman üstünə dönün,

Artacaqdır şanı bu Alosmanın,
Can sağ ikən yurd vermərik düşmana.

(Qarapapaq Ş., 2004:47-48).

Rusiya işgal etdiyi bölgədə möhkəmlənə bilmədiyini görərək buraya Osmanlıdan erməniləri, urumluları, Rusıyanın daxili əyalətlərindən malakanları və b. xristian xalqları köçürüdü. Bu da bir nəticə vermədikdə bölgədəki türkləri və müsəlmanları sürgün etməyi planlaşmışdı. Çar dövründə bu plan tədricən və müxtəlif bəhanələrlə həyata keçirilirdi.

2.4. Axısqə Sovet dövründə

Köçlər bölgədə türklərin sayını azaltsa da 1921-ci ilədək onlar aparıcı xalq və söz sahibi olurlar. Belə ki, Ömər Faiq Nemanzadənin başçılığı ilə 1918-ci ilin oktyabrın 29-da Axısqə Hökuməti Müvəffəqitisi adlı bir hökumət qurduqlarını elan edirlər.

Kars İslam Şurasının dəvətilə 1918-ci ilin noyabrin 30-da Ordubad, Naxçıvan, Qəmərli, Sürməli (İğdir), Sərdərabad, doğu Şürügel, Axısqə və Axarkələkdən gəlmış 60 nəfər nümayəndə (ikinci gün onlara başqa bölgələrdən gəlmış 10 nəfər də qatılır) Batumdan Ordubada və Ağrı dağından Azqurq qədər bir ərazidə dövlət qurmağı qərara alırlar. Həmin ərazidə qurulmuş Cənubi Qərbi Qafqaz Hökuməti Müvəqqəti Milliyəsinin ömrü o qədər də uzun olmur. 1919-cu ilin aprelin 13-də İngilislər Karsda hiylə ilə Cənubi Qərbi Qafqaz Hökumətinin rəhbərlərini həbs edərək Malta adasına göndərir və hökuməti də ləğv edir. **(Cenub-i Garbi Kafkas Hükuməti, 1989:69)**

Xarici güclərin təzyiqinə baxmayaraq Axısqə türkləri öz haqları uğrunda mübarizəni davam etdirirlər. Sərvər bəyin başçılığı ilə Güney Qafqaz Əhalisinin Haqlarını Qoruma Mərkəzi (Axısqə-Axarkələk Müsəlmanları Milli Şurasını) yaranır. Lakin

bu qurumun da ömrü çox uzun olmur. Nisbi sakitlik 1921-ci ilin martınadək davam edir. Gürcüstanı işgal edən bolşeviklər martın 9-da Axısqanı da tuturlar.

1921-ci ilin martın 16-da bağlanmış Moskva müqaviləsi ilə Axısqa və Axarkələk bölgələri Gürcüstan SSR-in tərkibinə qatılır. Bundan sonra da sinfi mübarizə və kollektivləşmə adı altında əhalinin sığışdırılması, təqibi, həbsi və sürgünlər başlayır. Beləcə bölgədə türk əhalisinin sayı gündən-günə azalır. 1926-ci ilin siyahıyaalmasında bölgədə 138 min nəfərə yaxın türk qaldığı qeyd edilir.

Sovetlər dövründə isə sürgün kütləviləşdi. 1921-1923-cü illərdə bölgədən türkləri, müsəlmanları Sovet hökumətinə müqavimət göstərməkdə təqsirləndirərək sürgün etməyə başladılar. Sonrakı illərdə onları dini təbliğatda suçlayıb sürgün etdilər. 1929-cu ildən sonra isə ailəliklə sürgün olunanların sayı daha da artdı. Bu dəfə insanları kollektiv təsərrüfata üzv yazılmadıqlarına və ya kolxozların yaradılmasına əngəl olmaqdə suçlayıb sürgün etdilər.

Hökumətin gizli sənədlərindən aydın olur ki, bölgədən türklərin sürgün edilməsi üçün müxtəlif bəhanələr uydurulmasına yuxarıdan göstəriş verilmişdir. 1936-1937-ci il repressiyaları Axısqa ziyalılarına da ağır zərbə vurdu. Yüzlərlə ziyalı güllələndi, həbs edildi, sürgünə göndərildi.

Bölgədən türklərin və müsəlmanların kütləvi sürgünü 1944-cü ilin noyabrın 13-14-də başa çatdı. Axısqa bölgəsindəki müsəlmanların hamısı qəflətən Türküstana sürgün edildi. Baxmayaraq ki, burada yaşayan türklər İkinci Dünya Savaşına qatılmış Sovet ordusuna 40 min əsgər və zabit yola salmışdı. (**Ahıska türkləri, 1995**). Hər an Sovetlərin basqını qorxusu altında olan Türkiyə Cümhuriyyəti sürgünü durdurmağa cəsarət etməməsi bir yana, milli düşüncəli insanlara qarşı təqib və təzyiqləri artırdı. Xüsusən də ölkənin Doğusundakı müsəlmanların Qafqazda yaşayan soydaşları, əqrəbaları ilə əlaqə saxlamalarını, tarixi yaddaşı yaşatma-

larını əngəlləməyə çalışdı. Beləcə uzun illər Doğu bölgəsinin tarixi dərindən öyrənilməmiş, təbliğ edilməmiş, folkloru, etnoqrafiyası toplanmamış qaldı. Eyni proses Sovetlər Birliyində də davam edirdi. Sovetlər Birliyində yaxşı bilirdilər ki, bölgədən folklor, etnoqrafiya materialları toplanarsa, tarixi öyrənib təbliğ edilərsə əhali Türkiyəyə tərəf meyillənər.

1957-ci ildə sürgünə göndərilmiş xalqların bir çoxuna vətənə dönmələrinə icazə verildi. Lakin bu qanun Kırım və Axısqa türklərinə şamil edilmədi.

Sovetlər Birliyinin iqtisadiyyatı çökdükçə, ölkə zəiflədikcə idarəetmədə də pozuntular yarandı. Bu da istər Türkiyədə, istərsə Qafqazda araşdırıcıların fəallaşmasına səbəb oldu. Bölgədən folklor və etnoqrafiya materialları toplamağa, tarixi haqqında araşdırımalar aparıb nəşr etdirməyə imkan yarandı. Beləcə İrfani, Qul Qarani, Xəstə Hasan, Şenlik, Sefili kimi ustad sənətkarların haqqında dövrü mətbuatda məqalələr nəşr olundu və şeirləri toplandı.

2.6. Axısqalıların vətənə dönmək uğrunda mübarizəsi

Həbslərə, təqib və təzyiqlərə baxmayaraq minlərlə axısqalı vətənə dönmək uğrunda onilliklər boyu hökumət orqanlarına qarşı mübarizə apardılar. Tək-tək cəzalandırmalarla axısqalıların iradəsini qırma bilmədiklərini görən Sovet xüsusi xidmət orqanları 1989-cu ilin yayında Fərqliyədə özbəklərin əlilə kütləvi qırğın təşkil etdilər. Yüzlərlə axısqalı öldü və yaralandı, minlərlə insan isə bölgəni tərk etmək, qacqına çevrilmək zorunda qaldı.

1989-cü ildə, yəni Sovetlərin çökməsi ərəfəsində Axısqa türklərinə də vətənə dönmək üçün izin verildi. Lakin bu qanunda sürgündən dönenlərin yerləşdirilməsi, onlara kompensasiya verilməsi, işlə, mənzillə təmin edilməsi haqqında heç bir maddə olmadı. (**Kukulov T., 1999**). Beləcə qanun kağız üzərində qaldı.

Beynəlxalq təşkilatlar da işə qarışmalarına baxmayaraq Axısqıa türkləri hələ də elliklə vətənlərinə dönə bilməmişlər.

Tbilisinin güneyində yerləşən, doğudan indiki Ermənistən Respublikası, batıdan Acariya Muxtar Respublikası, güneydən Türkiyə Cümhuriyyəti ilə sərhəd olan 6,5 min kvadratkilometrlik bölgə qədimlərdə Mesxetiya, Cavaxetiya da adlandırılıb. Gürcüstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bölgədə Mesxetiya-Cavaxetiya quberniyası yaradıb. (**Taşdemir T., 2005:17**).

Lakin min bir əngəlləri aşaraq bölgədə yerləşən axısqalıları barmaqla saymaq olur.

3. Çıldır-Axısqıa aşıqları mənəvi körpü rolunda

Çıldır əyaləti Anadolunu Qafqaz və Güney Azərbaycanla bağlayan karvan yollarının üzərində yerləşdiyindən mədəni əla-qələrdə də bir körpü rolunu oynamışdı. Burada doğulub, boyabaşa çatan aşıqlar məclislərdə Yunis İmrənin də, Qaracaoğlanın da, Əmrəhin da, Kərəmin də, Qurbaninin də, Duxarxanlı Abbasın da, Xəsdə Qasımın da, Tahir Mirzənin də, Vanlı Gökçəyin (Kuçek) də və b. onlarla aşığımızın şeirlərini, Türk dünyasının onlarla qəhrəmanlıq və məhəbbət dastanını eyni şövqlə çalıb oxumuşlar. Həm də Qafqaz, İran aşıqlarının şeirlərini Anadoluya, Anadolu və Balkan aşıqlarının əsərlərini də İrana və Qafqaza ötmüslər. Onların fəaliyyəti yalnız türk mədəniyyətinin inkişafına deyil, fərqli dillərdə danışan, türk mədəniyyəti dairəsində olan ermənilərə, gürcülərə, kürdlərə, ləzgilərə, avarlara, tatlara və b. xalqlara da güclü təsir etmişdir.

Təsəvvüflə sıx bağlı olan aşıqlar, mətbuatın, radio və televiziyanın olmadığı bir çağda kənd-kənd gəzib, məclis aparmaqla, çalıb-oxumaqla, dastan danışmaqla yanaşı kifayətlənməmiş, həm də bir bölgənin xəbərlərini başqa bölgəyə daşmışlar.

Çıldır-Axisqada elə bir aşiq məktəbi yaranmışdır ki, inzibati ərazi vahidlər dəyişsə də, dövlətlər arasında dəmir pərdələr çəkiləsə də onu yox etmək mümkün olmamışdı. Aşıqlar arasındaki usta-şagird münasibətləri, ənənənin qırılmaması mədəniyyətimizi yaşatmış və toplumun malı etmişdir. Xəstə Hasan özündən əvvəl yaşamış və çağdaşı olmuş ustad aşıqları “Yüzdə bir” rədifli divanisindən belə xatırlayır:

Ab-i çeşmə göllərində sona da bir, qaz da bir.
Süsən, sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərtdən xəbərdardı, Gövhərin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.

Qurbani haqq aşağıdır – daima xamnan sökər,
Dəstinə alıb qələmi, xətdinə bir xət çəkər.
Çölli İsləyil baş tacı, cannan qəsəvvət tökər.
Kərəm ki, yandı ataşa, od da birdi, köz də bir.

Molla Xəlis dəlalətdə içdi eşqin badasın.
Küfdadiya pay verildi onnan da ziyadasın.
İrfani dərya-ümmandı, keçmək olmaz adasın.
Aşıq Seyfi, Usta Polat, Dəli Tamu sazda bir.

(Şamil Ə., 2013:153)

Şeirdə adları çəkilən Gövhər, Qul Qaranı, İrfani, Küfdadi, Qara Zülal, Aşıq Ömər, Çölli İsləyil, Aşıq Seyfi, Usta Polat, Dəli Tamu, Molla Xəlis Çıldır bölgəsinin ustad aşıqları olub. Onların şeir qosanları haqqında bilgimiz az da olsa var.

Gələcəkdə onların şeirlərindən bir toplu nəşr etdirməyi nəzərdə tutduğumuzdan burada əlavə bilgi verməyə ehtiyac duymuruq.

M. Fahrettin Kırzioğlu 1936-37-ci illərdə Karsda “Özəl idarə təhsil müfəttişi” işləyərkən 76 kəndi bir neçə dəfə gəzdiyini, fürsət tapdıqda aşiq şeirlərini və folklor nümunələrini topladığını yazar.

Araşdırıcı topladığı nümunələrin bir qismini 30 il sonra, yəni 1966-ci ildə “Türk kültürü” dergisinin sentyabr (sayı 47) ayında nəşr etdirib. O, şeirlərində nümunələr verdiyi çıldırlı aşıqların adlarını belə sadalayır : “Ahilkelekli Hasta Hasan, Konulyanlı (Altunkale) Çerkezoğlu, Ahiskalı Çirkini, Gülalı Xoca, Ahilkelekli Taştemir, Ahiskalı Emrah (İşığı), Üzeyri Usta (Fakiri), Ahiskalı Korhan, Ahiskalı Pir Mehdi, Hırtızlı Sevdayı, Hırtızlı Nihani, Ahiskalı Şehri, Azqurlu İsmail” (**Kırzioğlu M.F., 1966**).

Bu ozanların günümüzə kimi gəlib çatan şeirlərinə dayanaraq onların ömür yolları, yaradıcılıqları haqqında söz demək olur. Lakin bəstəkar aşıqlar, gözəl səsli aşıqlar, məclislər yola verən aktyor, rejissor aşıqlar haqqında isə heç nə deyə bilmirik. Çünkü əlimizdə heç bir bilgi yoxdur.

Qazaxistana sürgün olunmuş Axısqalı bir ailədə doğulmuş gənc araşdırıcı İlham Katib “Aşuxlux sənəti” məqaləsində bölgədə yaşayan axısqalılardan Aşıq Şenlik, Aşıq Sümmənə, Aşıq Abbas, Aşıq Quleli (Qoçoğlu), Aşıq Şeydalı, Aşıq Sefili, Aşıq Cevri, Aşıq Emrah və b. haqqında xeyli material toplamaqla yanaşı, aşıqların çaldıqları 70 havanın da adını qeydə alıb. Bu havaların əksəriyyəti eyni adla bu gün də Azərbaycan aşıqları tərəfindən ifa olunur. (**Katib, 2007:325**).

Yazılı qaynaqlara və aşıqların ustadlarından eşitdiklərinə də yanan araşdırıcılar bölgədə Suxaralı Şenlik, Narmanlı Sümmənə, Posoflu Faqiri, Hanaklı Mezlumi, Artvinli Şamili, Yusifelili Keçfi, Ardanuçlu Efkari, Şavşatlı Recai və b. haqqında son illərdə xeyli araşdırmalar aparmışlar.

Bölgə aşiq mühitinin gözəl bilicisi, rəhmətlik Valeh Hacılar da araşdırmalarında tez-tez 18-20 yüzillərdə Axısqə bölgəsində yaşamış aşıqlardan Xəstə Hasanın, Qul Qaranının, Usta Poladın, Molla Xəlisin, Şeydayının, Feydayının, Lebisli Aşıq Nurunun, onun oğlu, Aşıq Şenliyin şagirdi olmuş Aşıq Balakişinin, Lebisli

Aşıq Orucun, Aşıq Əhmədin, Aşıq Balabeyin, Aşıq Məftunun, Xırtızlı Aşıq Həmzənin və b. adlarını çəkib, onların şeirlərindən nümunələr vermişdir (**Hacılar V., 2005**).

Aşıq yaradıcılığı haqqında dəyərli araşdırmalarının müəllifi, aşiq şeirləri və dastanlardan ibarət 20-dən çox kitab nəşr etdirmiş, Siyasətdakı Cümhuriyyət Universitetinin müəllimi, Doç. Dr. Doğan Kaya Aşıq Şenlikdən söz açarkən onun şagirdləri haqqında belə yazır : “Aşık geleneğinin çok güclü temsilçisi olan Şenliyin çıraklı (şagirdləri) da Karsın yetiştirdiği güclü aşıklardandır. Oğlu Aşık Kasım, köylüsü Aşık Mehmet, Aşık Süleyman, Aşık Asker, Aşık İbrahim, Çıldırın Cala köyündən Aşık Hüseyin, Çıldırın Bekeşin köyündən Aşık İbrahimim oğlu Kasım, Arpaçayın Keçit köyündən Aşık Mansur, Arpaçayın Sosih köyündən Aşık Mehmet, Aşık Merdan, Aşık Mirza, Çadırı köyündən Aşık Mevlüt, Muzulu Aşık Latif, Selimin Bezirgankeçit köyündən Aşık Ömrə, Revanlı Bala Mehmet, ...Gümrülü Aşık Ahmet gibi aşıklar Şenlik kolunun önemli simalarıdır”. (**Doğan K., 2009:3, Doğan K., 2012:10**)

İstər keçmişdə, istər günümüzdə Çıldır bölgəsində yetişmiş, o mühitin təsirilə böyümüş aşıqlar Qul Qarani, İrfani, Xəstə Hasan, Şenlik ənənəsini ləyaqətlə və sevə-sevə davam etdirirlər.

Bu günün özündə Türkiyədə yaşayan aşıqların çoxu ya keçmiş Çıldır əyalətində doğulanlar, ya da ata-babaları oradan olanlardır. Onların sayı çox olduğundan adını çəkməyə ehtiyac duymadıq.

4. İrfani havası

Sözə, yazıya nisbətən musiqi üzərində senzor qoymaq çətinidir. Ona görə də Sovet dönməmində İrfaninin şeirlərinin toplanıb, nəşr edilməsi əngəllənsə də, haqqında bir məqalə yazılmasa da, İrfani-Ruhani saz havası aşiq məclislərində, toylarda, şənliklərdə ən çox ifa edilən musiqi olmuşdur. Televiziya və radioda aşıqlar

tez-tez İrfani-Ruhani havası çalmışdılar. Hətta Moskvaya və xarici ölkələrə festivallara gedən Şərurun yallı ansamblının İrfani musiqisinin sədaları altında yallı getməsinə əngəl olmamışdır. Bu festivalların təşkilatçıları, hətta musiqini ifa edənlər İrfani havasının müəllifi haqqında dolğun, dürüst bilgi sahibi olmamışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Prof. Dr. Nailə Rəhimbəyli saz havasının müəllifi və onun ömür yolu haqqında bir kəlimə belə söz açmadan "Ruhani" saz havasının təhlilinə geniş bir məqalə həsr etmişdir. O, yazar: "Ruhani" klassik aşiq havalarından olub, lad-intonasiya və harmonik dil xüsusiyyətlərinə görə aşiq yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Bu hava qoşma poetik şeir növü əsasında oxunur. . .

"Ruhani", "Rast" lədi əsasındadır. Havacat "Rast" lədi əsasında olsa da, onun melodik quruluşu "Mahur-Hindi" muğamının lad-intonasiyaları əsasında yaradılmışdır...

Bu hava aşiq yaradıcılığında o qədər dərin iz salmışdır ki, onun adı qeyd etdiyimiz kimi, aşiq musiqisinin kök sisteminə də daxil edilmişdir. Bu onu göstərir ki, həmin havacat klassik aşiq havaları arasında böyük önəm daşıyan və xüsusi əhəmiyyəti olan havalardan biridir. Eyni zamanda kök sisteminin kvinta-sekta intervalllarının münasibətindən yaranan harmonik səslənmə havanın melodik xüsusiyyətlərində özünü daha parlaq şəkildə göstərir.

"Ruhani"nın melodik dilinin nəzəri təhlili ilk növbədə onun melodik dilinin zənginliklərini, dilin formayaradıcı amillərini, bədii ifadə xüsusiyyətlərini ortaya çıxarmış olur" (**Rəhimbəyli N., 2009, 1(30)**).

"İrfani" saz havasının geniş musiqi təhlilini verən Prof. Dr. Nailə Rəhimbəyli sonda aşağıdakı nəticəyə gəlir: "Ruhani" havasının musiqişünaslıq təhlili göstərdi ki, bu hava klassik aşiq yaradıcılığının bütün spesifik xüsusiyyətlərini, məsələn: ritmik, melodik, lad-intonasiya və forma rəngarəngliklərini özündə hifz et-

mişdir. Bu hava özünün kvint-sekst harmonik dil xüsusiyyətinə məxsus intonasiya çeşidlərini bu kök üstündə ifa edilən digər aşiq havalarına da təbdil etmişdir (**Rəhimbəyli N.**, 2009, 1(30).

Sənətşünas Tariyel Məmmədov yazır ki, ənənəvi aşiq havalarının yaşadılması mətnlərin yiğilib toplanması ilə bağlı deyil: şifahi yaşayan və ötürürlən havaların sayı az-çox sabit olub, kollektiv yaddaşın imkanları ilə məhdudlaşır. (**Məmmədov T.**, http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=4). Araşdırıcının “kollektiv yaddaşın imkanları ilə məhdudlaşan” və “az-çox sabit” saylığı saz havaları zaman-zaman çıalanmış, təkmiləşmişdir. Bunu “İrfani” havasının timsalında da aydın görmək olar.

Bələ ki, 1960-cı illərdən ustad sənətkarlar saz havalarını cılalamağa, ritmikləşdirməyə daha çox təşəbbüs göstərmişlər. Ədalət Nəsibov bu prosesin öndəgedənlərindən olmuşdur. Bizim bu düşüncələrimizi professor İlqar İmamverdiyev aşağıdakı kimi əsaslandırır: “Aşıq İslam Yusifovun sazda çaldığı “Ruhani” aşiq havası ilə Aşıq Ədalət Nəsibovun sazda ifa etdiyi “Ruhani” temp, sürət baxımından eyni havanın müxtəlif variantlarıdır. Aşıq İslam bu havanı ağır, salgarlı, ləngərli, andante tempində ifa etdiyi halda, Aşıq Ədalət Nəsibov eyni havanı özünün əhval-ruhiyəsinə ovqatına münasib orta bir sürətlə, moderato tempində çalmışdır” (**İmamverdiyev İ.**, 2004:56).

Aşıq musiqisinin araşdırıcısı Tariyel Məmmədov yazır ki, “Azərbaycan aşıqları ən qədim xalq-professional musiqi ənənələrinin öncül daşıyıcılarından sayılırlar...Çalğıçıların çoxu daxili tərtib tarazlığını saxlamaq şərti ilə, havanı ustalıqla genişləndirib-qışalda bilirlər. Bəziləri ifanın gedişindən, şəraitdən və dinləyici zövqündən asılı olaraq daxili nisbəti dəyişir, istənilən məqamları vurğulayırlar, yəni daha aydın nəzərə çarpdırırlar və i. a. Bütün bunlar yaxşı təlim və sonrakı daim yetkinləşmədən irəli gələn geniş təcrübə, bilik və bacarıq sayəsində əldə olunur” (**Məmmədov T.**,

http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=5.

Aşıqlarımızın bilik və bacarığı sayəsində “İrfani” saz havası az qala iki havaya-“Köhnə İrfani” və “Yeni İrfani”yə çevrildi. “Köhnə İrfani” ağır, ləngərlidir, “Yeni İrfani” olduqca ritmik və oynaqdır.

Tariyel Məmmədov bu cür çevriləmləri, dəyişikliyi belə izah edir: “Yeniliklər ənənəvi mətnin şəklidəyişməsi, ən başlıcası, bunun mədəni inkişafın yeni-yeni mərhələlərinə qoşulması ilə başa gəlib. Hər bir hava ənənə baxımından tam əsaslanmış olsa da, ifaçının özünün şərhi ilə, özünün duyduğu və yozduğu şəkildə ifa olunur. Havacatın mətni həyat şərait; ifaçı aşığın sənətkarlıq səviyyəsi; ifanın məkanı və baş verdiyi şərait; nəhayət, yerli ənənələrdən asılıdır. Minlərlə ağızdan-ağıza, ifaçıdan-ifaçıya keçən aşiq havalarının saysız şəklidəyişmələri olur və olmalıdır. (**Məmmədov T.,** http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=5).

“İrfani” aşiq havasından başqa “Ürfani” adlı yallımızın olmasına, onları dəfələrlə dinləməm məndə belə bir qənaət yaratmışdır ki, hər iki hava eyni kökdəndir. Musiqi savadım və duyumum olmadığına görə qəti bir fikir söyləyə bilmirdim. Tanıdığım musiqişünaslardan dəfələrlə bu işdə mənə yardımçı olmalarını xahiş etsem də işləri çox olduğundan mövzunu araşdırmağa girişmirdilər.

Türkiyənin Qazi Antep şəhərindəki universitetin professoru, aşiq musiqisi sahəsində dəyərli araşdırımlar müəllifi Prof. Dr. İlqar İmamverdiyevdən 2016-ci il aprelin 3-də aşağıdakı emaili aldım: “Əli müəllim “Ürfani” ilə bağlı nota yazdığını qədim variantı “Saz havaları antologiyası” kitabımda vermişəm. Sizə gəndərirəm. Doğru deyirsiniz bu hava 1937-ci illərdə ağır-agır çalışındı. (Aşıq Sadiq Sultanov, Aşıq İslam Yusifov) Sonradan Aşıq Ədalət Nəsibov başda olmaqla musiqinin tempini artırdı. Gənc

ifaçılar da bu tərzdə çalmağa başladılar. Qədim tamaşaçılara bu havanı iti sürətlə çaldıqda qəbul etmirdilər. Bizə iradını bildirirdilər. 1985-ci ildə Şair Mustafa İsgəndərzadə ilə birgə Şəmistan Əsgərovu ziyarətə getmişdik. İlk dəfə gördüyüüm bu insanın ixtiyar vaxtında sazda qədim "Ürfani"ni çalandı mənə dedi: "Ay oğul, çox sağ ol. Rəhmətlik atam Kərbələyi Əsgər kişi gözümüzün önünə gəldi. Bu havanı ağır-ağır və sindira-sindira oynayaraq dəsmalı yerdən dişinə ilə tutub qaldırdığını indi də xatırlayıram."

Qazax bölgəsinin zurnaçılarının bu saz havasını rəqs kimi ifa etdiklərini 1982-ci ildə müşahidə etmişəm. Bununla da anlaşılır ki Ürfani klassik saz havası olmaqla həm də rəqs havası kimi ifa olunmuşdur. "Ürfani" havasını Azərbaycan və Borçalı aşıqları 2 variantda kökləyirlər. Azərbaycanda 1-ci qrup tellər I oktavanın Do, 2-ci qrup tellərdən biri I oktavanın Mi bemol və kiçik oktavanın Mi bemol səsinə kökləyirlər. 3-cü qrup tellər isə kiçik oktavanın Si bemol səsinə nizamlayırlar. Borçalı aşiq məktəbinin ustadlarında I və III qrup tellər eyni ilə Azərbaycan aşıqları kimi dir. Sadəcə fərq orta qrup tellərdə bir səsin dəyişik olması ilə fərqlənir. Borçalı aşıqları 2-ci qrup tellərin ikisini I oktavanın Mi bemol, birini isə kiçik oktavanın Lya bemol səsinə kökləyib ifa etdikləri üçün sazin səsində fərqli bir ahəng əmələ gəlir".

Kitaba ön söz yazarkən yenidən bu mövzuya qayıtdım. 1980-ci illərdən tanışdım, öncələr də saz havaları mövzusunda mənə yardımçı olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqişünaslıq" kafedrasının müdürü, əməkdar incəsənət xadimi, professor Kamilə xanım Dadaşzadədən xahiş etdim ki, "İrfani" havalarını müqayisə etsin. Çox sağ olsun ki, özünün vaxtı olmadığından bu işi gənc araşdırıcı Afiz (Hafız) Kərimova həvalə etdi. Afiz (Hafız) Kərimovla xeyli söhbət etdik. Ona məndə olan "İrfani" havalarının not yazılarını və eşitdiyim havaların hansı aşıqlar tərəfindən ifa edildiyini söylədim.

Afiz (Hafız) Kərimov bir neçə aşığın ifasındaki “İrfani” havalarını və “Urfani” yallısının musiqisini müqayisə edərək geniş bir məruzə hazırladı. “Tasavvufa Musiqi: Urfanî Havaları Haqqında Bazı Araştırmalar” adlandırdığı məruzəsnini T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) Başkanlığından desteginde; Hacı Bektaş Velî Kültür Derneği Başkanlığı ile Ukrayna-Gürcistan Beynelhalk Üniversitesi birlikte 30-31 Mayıs 2016 tarihlerinde düzenlediği Türkiye Gürcistan Bektaşî Kültürü ve Ozanlar Sempozyumu”nda oxudu.

Afiz (Hafız) Kərimov araşdırmasında “İrfani” havasının İlqar İmamverdiyevin (nota köçürən İlqar İmamverdiyev), Kaman-dar Əsfəndiyevin (nota köçürən Nazim Bağırov), Hüseyn Sarac-lının (nota köçürən Tariyel Məmmədov), İsgəndər Ağbabalının (nota köçürən Afiz (Hafız) Kərimov) və “Tütək səsi” filmindəki (nota köçürən Afiz (Hafız) Kərimov), eləcə də Əkrəm Məmmədli və Kənan Məmmədlinin köçürdüyü “Urfani” yallısının musiqilərini müqayisəli təhlil edir. (**Kərimov A., 2016**)

Aşıqların ifasındaki “İrfani” havası haqqında yazır: “Ürfani” havasının əlimizdə olan bir neçə not variantını müqayisə etdikdə variantlar arasında müəyyən ortaq və fərqli xüsusiyyətlərin olduğunu görürük. Aşıq havalarında çox tez-tez baş verən hallardan biri metrik dəyişkənlilikdir və bu mənada “Ürfani” havası da istisnaliq təşkil etmir. Lakin bu hava melodik quruluşuna görə əsas etibarilə 2/4 ölçüsü üzərində qurulub marşvari xarakter daşıyır. Bu xüsusiyyət əlimizdə olan bütün not nümunələrinə şamildir. Mühüm ortaq cə-hətlərdən biri də havanın intonasiya-məqam əsası ilə bağlıdır. Sazın “Orta pərdə kökü”ndə ifa olunan “Ürfani” havasının məqam əsası təbii ki, bütün variantlar üçün xarakterikdir” (**Kərimov A., 2016**).

“İrfani” saz havasının oxşar cəhətlərini təhlil etdikdən sonra fərqliliklərinə münasibət bildirərkən araşdırıcı yazır: “variantlar arasında müəyyən özəlliklər də müşahidə edilməkdədir. Məsələn,

fərqli cəhətlərdən biri variantların ayrı-ayrı tonallıqda ifa edilməsidir. Əgər sazin I qrup alt simləri İ. İmamverdiyevin nota köçürdüyü ifada və “Tütək səsi” filmindəki “Ürfani” havasında birinci oktavanın “do” səsinə uyğun gəlirsə, Kamandar Əfəndiyevin və Hüseyin Saraclının ifa etdiyi “Ürfani”də kiçik oktavanın “si”, İşgəndər Ağbabalının ifa etdiyi “Ürfani”də isə kiçik oktavanın “lya” səsinə uyğun gəlir. Hər bir ifaçı I qrup alt simləri öz zövqünə və səs imkanlarına görə nizamladığından əslində bu və ya digər hava-nın müxtəlif tonallıqda ifa edilməsi aşiq musiqisi üçün təbii haldır. Bununla belə, ayrı-ayrı aşiq tərəfindən müxtəlif yüksəklikdə ifa olunan məsələn “Ürfani” havasının səslənmə etibarilə kifayət qə-dər fərqli variantları ortaya çıxır. (**Kərimov A., 2016**)

Saz musiqisi araşdırıcılarının qənaəti budur ki, sadə üslubda gerçəkləşən “İrfani” havası Ədalət Nəsibovun ifasında tamamilə mürəkkəbləşmişdir. Ədalət Nəsibov ... müasir çalğı texnikasından istifadə edərək ikinci və üçüncü barmağı bütün simlərə eyni vaxtda toxundurmaqla melodiyada kiçik fasılələr yaratmışdır. Sazda məxsusi səslənmə verən bu ifa üsulunun müasir dövrdə daha ifrat formalarına rast gəlinir. (**Kərimov A., 2016**).

Afiz (Hafız) Kərimov saz havasındaki dəyişiklikdən aşağıdakı qənaətə gəlir: “Müşahidələrimiz onu deməyə əsas verir ki, ritmik figuru ilə birləşib musiqi motivi əmələ gətirən melofifur qədim üslubda çərək notla (♩♩♩♩♩♩), nisbətən yeni üslubda punktir səciyyəli ritmlə (♩♩♩♩♩♩), daha sonralar isə ən müxtəlif şəkillərdə (♩♩♩♩♩♩, ♩♩♩♩♩♩, ♩♩♩♩♩♩) təzahür etmişdir”. (**Kərimov A., 2016**).

Saz havası “İrfani” ilə “Ürfani” yallısının musiqisini qarşılaşdırıran Afiz(Hafız) Kərimov aşağıdakı qənaətə gəlir: “Yallının 2/4 ölçüsü üzərində qurulan I hissəsinin birinci variantı ilə “Ürfani” havası (araşdırıcı saz havasını nəzərdə tutur—Ə.S.) arasında musiqi-sintaksisi səviyyəsində də olsa cüzi oxşarlıqlar hiss olunur. Lakin I

hissənin ikinci variantında isə “Ürfani” havası ilə uyğunluq daha çox nəzərə çarpir... Ümumiyyətlə, I hissənin ikinci variantını 1 ton aşağı transponizə etməklə “Ürfani” havası çalınan pərdələrdə yallını ifa etdikdə sözü gedən havanın intonasiyaları açıq şəkildə özünü bürüzə verir. “Urfani” yallısının II hissəsi 6/8 ölçüsünə əsaslanıb tamamilə fərqli bir istiqamətdə inkişaf etmişdir ki, bu, yallı tipinə xas olan əlamətlərdən biridir. II hissənin heç bir variantında “Ürfani” havası ilə hər hansı bir uyğunluq görmürük. Beləliklə, I hissənin birinci variantında sözü gedən hava ilə kiçik işaretlər səviyyəsində mövcud olan oxşarlıqlar, ikinci variantda ciddi uyğunluqlara gətirib çıxardır. Yallının II hissəsində isə yeni mövzuların işlənməsi ilə musiqi tam fərqli axarda inkişaf edir. Hər halda, bizim müşahidə edə bildiyimiz və bilmədiyimiz uyğunluqlar bu nümunələrin ortaq mənşəyindən xəbər verir. (**Kərimov A., 2016**).

Musiqiçilərin araşdırılmaları onu göstərir ki, “İrfani” saz havasını formalasdırıran sıradan bir aşiq deyil, yüksək musiqi duyumu və bəstəkarlıq qabiliyyəti olan ustad sənətkardır. Belə bir ustad yalnız bir hava yaratmaqla kifayətlənməzdidi. Təəssüf ki, onun yaratmış olduğu saz havaları haqqında əlimizdə qaynaq, bilgi yoxdur.

5. Aşıq İrfanı haqqında axtarışlarım

Aşıq İsləm Erdenerlə söhbətimdən (1972) sonra Azərbaycan mətbuatını, folklorşunaslığa dair ədəbiyyatı nə qədər araşdırımdı - İrfani, Qul Qarani, Xəstə Hasan və Çıldır-Axisqa aşıqları haqqında dəyərli bir qaynağa rast gəlmədim. Tanınmış aşıqlarımızla söhbətlərimiz də bir nəticə vermirdi. Aşıq Hüseyin Saraklı məni Ağbabalı Aşıq İsgəndər Gülməmmədova yönəldirdi.

Axisqa, Çıldır, Kars aşiq mühitinin mahir bilicisi olan sənətkardan “Xəstə Hasanla İrfanının deyişməsi”ni və bölgənin aşıqlarının şeirlərini, haqqlarında ağızlarda dolaşan söhbətləri yazıya al-

dım. Aşıq İsgəndər vasitəsilə Xəstə Hasanın qohumlarından olan Aşıq Murtaza ilə məktublaşdım. Qazaxıstanın Talqar şəhərində yaşayan Aşıq Murtaza da 1985-ci ildə Xəstə Hasanla İrfanının deyişməsini və başqa şeirləri, rəvayətləri yazıb mənə göndərdi. Aşıq İslam Erdenerin, Aşıq İsgəndərin, Aşıq Murtazanın və Qazaxıstan Cumhuriyyətinin Çimkənd şəhərində yaşayan Aşıq İlyas Dadayevdən toplanmış mətnlər arasında fərq olduqca cüzi idi.

Topladığım folklor nümunələrindən aydın olurdu ki, Xəstə Hasanla çağdaş olan Aşıq İrfani hətta bir məclisdə deyişiblər. Aşıq İrfani ilə Xəstə Hasan arasındaki deyişmə zamanı söylənmiş bağlama və onun açması belədir:

İrfani:

Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisinə yenə dörd qaldı.

Xəstə Hasan:

Ol yaradan bu dünyani xəlq etdi,
Nişangahı dörd qıvladı, dörddü dörd.
Yoxdan var eylədi cəmi insanı,
Abı, ataş, xaki, badda dörddü dörd.

İrfani:

Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tapdım yarısın satdım.
İndi də o dördün ikisinin atdım,
Yenə baxdım gerisində dörd qaldı.

Xəstə Hasan:

Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr, çəkdi qələmi,

Məhəmmədə gəldi haqqın salamı,
“İncil”, “Tövrət”, “Zabur”, “Quran” dörddü, dörd.

İrfanı:

İrfani de[yə]r bu sözləri alana,
Eyyallahım var təcnisi bilənə,
Üçün[ü] atdım, birini aldım qələmə,
Dörddən dörd tulladım yenə dörd qaldı.

Xəstə Hasan:

Dövr edilər [bu] dünya dönər, ha dönər,
Bir gün olar çırı bəndindən sönər,
Xəstə Hasan, sinən[ə] əzrayıl qonar,
Dörd kimsə aparar, yenə dörddü dörd.

(Şamil Ə., 2012:160)

Deyişmə hər iki aşığın ustadlıq məharətindən xəbər verir.

Aşıq İsləm Erdener İrfaniyə buta verildiyini, onun sevgilisi-nə qovuşmaq üçün səfərə çıxdığını və bu yolda qarşılaşdığı çətinlikləri şirin bir dillə danışındı. Bu dastan-rəvayətdəki bəzi epi-zodalar “Əsli-Kərəm” dastanını xatırladırdı. Sujet oxşarlığına bax-mayaraq dastan rəvayətinin önəmli cəhəti İrfanının şeirlərini qo-ruyub saxlaması idi.

6. İrfani haqqındaki xalq hekayəsinin qısa özəti

Aşıq İsləma görə İrfanının adı Süleyman olmuş, atasını erkən itirdiyindən paşa olan əmisinin himayəsində böyüyüb. Əmisi onun dərin dini təhsil almasını istəyib. Yeniyetmə çağlarında ərənlər ona yuxuda buta verdiyindən təhsilini yarımcıq qoyaraq sevgilisi, Türkmən bəyinin qızı Sənəmi axtarmağa başlayıb. Çox maniələri aşdıqdan, çətinliklərə qalib gəldikdən sonra sevgilisini tapıb. Lakin qızı ona verməyiblər. Dəliqanlı Süleyman qızı qaçı-

raraq Ardahanla Axısqə arasındaki Ulqar dağdakı xaraba kilsədə gizlənib. Türkmən bəyi hökümətə şikayət edib. Axtarış İrfani və sevgilisini tapıblar. İrfanini həbs edərək Çıldır gölündəki Ağca-qalaya göndəriblər, sevgilisini isə valideyinlərinə veriblər. Ərənlərin köməyi ilə Süleyman gölün ortasındaki Ağcaqaladan qaçıb. Gəlib yenidən sevdiyi qızı - Sənəmi qaçırdıb. Bu hadisə bölgədə yaşayan insanların heyratinə və söz-söhbətlərinə səbəb olub.

Başına gələn macəralar və İrfani təxəllüsü ilə söylədiyi şeirlər xalq arasında dastana dönüb, haqqında hər yerdə məhəbbət və ehtiramla danışılıb. Bu söz-söhbətdən xəbər tutan Çıldır paşası onu yanına götürüb. Haqq aşığı olub-olmadığını yoxlamaq üçün məclis qurub və çalıb-oxumasını istəyib. İrfaninin oxuması, onun bədahətən söylədiyi şeirlər və çaldığı saz havaları məclisdəkilərin hamısının xoşuna gəlib. Paşa İrfanini Arpaçay qəzasındaki Dəmirçilik kəndinə göndərib və oradakı məscidə imam təyin edib.

7. Aşıq İrfani haqqında Azərbaycandakı araşdırırmalar

Sovetlər Birliyi dağıldan sonra Axısqə türklərinin folklorunun nəşrinə və təbliğinə imkan yarandı. Qaynaqlarda Çıldır, Axısqə, Mesxetiya, Cavaxetiya kimi qeyd olunan bölgənin folklorunun toplanmasında və çap etdirilməsində Azərbaycanlı araşdırıcılarından Asif Hacılıının, Valeh Hacıların, Şurəddin Məmmədli Qarapapağın, Tacir Səmiminin, Afdandıl Ağbabalının və b. əməyi böyükdür. Bu sətirlərin müəllifi də Xəstə Hasanla bağlı araşdırımlarında İrfanidən söz açmaqla kifayətlənməyib, 2006-cı ilin noyabrın 1-3-də Bakıda keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” 4-cü Uluslararası Folklor Konfransında “Aşıq Ürfanının ömür yolu və şeirləri” mövzusunda məruzə edib. (Şamil Ə., 2006:85-91).

Valeh Hacılar (Hacılar V., 2005), Şurəddin Məmmədli Qarapapaq (Qarapapaq Ş., 2000, 2004) əsərlərində Axısqə mühitindən

bəhs edərkən İrfanidən də söz açıblar. Asif Hacılı hazırladığı “Qəribəm bu vətəndə” (**Hacılı A., 1992:195**) kitabında İrfanidən (o aşığın adını Ülfani kimi yazıb) söz açmaqla yanaşı “Bu dərd məni öldürür» qoşmasını və Aydın Poladoğlu ilə birgə hazırladığı “Axışqa türk folkloru” (**Hacılı A., 1992:195**) antologiyasında isə “Bu dərd məni öldürür”, “Qocalır” qoşmalarını çap etdirib. Asif Hacılının çap etdirdiyi “Bu dərd məni öldürür” şeiri İslam Erdener və İsgəndər Ağbabalının söylədiyi “Qədər” rədifli qoşmayla eynidir.

8. Aşıq İrfani haqqında Türkiyədəki araşdırılmalar

Sovetlər Birliyinin dağılması Türkiyə ilə əlaqələri genişləndirdi. 1995-ci il, iyunun 9-11-də Qırıqqala valiliyi - KİBATEK və Folklor Araştırmaları Kurumunun birgə keçirdiyi “Dünya-Hoşgörü-Manas-Abay yılı” 7. Uluslararası Türk Xalq Ədəbiyyatı Seminarı və 1. Uluslararası Türk Dünyası Kültür Kurultayında Kars bölgəsinin ünlü aşıqlarından Aşıq Şərəf Taşlıovaya görüşdüm. Azərbaycan aşiq ədəbiyyatının gözəl bilicisi olan bu insanı qiyabi tanıyırdım. Ona görə də bir-birimizdən tanışlarımıizi xəbər almaq, hal-əhval tutmaq, onlara salam yollamaqla başlayan səhbət Xəstə Hasan, Qul Qaranı, İrfanı, Şenlik və bölgənin başqa aşıqlarına doğru yönəldi. Onların həyat və yaradıcılıqlarına dair yeni materiallar toplamağa başladım. İrfani haqqında söylədiklərini yazıya almaq istədikdə səmimiyyətlə “Əziyyət çəkməyin, mənim banta söylədiklərimi Ensar Aslan 1980-ci ildə “Köz” dərgisində (**Ensar A., 1980,5:23-34.**) yayınladıb. Dərgidəki məqalənin fotokopisini verərəm yararlanarsan” – dedi.

Aşıq Şərəf Taşlıovadan yazıya alınmış variant Aşıq İslam Erdenerin söylədiyindən elə ciddi fərqlənmirdi. Məzmunca oxşar olsa da ayrı-ayrı hadisələrin izahında fərqlər vardi. İslam Erdenerə görə İrfani haqq aşığı olduğu üçün Paşa onu Dəmirçilik kən-

dinə molla-came imamı göndərir. Aşiq Şərəf Taşlıova variantında isə İrfani Sənəmi qaćırdığına görə qızın atası Çıldır paşasına şikayət edir. Paşa da Sənəmi aşığın əlindən alib atasına verir, Süleymanı da həbs etdirir. Aşiq oradan qaçaraq sevgilisinin yaşadığı Alagöz kəndinə gəlir və qızı ikinci dəfə Çıldırqa qaćırır. Bu hadisə bölgədə dastana çevrilir.

Paşa da İrfani təxəllüsü ilə şeirlər qoşan Süleymanı yanına gətirtdirir. Aşiq çalıb oxuyanda Paşanın gənc və gözəl xanımı Xürrəmzay içəri girir. İrfani onun gözəlliyyinə heyran olub “İndi könlüm Xürrəmzaya bağlandı“ qoşmasını oxuyur. Paşa İrfanının xanımına eşq elan etdiyini düşünərək onu yenidən həbs etdirir.

Aşiq bir il həbsdə yatdıqdan sonra “Gəlmışəm“ rədifi qoşmanı yazıb üzrxahlıq edərək bağışlanması istəyir. Paşa onu həbsdən azad etsə də Dəmirçilik kəndinə sürgün edir.

İslam Erdenerə görə paşa İrfaninin həqiqi haqq aşığı olduğunu yoxlamaq üçün xanımını tərif etməsini tapşırır. O da “Bağlandı“ qoşmasını deyir. Paşa da bundan razı qalır və onun haqq aşığı olduğuna inanır.

2007-ci ilin noyabr ayının 29-30-da Ankarada, Qazi Universitetində professor Öcal Oğuzun təşkilatçılığı ilə “Somut olmayan kültürel miras. Yaşayan aşık sanatı” mövzusunda elmi konfrans keçirilirdi. Orada mən də “Axısqalı Xəstə Hasan və onun yaratdığı aşiq məktəbi” adlı bir məruzə oxumalı idim. Konfrans araşdırıcılarla yanaşı aşıqlar da dəvət edilmişdilər. Aşiq Şərəf Taşlıova da orada idi. Mənim məruzə edəcəyim salona gəlib çıxışımı dinlədi. Sonra da dedi ki, 1998-ci ilin iyulunda Türk Dil Qurumu onun ifasında “İrfani hoca ilə Türkmen qızı” dastanını lentə yazıb. Nədənsə dastanın nəşri yubanır. Səmimi etiraf etdi ki, Ensar Aslan üçün 1976-ci ildə danışlığından Türk Dil Kurumu üçün danışlığı daha yaxşı alınıb. Mənə də məsləhət gördü ki, yazılarımda həmin variantdan istifadə edim. Arzu edirdi ki, hə-

min variantı əldə edib Azərbaycanda nəşr etdirim. Hər iki variantı əldə edib gözdən keçirəndə gördüm ki, Aşıq Şərəf Taşlıova 22 ildə nə qədər dəyişiklər edib.

9. İrfani haqqında yazılınlara müqayisəli bir nəzər

Türkiyədən F. Saltkan (Fehrettin Kırzioğlu), M. Halit Bayrı, Vasfi Mahir Kocatürk, İbrahim Aslanoğlu, Ensar Aslan, M. Sabri Koz, Yunus Zeyrek və başqaları Azərbaycanlı araşdırıcılarından öncə İrfanidən söz açıb, onun şeirlərini çap etdirib, haqqında bilgi veriblər. F. Saltkan 1942-ci ildə yazır: “İlleride hakkında bilinenleri ve deyilenlerden elde edilenleri ayrıca tanıtacağımız İrfani, Batum’dan Tiflis’ə ve Kutayış’dan Muş’a dek uzayan bölgelerde deyişleri yayılmış olan Ahıskalı bir aşıkdır. 19. yüzyıldakı bu bölgelerde yetişən aşıklardan daha eski olduğu söylenen İrfani’nin 18. yüzyılda yaşadığı ve Ahıska’da doğup büyüdüğü, Ardahan Türkmenlerinden bir kızı kaçırarak evlenip, Poskov ile Ardahan arasında Ulgar dağı eteğindeki meşede bulunup-kaçırdığı Türkmen qızına göre adlanan Kız kılısəsinde yedi yıl bu kızı Qızılbaş (Bektaşi-Alevi) soyu ve sopundan gizlediği anlaşılmakdadır.

Degerli deyişleri olan İrfanının aşağıdakı yaş destanı, bütün (Ahıska, Kars, Erzurum, Artvin ve Batum) illerinde bilinip, aşık ve hekayeciler tarafından fasıl veya hikaye başında “döşeme” yani mukaddeme olarak söylenir. Kendisinden sonrakı aşıklara bu yoldaki destanlarda iyi bir örnek olan ve birkaç da nazire söylenmiş bulunan bu destanın, Sarıkamış Türkmenleri arasında söylenen biçimini aşağıda alıyoruz ki, bunda her yaşlarındakı eski Türk inanç ve töresi görülmekdedir:

Ezel benim bu cihana gelişim,
Hüdadan emr oldu düşdüm erkana.
Ana erkanında kaynayıp pişdim,

Perküşüben döndüm bir katre kana. . . ”

(Satılkın F., 1942:229, 5-ci sayı).

Aşıq İsgəndər Ağbabalı, Aşıq Murtaza və Qazaxıstan, Qırğızıstan, Özbəkistanda yaşayan aşıqlar Ulqar dağının adını Bulqar, Bolqar dağı kimi oxuyurlar. Mustafa Kafalı Bulqar dağı haqqında yazır: “6. yüzyılın ortalarından 7. yüzyılın ortalarına kadar Avar Kaganlığı’na bağlı olan Bulgar Türkleri, daha sonra istiklallerini ilan ederek 250 yıldan fazla Bizans’ı zorlayacaklardır. Bu duruma son vermek için büyük bir ordu ile hareket eden İmparator Nikephoros Phokas (963–969) 967- 968 yıllarında Bulgarları perişan edecektir. Bu tarihten sonra Bulgar Türkleri kısmen Makedonya’ya kısmen Anadolu’ya iskan edileceklerdir. Anadolu’da bunların iskan edildikleri bölgeler Bizans’ın üç bölgeleri olması gereklidir. Nitekim Konya Eregli’sinin güneyindeki dağlar, halen Bulgar Dağı adıyla anılmaktadır. Bu bölge Bizans ile devamlı mücadele eden Abbasilere tabi Hamedanilere komşu üç bölgедir. Dolayısıyla Bizans İmparatorluğu Grek olmayan pek çok Anadolu ve Balkan kavimlerini Ortodoks birliği içinde kullanmışlardır. Bulgarları Hamedaniler'e üç halkı olarak yerlestirildikleri anlaşılmaktadır. İkinci bir diğer Bulgar iskan bölgesi ise Erməni ve Gürcü hududu olacaktır. Doğu Karadeniz dağlarının Trabzon’dan Rize’ye devam eden bölümü Bulgar dağı adıyla bilinmekteydi”. (Kafalı M., 2002:180, 6 cild).

Nəzərə alsaq ki, Volqa Bulqarıstanda yaşayan türklər sözün əvvəlinə “v” və ya “b” səsinin artırılması qanuna uyğunluğu var, onda Ulqar dağının keçmişdə adının Bulqar kimi səslənməsini normal saymalıdır. Bu günün özündə belə Azərbaycanda oğuz soyundan gələnlərin ulasa (ağac növü) vələs, Uçağana(ad) Vaçağan, Utiyə (bölgə) Veti (Vedi) və s. işlədilməkdədir. Demək Qara dənizdən Ardahan tərəflərədək uzanan dağların Ulqar, Bulqar adının günümüzədək yaşaması onu göstərir ki, tarixin müxtəlif dövrlərində bu-

rada bulqar və oğuz türkləri yaşayıb. Bu da bir çox erməni və gürcü tarixçilərinin bölgədə yalnız onların yaşadığını, türklərin bura son yüzillərdə gəldiklərini yazmalarının yanlış olduğunu göstərir.

F.Saltkan (Fahrettin Kırzioğlu) 1937-1938-ci illərdə Kars və Posofda topladığı materiallara dayanaraq, bu gün də bölgədə ağızdan-ağıza gəzən İrfani haqqında xalq hekayəsinin söyləndiyini yazıb. O, İrfaninin bir qoşmasını 1950-ci ildə Çıldırın “Doğuş” dergisində və dörd qoşmasını 1969-cu ildə “Türk Folklor Araştırmaları” dergisinin 238-ci (may) sayında çap etdirib. F. F. Saltkan, sərhədlərin bağlı olmasına görə İrfani nəinki Türkiyənin o bölgələrində, İran İslam Cumhuriyyətinin, Azərbaycan, Ermənistan (1988-ci ildə Türklər oradan qovulduğundan bölgədə aşiq qalmayıb), Gürcüstan Cumhuriyyətlərinin aşıqları arasında da məşhur olduğunu yazıb. Aşıqlar toylarda, şənliklərdə, rəsmi konsertlərdə “İrfani” havasını böyük şövqlə çalırdı. Hətta 19-20-yüzillərdə Türküstana, Qazaxistana sürgün olunan Qafqazlılar orada da havanı yaşadaraq yayıblar.

İrfani haqqında kiçik, lakin olduqca dəyərli bir araştırma aparmağa nail olaraq bunları yazıb: “Aşık İrfani’ni aydınlatmak için, bugün her türlü imkandan uzağız. Bu şair haqqında şimdidiye kadar görebildiğimiz tek yazı, ona ait “Yaş destanı”nın yayılmasının münasibetile F. Saltkan tarafından başlangıç tarzında sıralanmış beş on satırdan ibaretdir. (Türk Amacı, sayı 5, Kasım 1942). Biz sayısı kırka varan elimizdeki yazma cönklerde İrfani’nin yirimi üç koşmasına rastladığımız gibi, Murad Uraz da iki koşmasını tespit etmişdir. (Xalq edebiyatı – Şiir ve dil örnekleri, s. 183-184). Ancak bunlar, aşıkın manevi şahsiyetini ve sanatının bünyesini tanıtacak unsurlardır” (**Bayrı M. H., 1955:302**).

M. Halit Bayrının haqqında söz açdığı “sayı kırka varan əlimizdəki yazma cönkler”i görə bilmədiyimizdən “İrfaninin iyirmi üç koşması”nın da hansılar olduğunu müəyyənləşdirə bilmədik. Araşdırıcı İrfaninin “Yıxıldı” qoşmasından sonra, “bu koşma ilə

ilgili menkibeyi de naklediyoruz” deyə yazıb. O, mənqəbə harada olduğu, orada aşiq haqqında başqa ələvə bilgilər də varmıdır sualına cavab tapa bilmədik.

Araşdırıcı məqaləsində İrfaninin aşağıdakı möhürbəndini də verib:

İrfaniyəm qaldım dünayaya həsrət,
Olmadı yar ilə qovuşmaq qismət,
Cümlə aləm etdi bizlərə nisbət,
Qovuşdur cənnətdə yara, ey fələk.

Şeirin öncəki bəndlərinə başqa qaynaqlarda rast gəlmədik. Buna görə də o qənaətdəyik ki, M. Halit Bayrının haqqında söhbət açdığı 23 qoşma arasında bizim kitaba daxil edə bilmədiklərimiz də var. Düşünürəm ki, Türkiyədə yaşayan araşdırıcılarımız M. Halit Bayrının arxivini ilə tanış olduqdan sonra bizim üçün aydın olmayan məsələləri öyrənəcək, Aşiq İrfani haqqında qaranlıqları bir az da aydınlaşacaqlar.

M. Halit Bayrı İrfaninin ömür yolundan söz açarkən əsasən F. F.Saltkanın topladığı materiallara dayanır. Araşdırıcı İrfaninin “Türkmən Kars elinə aşdı gəlmədi” misrası haqqında belə yazır: “Bilindiği gibi Ahiska yerlileri tamamen Sünnidirlər. Halbuki bu taraflarda yaşayan Alevi Türkler de vardır ki, Sünni Türkler bunlara “Türkmen” derler, onlara kız vermeği geleneğe aykırı saydıktan başka, kendileri de onlardan kız almazlar. Sünni Türk'lər görə, Türkmen denilen Alevi Türklerin buldukları yerler “Kem ülke”dır. Koşma da Aşık İrfan’ın sevgisi için: “Kem ülkenin suyun içti gelmedi” misrasında Kars-Çıldır bölgəsi nezerde tutulur. “Dahi bitmez oldu gülü Çıldırın” misrasından da bu şeiri söyləyən aşığın bölgəni yaxşı tanıdığını xəbər verir. (**Bayrı M. H., 1955:304**)

M.Halit Bayrı F.F.Saltkanın İrfani haqqında fikirləri ilə razılışlığını belə bildirir: “F. Saltkan, halk rivayetlerine dayanarak Aşık İrfani’nin 18 yüzyıl saz şairlerinden olduğunu tereddütsüz

kabul etmektedir. Aşık İrfani'nin bir koşması ve onunla ilgili bir menkibe, şairin 18 yüzyılda yetişmiş olduğuna dair F. Saltkan'ın düşüncesini haklı göstermek mahiyetindedir” (**Bayrı M. H., 1955:304**). Bunun ardından aşığın beş bəndlik “Yıxıldı” qoşmasını verir. Araşdırıcı qoşmanın son misraları:

Şikəstə Vaqifin-Molla Pənahın,

“Hayif olsun Medinəsi” şeirinə dayanaraq yazır: “Bu koşma ile ilgili menkibeyi de naklediyoruz: Aşık İrfani gürbette dolaşırken bir gün bir köy odasında misafir olur. Odaya girince ocağın başında iki ihtiyarın demisini dertli dertli tüttürdüklerini, ah çekip lülelerinin dumanıyla beraber ocağın küllerini de savurduklarını görür. . . Sonra da, ihtiyarlardan birinin Azerbaycan şairleri arasında “Vakıf” adıyla tanınmış olan “Molla Penah”, ölen gelin de Vakıf’ın kızı Medine olduğunu anlar”. (**Bayrı M. H., 1955:303**).

M. Halit Bayrı görünür M. P. Vaqif haqqında bilgisi az olduğundan onun xanımı Mədinəni qızı bilib. O, Molla Vəli Vidadi-nin (1709-1809) oğlunun və gəlini, Qarabağ xanının vəziri olan Vaqifin (1717-1797) qızının yasını təsvir etdikdən sonra Vaqif haqqında qısa bilgi verir. Bu qənaətə gəlir ki, Vaqif və Vidadinin övladlarının yasına gələn İrfani onlardan yaşda kiçik imiş. Beləcə İrfaninin 18 yüzulin sonu 19 yüzulin əvvəllərində yaşadığını yazır və məqaləsinə aşığın iki qoşmasından tam, bir qoşmasının da son bəndindən istifadə edir.

İrfaninin yasa gəlməsi rəvayəti həqiqətə uyğundur. Azərbaycanın məşhur araşdırıcısı Salman Mümtaz yazır: “Mərhum Abbas Ağa Nazir vəqtü ilə məmə demişdi ki, Vaqifin iki qızı var imiş, böyüyünün adı Pəri Soltan, kiçiyinin adı isə Mələk Cahan. Vidadinin böyük oğlu Məhəmməd ağa Pəri Soltanla, Kiçik oğlu Osman isə Mələk Cahanla evlənmişdi. Pəri Sultandan Yəhya bəy dünyaya gəlmişdir ki, şairdir” (**Dünyamahyeva T., 1987:50**). Hüseyin Qa-

yibovun məcmuəsinin 2-ci cildində “Nə müşküldür” rədifli qəzəlinin müqəddiməsində şairin iki oğlu haqqında məlumat vardır.

Vidadinin böyük oğlu Məhəmməd ağa qardaşı Əyyüb ağanı tūfəng gətirmək üçün evə göndərir. Əyyub ağa da ehtiyatsızlıq edərək tūfəngin lüləsindən tutub çəkəndə qəflətən tūfəng açılır. Güllə Əyyub ağanın cigərindən keçir. Bu da Əyyub ağanın ölməmənə səbəb olur (**Qayıbov H., 1987:321-322, 2cild**).

Firudin bəy Köçərli də şairin üçüncü oğlu haqqında məlumat verir. Qocalığında Vidadinin gözü yaxşı görmədiyindən oğlu Osman Əfəndi gəzdirmiş. Vidadi onu çox sevər, xeyir dua verəmiş (**Köçərli F., 1978:196, 1-ci cild**).

Rəvayətdə Aşıq İrfanının “qürbətdə dolaşarkən” Vaqif və Vidadinin övladlarının yasına gəlməsi söylənilir. M.P.Vaqif Qarabağ xanının vəziri, necə deyərlər dövrünün məşhur şəxslərindən idi. Vidadi də tanınmış şair, ictimai xadim olmaqla yanaşı Gürcüstan sarayında da tanınan birisi idi. Belə məşhur insanların evinə İrfanının təsadüfən gəlməsi inandırıcı görünmür. Yas Vidadinin evində Qazağın Salahlı kəndində olub. O dövrdə də Qazaxdan, Borcalıdan Axısqaya gediş-gelişdə elə bir problem yox imiş. Gəncəli, Şəkili, İravanlı Tiflisə necə gedib-gəlirsə, axısqalılar da Borçalıya, Gəncəyə, Şəkiyə və b. bölgələrə elə asanlıqla gedib-gəlirmiş.

İrfanının şeirlərində Vaqifin təsiri açıq-aydın duyulur. Görünür İrfanının Vaqif və Vidadi ilə öncədən tanışlığı varmış ki, o yasa da gəlməyi özünə mənəvi borc bilib.

Vasfi Mahir Kocatürk 1963-cü ildə nəşr etdirdiyi “Saz şairləri” kitabında İrfanının “Gətirir” “Yetiş” və “Getdi” rədifli qoşmlarını verərək yazır: “İrfani, tahminlere göre, 18-ci yüzyılın sonu, 19-cu yüzyılın başlarında yaşamıştır. Elimizde bulunan cönklerde şiirlerine rastlanmaktadır” (**Kocatürk V.M., 1963:271-272**).

İbrahim Aslanoğlunun yayınladığı “İrfani” məqaləsi (**Aslanoğlu İ., 51:23**) isə mövzunu mübahisə obyektinə çevirdi. O yazır:

“Bilhassa Sivas’takı sünñilerin düzenledikleri cönk ve mecmular-
da adına sık-sık rasladığım İrfani, kudretli bir şairdir... Kimliğine
dair tahmin edici bir bilgi edemedim. Yalnız, İstanbul’da Nakışlar
Yayinevi’nin sahibi olan Gürünlü H. Cengiz Alpay, bu hususta
şunları anlattı: Babam ve dedem bana zaman zaman İrfani’nin
kendi soyumuzdan olduğunu söylerdi. Hatta dedemin dedesi imiş.
Elimizde 100 sayfaya yakın bir şiir mecmuası vardı. 30 yıl kadar
önce hemeşhirimiz Kaya bey (Prof. Dr. Kaya Bilgegil), bu mecmuayı
incelemek amacıyla istedи. Ben de verdim. Aradan epeyce
zaman geçti. Bir gün iade etmesini rica ettim. Bana “qaliba kaybet-
tim, bulamıyorum” dedi. Bir daha da elime geçmedi.

Cengiz beyin verdiği bilgiye dayanarak, İrfani’nin Gürünlü
olduğunu ve yaklaşık bir hesapla 19 yüzyılın ilk yarısında yaşı-
dığını söyleyebiliriz” (**Aslanoğlu İ., 1977:23 sayı 51**).

Tanınmış folklorcu alim ve Sivas aşıqları haqqında bir neçə
kitabın müəllifi olan Dr. Doğan Kaya mənim İrfanilərlə bağlı
məktubuma cavab olaraq yazır: “İrfanilər konusu bir az çətindir.
Çünkü Gürünlü İrfani ilə Doğulu İrfanının bazı şıirləri bir-birinə
karışmışdır. Gürünlü Muhammed Sezai Alpay (Layiki) (1892-
1950) İrfanının nevesidir. Layikinin oğlu Hakkı Cengiz Alpay
(1922-1991) küvvetli bir şairdir. Şair Emin Alpay (1949-) ile şair
Şahin Alpay (Hilal) (1943) de İrfani sülalesindendir”.

Ata oğul arasındaki fərqi orta hesabla 25-50 il hesablaşsaq
Hakkı Cengiz Alpay dedikləri doğru gəlir. Burada aydınlaşdırılmış
bir məsələ qalır: İrfanının məzarı Güründə dirmi? Yaxud ailədə
yaşayan xatirələrə görə İrfani Güründə doğulub, orada ölüb, yoxsa
ya özü, ya da övladları Gürünə başqa yerdən gəliblər. Bu məsələyə
önəm verməmiz səbəbsiz deyil. Rusyanın Qafqazı işgalindən son-
ra Çıldır-Axisqadan Sivasa çox ailə köçüb. Çıldırlı İrfanının də öv-
ladlarından və nəvə nəticəsindən bəzilərinin bu köçlərlə Sivasa
gəlməsi mümkündür. Çıldırdan gəlmış çox ailə Sivas çevrəsində

yerləşib. Ola bilər ki, o ailələr içərisində Çıldırlı İrfanının övladları da olub, babaları ilə bağlı xatirələri və onun şeirlərini burada yayıblar. Buna aydınlıq gətirmək üçün Çıldırlı İrfani ilə Gürünlü İrfanının soyundan olanlar arasında bir bağ olub olmadığını aşadırmaq lazımdır. Bir də ona diqqət yetirmək lazımdır ki, Güründə İrfanının qəbri varmı. Əgər orada qəbri yoxdursa onda Çıldırlı İrfanının nəslindən olanların köçlər zamanı Gürünə gəlmələri ehtimalı artır.

İkincisi İbrahim Aslanoğlunu Gürünlü İrfanının şeirlərinə dayanaraq onun da Türkmen qızına aşiq olduğunu yazır. Araşdırıcı İrfaninin 11 qoşmasını məqaləsinin sonunda verir və qeyd edir: “Aşağıdakı örneklerden 2, 7, 9 numralı şiirleri halen İstanbul’da öyretmenlik yapan Divriğili Mehmet Aslan’a ait mecmuadan, 3 numralı şiiri “Ortayayla” dergisinden, 4 numralı şiiri Ziyabey Kitaplığındaki mecmuadan, 6 numralı şiiri Emekli vali muavinlerinden Abdul Karir Keskine ait mecmuadan, digerlerini de bendeki cönk ve mecmualardan aldım”. (**Aslanoğlu İ., 1977:23 sayı 51**). Şeirləri haradan aldığıni dəqiqliklə yazan araşdırıcı nədənsə sağ olan insanlardan İrfaninin şeirlərini haradan aldıqlarını xəbər almayıb.

İbrahim Aslanoğlu məqaləsində, Eflatun Cem Güneyen “Xalq şair antolojisi” kitabında 19-cu yüzulin şairləri sırasında İrfanının də üç şeirini çap etdirdiyini yazır. (**Aslanoğlu İ., 1977: 24, sayı 51**).

Kitablarında və Aşiq Şenliklə bağlı araşdırmalarında İrfanidən də söz açan Ensar Aslan 1980-ci ildə “Köz” dergisində “Aşiq İrfani” adlı bir məqalə də çap etdirib. Məqaləsini “Asıl adı Süleyman olan Aşık İrfani, Çıldırın şimdi harabe hâlinde olan Kunduhxev köyündendir. Doğum ve ölüm tarihi bilinmemekle beraber 18 yüzyılda yaşadığı bellidir. Küçük yaşta babasını kaybeden İrfani, bir müddet zamanın Kars süvari paşalarından amcası olduğu söylenen Sabri Paşa’nın yanında kalmış, onun ölümünden sonra da köye dönerek baba meslegi olan çifçilikle uğraşmağa başlamıştır.

Amcası yanında medrese öğrenimi görmüş ve köyüne dönüğü zaman da imamlık yapmıştır. Bu yüzden bazı şiirlerinde İrfani Hoca mahlasını kullandığı görülür". (**Ensar A. , 1980:23, sayı 5**).

Ensar Aslan 1974 yılın Temmuz ayında Çıldırlı Aşık Şeref Taşlıova'dan banta aldığı dastan-rəvayəti də məqaləsində tam verib. O məqaləsində M. F. Kırzioğlunun müxtəlif adamlardan toplayıb nəşr etdirdiyi dörd şeiri verdikdən sonra önemli bir mövzuya keçir. Bu da Atatürk Ünivərsitetinin Fən Ədəbiyat Fakültəsi Türk Dili və Ədəbiyyatı bölümü öyrəncilərindən Orhan Yavuzun Konya Ərmənək çevrəsindən tapdığı bir şeir toplusudur. Ərəb əlifbası ilə yazılmış şeirləri Orhan Yavuz Latin əlifbasına çevirib və Xalq Ədəbiyyatı bölümündə diplom işi yazıb.

Ensar Aslan, İrfani'nin Konya'ya getmediyini, lakin şairlerinin bir başqası tərəfindən yazıya köçürülrək Konya'ya götürüldüğünü əminliklə söyləyir" (**Ensar A., 1980:29, sayı 5**). Həm də məqaləsinin sonunda İrfanının 10 şeirini verir. Bunlar da Orhan Yavuzun diplom işindən alınmış şeirlərdir.

İrfani təxəllüslü aşıqlara diqqəti çəkən araşdırıcılarımızdan biri də aşiq yaradıcılığını gözəl bilən və qaynaqlarla işləməyi sevən Sabri. M. Kozdur. O, 1983-cü ilin may ayının 7-9-da Eskişehirdə keçirilən "Birinci Uluslararası Türk Halk Edebiyatı Seminer"ində "Aşık edebiyatımızda ortak mahlaslar sorunu" adlı məruzəsində eyni təxəllüsü ilə yazıb yaradan aşiq və şairlərdən söz açarkən onları dörd qrupa bölür. Birinci qrupa dörd aşiq, ikinci qrupa üç aşiq, üçüncü qrupa iki aşiq, dördüncü qrupa isə bir aşiq tərəfindən istifadə edilən təxəllüsleri sıralayır. İrfani təxəllüsünü üçüncü qrupa, yəni iki aşiq tərəfindən işlədilən təxəllüsler sırasına daxil edir. M. Sabri Koz eyni təxəllüslü aşiq və şairlərin əsərlərinin müəyyənləşdirilməsindən yaranan çətinliklərdən söz açarkən yazır: "Beş yüz yılı örnekleri ile bilinen, tarihi daha eskilere uzanan geçmiş ilə aşık edebiyatımız, araştırmacıların işlərini gücləştiren pek çok aşığın

ayrı zamanlarda ya da bir-birinden habersiz, ya da haberli olarak aynı dönemlerde aynı mahlası kullanmış olmasıdır. Bu durum, türlü yollarla elde edilen şiirlerin kime aid olduğunu kesin olarak saptamamızı güçleştiriyor, hele aynı mahlası kullanan aşıkların sayı üçü, dördü bulunca içinden çıkması mümkün olamıyor. Gerçi, bu güne kadar, aşık edebiyatı ile uğraşan araştırmacılar üzerinde çalışıkları aşıklarla ilgili olarak bir takım yöntemler geliştirmişlerse de konu, bir bütünlük içinde ve her yönü ele alınacak genişlikte sistemleştirilmemiştir” (**Koz M.S., 1987:174**)

Çıldırlı Aşık İrfani kitabını nşrə hazırlayarkən bilgisayarda yığılmış variantını Doğan Kaya və M. Sabri Koza göndərdim. Kitabla tanış olan M. Sabri Koz aşağıdakı məktubu yolladı: “Hangi yıldır tam hatırlıyorum. 1990'lı yillardan biri olmalı... İstanbul Kadıköy'də sahaflık yapmakta olan Sami Önal Bəy, Prof. Dr. Kaya Bilgegil mərhumun Anadolu yakasındaki Maltepe semtində bulunan evinde bazı eski yayınlar (dergi, gazete vs.) bulunduğu, asıl kütüphane Samsun 19 Mayıs Üniversitesi'ne gittiği için bunların pek öyle önemli şeyler olmayacağına söyledi. İstersem kendisine eşlik edebileceğimi, bundan memnunluk duyacağımı da ilave etti.

Birlikte biraz uzak olsa da evə gittik. Eşi ve kızı vardı evde. Bahsi geçen yayılara baktık, Sami Bey alıcı olmadı. Tam ayrılacağımız sırada İrfan'ın cönkü aklıma geldi ve rahmetli hocada kalmış incə uzun bir yazma defter olması gerektiğini, acaba Samsun'a gidenlər arasında miydi yoksa başka bir yerde miydi, dedim. Büyükkən, çekmecelerden birinde tarifimə uygun bir defter olduğunu ve Samsun'a gitmediğini söyledi ve haman gidip cönkü getirdi.

Çok kalın bir yazma değildi, ama biraz varaklıyinca haman her yaprakta İrfanî mahlaslı koşmaların kayıtlı olduğunu gördüm. O an, tepeden tırnağa ürperdiğim hatırlıyorum. Haman aradığım defterin bu olduğunu, satmak isteyip-istemediklerini sordum. Sami Bey de bilirkişi olarak benim bu hususlarla ilgili bir araştırmacı olduğunu

söyledi. Genç hanım sata bileceklerini ifade etti. Ben ne kadar istediklerini sordum. Genç hanım, öyle bir para söyledi ki o yıllarda almakta olduğum öğretmen maaşının birkaç katı idi. Üzüntü ve iç çekmeyle karışık birkaç dafa daha yapraklarına baktıktan sonra cönkü iade ettim. O gün bu gündür yanarım ve Mehmet Akif'in şu misraını tikrar ederim: "Ya hamiyyetsiz olaydım, ya param ola idi"

Rasim Deniz "Erciyes" dergisinin 1983-cü ildə nəşr edilən 66-cı sayında "İrfaniler" və 69-cu sayında isə "Çıldırı İrfani hoca" adlı məqalələrini çap etdirib. Birinci məqaləsində (**Deniz R., 1983:8-9, sayı 66**) "Yazılı kaynaklarımızda İrfani mahlaslı üç şaire rastlamaktayız. Bunlardan biri Gürün'lü, diğer ikisi Doğu Anadolu bölgesinde birbirine yakın yerlerde yetişen şairlerimiz-dendir. Bunların aynı mahlası kullanması, aynı yörede bulunmaları ve sevdikleri gözellerin de Türkmen oymaklı olmaları dola-yısıyla şairleri ister istemez birbirlerine karıştırılmıştır. İrfanilerden Ahıskalı olanın 17. yy sonu ve 18 yy başlarında yaşadığı təhmin edilmektedir" (**Deniz R., 1983:8-9, sayı 66**).

Sonra da İrfaninin şeirlərindən nümunələr verir və F. Kır-zioğlu dan başlayaraq İrfani haqqında yayınlanan məqalələrdə və aşıqlar arasında söylənən "İrfaninin Türkmen qızı" ilə macəra-sından söz açır.

Rasim Deniz birinci məqaləsində şəxsi kitabxanasındaki cönk və məcmuədən 17-18-ci yüzildə yaşadığı güman etdiyi Axısqalı İrfaninin altı qosma və bir qosma-müstəzadını nəşr etdirib.

Maraqlı burasıdır ki, Rasim Deniz üç İrfanının olduğunu söyləsə də üç ay sonra, yəni 1983-cü ilin sentyabrında işiq üzü görən "Erciyes" dergisinin 69-cu sayında nəşr etdirdiyi "Çıldırı İrfani hoca" məqaləsində "Türk Folklor Araşdırıcıları" dergisinin 8687 səhifəsində dayanaraq yazır: "Aras boyu âşıklarımızdan Çıldırı İrfani, 18 yy sonları ile 19 yy başlarında yaşamıştır. Asıl adı Süleyman'dır. Çıldır'ın Karayel köyü yakınlarında bulunan, bu gün harap "Kun-

duzhev”de, İsmail Oğulları’na mensup, hali vakti yerinde bir ailedede dünyaya gelmiştir. Gençliğinde iyi bir tahlil gören şair, dinî bilgileri öğrenerek hafız olmuş”dur (**Deniz R., 1983:12, sayı 69**).

Araşdırıcı bundan sonra da, İrfani, pırlar əlindən badə içdiyindən, Türkmen Karacaoğlanın bacısı Zəlihaya aşiq olduğundan və başına gələnlərdən danışır. Məqalədə İrfaniyə aid edilen 13 qoşma var. Bunlardan 9-u 3 bəndlə, 2-si 4 bəndlə, 1-i beş bəndlə, biri isə 8 bəndlidir. Araşdırıcı “Bağlandı“ qoşmasının “Türk Folklor Araştırmaları” dergisində Nizamettin Onkun yayınladığı “Araz boyu ozanlarımız-İrfani Hoca” məqaləsindən aldığı variantını da verib.

Axısqə türklərinin tarixini, folklorunu, etnoqrafiyasını araşdırılan Yunus Zeyrək də “Axıskə aşıqları: İrfani” məqaləsində qaynaq göstərmədən İrfaninin adının Süleyman olduğunu, “Ahışkanın bir kazası olan Çıldırın Kunduzhev köyündə” doğulduğunu, “günümüzde harabe olan bu köy 1877-78 (Türkiyədə bu savaş 93 hərbi kimi məşhurdur-Ə. Ş.) Osmanlı-Rus Harbine kadar şen” olduğunu və “İrfaninin torunları bu gün Çıldırın Koravel və Urta köylerinde yaşadık”larını yazar. (**Zeyrek Y., 2005, 4:36**)

Aşıq İrfaninin doğulduğu kəndin adını Türkiyədəki qaynaqlarda öz orfoqrafiyalara uyğun, yəni Kunduzhev/Gunduzhev yazırlar. Aşıq Şərəf Taşlıova idə danışanda kəndin adını qunduzxev kimi söyəyirdi. Məsələni aydınlaşdırmaq üçün bölgəni yaxşı tanıyan, Azərbaycan və Türkiyə yazı qaydalarına bələd, “Bizim Ahıka“ yurnalının başyazarı, Axısaqlılar haqqında bir neçə kitabın və onlarla məqalənin müəllifi, Doç.Dr. Yunus Zeyrik bəyə müraciət etdim. O, 2016-cı il aprelin 4-də yazdığı məktubunda qeyd edirdi ki, hazırda xəritələrdə olmayan, yalnız xərabalığı qalan kənd öz adını qunduz sözündən alıb. Hər halda kəndin adı qunduz dərəsi anlamındadır. Ona görə mən də aşığın doğulduğu kəndin adını Qunduzxev kimi yazdım.

Yunus Zeyrək “F.Kırzioğlunun 1938 yılında Kars’ta annesinin arkadaşı olan Atbaşoğullarından Hurize hanımın defterinden aldığına kayde dayanaraq yazır: “İrfani, hapisteyken bir deyiş yapıp üzerine de, “*Siileyman Paşa ya takdim kılınacaktır.*” diye not düşer. Bu deyişi, Vali Paşanın medreseye gidip gelirken hapsmanın öünden geçen oğlu Şerif Muhammed’in önüne atar“ (**Zeyrek Y., 2005, 4:35**). Bu mektup da İrfanının həbsdən qurtulmasına səbəb olur.

Yunus Zeyrekin, “Hoca İrfani olarak da bilinen aşık hakkında tek kaynak rahmetli Prof. Kırzioğludur. Ondan bize intikal eden eski yazılı bir kaç derleme defterinde İrfaniyle ilgili notlara rastlamaktayız”, “Bu güne kadar İrfaniyle ilgili geniş çaplı bir araştırma yapılmamıştır” (**Zeyrek Y., 2005, 4:36**) fikri özünü doğrultmur. Bu onu göstərir ki, Yunus Zeyrək İrfani haqqında nəinki Azərbaycanda, heç Türkiyədə yazılanlarla da yaxından tanış deyil.

Kitabı nəşrə hazırlayıb elmi redaktorlara oxumağa verdikdən az sonra Yunus Zeyreyin “Bizim Ahiska” dergisinin 2015-ci il, sonbahar, sayı 40, səh. 49-50-də Nusret Kopuzlu imzası ilə “Eski bir defteri karıştırırken: Çildirli Aşık İrfanının qoşmaları“ adlı bir məqaləsi nəşr edildi. O yazır: “Ahiska Araştırmaları adlı kitabımda (Çıldırın şimdi virane olan Kunduzhev köyünden) 18. yüzil aşıklarından İrfanî'nın hayatı, aşk macerası ve şiirlerinden örnekler vermişik.

Eski defterleri karıştırırken onun başka şairlerine rastladık. Merhum Hocam Prof. Dr. M. Fahrettin Kırzioğlu, bir cöñkten İrfani, Erbabı, Zülali (Karslı), Harabi, Tüccarı, Keşfi, Kerem, Hayali gibi aşıkların şairlerini eski yazıyla kopya etmiş. Kendisi bu cöngü şöyle tanıiyor: “Ermenek-Başdere cöngü, 121 yaprak, 270x170 mm boyunda. Başı ve sonu kopuk. Kara mürekkeble yazılmış. 1835-1840, Gazi II. Sultan Mahmud çağı. Dulkadirli Şair Ca'fer Divanı’nda Alâü'd-Devle kasideleri.”

Meşe Ardahan'ın Alevî-Türkmen köylerinden bir dilbere aşık olan İrfanî'nin yine bu sevdanın izlerini gördüğümüz birkaç koşmasını veriyoruz. Şimdiye kadar bir yerde yayımlanmadığını tahrmin ettiğimiz bu koşmalarla halk edebiyatımız yeni incilere kavuşmuş olacaktır”.

Bu qeyddən sonra aşağıdakı “Getdi”, “Qəbahətmidir”, “Derlər”, “Düşəsən”, “Gəlmədi” rədifi qoşmalarını nəşr edib. Aşıq İrfanının adını çəkdiyimiz beş şeiri olan dəftərdəki tarix əgər doğru oxunubsa onda İrfaninin həmin illərdə və ya ondan əvvəl yaşadığı fikri özünü doğruldur. Amma araşdırıcıının şeirlər haqqında söylədiyi “Şimdiye kadar bir yerde yayımlanmadığını tahrmin ettiğimiz” fikri həqiqətə uyğun gəlmir. Belə ki, Ensar Aslan “Köz” dergisinin 1980-ci il, 5-ci sayındakı məqaləsində nəşr etdirib və onları söyləyicidən toplamadığını, yazılı qaynaqlardan aldığıni göstərib. Görünür elə buna görədir ki, şeirlər arasında heç versiya fərqi də yoxdur. “Qəbahətmidir” qoşmanın o biri versiyasını isə Rasim Deniz “Çıldırlı İrfanı Hoca” məqaləsində (“Erciyes” dergisi, 1983-cü il, sayı 69, səh. 14), “Gəlmədi” qoşmasının bir versiyasını isə M. Halit Bayrı “Saz şairləri: Aşık İrfani” məqaləsində (“Türk dili” dergisi, 1 Şubat 1955-ci il, sayı 41, səh. 304) çap etdirib. Görünür Yunus Zeyrek bu məqalələrə rast gəlməyib.

Aşıq Şenlik şeirlərinin son və təkmil nəşirlərindən sayılan “Çıldırlı Aşıq Şenlik. Divanı (Hayatı, şíirleri, atışmaları ve hekayeleri) kitabına yazdığı ön söz də A. Barat Alptekin ilk dəfə Aşıq Nurunun doğum və ölüm tarixini müəyyənləşdirir. O, yazar: “1811-1885. yıllar arasında Gürcüstanın Ahıska vilayetinin Ahilekəlek kazasının Lebis köyünde yaşamış olan Aşık Nuri Hasta Hasanın çırğıdır. Sazı ve sözü Hasta Hasandan öğrenmiştir. Çıldırlı Aşık Şenliyin saz ustasıdır”. (**Alptekin A.B., Coşkun M.N., 2006: 44.**)

Aşıq Şenlik 1853-1914-cü, Aşıq Nuru 1811-1885-ci illərdə yaşamışlarsa, Xəstə Həsən 1760-1840-ci illərdə yaşadığı qənaətin-dəyiksə onda da İrfanının (adı Süleyman) doğum tarixi 1750-ci illər olmalıdır. Bu da Yunus Zeyrekin “Atabekli Süleyman paşa-nın 1771 yılında Ahıska valisi olması“ fikirni də İrfaninin doğum tarixinə ipucu verən sənəd saymaq olar. Demək 1770-ci illərdə Süleyman 20-25 yaşlı dəliqanlı bir gənc imiş ki, qız qaçırmış.

10. Çıldırlı İrfani aşığıdır, yoxsa el şairi?

Eyni təxəllüsələ yazıb-yaradan şairlərin və aşıqların şəxsiyyətlərini müəyyənləşdirmək, şeirlərini bir-birindən ayırmak həmişə problemə çevrilib. Aşıq İrfani də belələrindəndir. “Kara mavi” nəşriyyatının 2016-cı ilin martında Ankarada çap etdirdiyi “Alevi-Bektaşı şairleri” kitabında İrfani Süleyman oğlundan başqa İrfani ləqəbli sənətkarlar haqqında yazır: “Ayrıca 1800’lü yıllarda yaşayan Dodurğalı İrfani, 1800’lü yıllarda yaşayan, asıl adı Abdullah olan Gürünlü İrfani, 1800’lü yıllarda yaşayan, ermeni kökenli bir İrfani (ya da Urfani), Anamurlu İrfani, asıl adı Ali Osman Şimşek olan Ardanuclu İrfani(1921), asıl adı Gazi Sarş-sakal olan Sungurlulu İrfani(1926-1968), asıl adı Orhan Şabadoğlu olan Kul İrfani (1946-2010) aşıqlar bulunmaktadır”. (**Alevi-Bektaşı şairleri, 2016:138**)

Çağdaşımız olan türkiyəli Aşıq Mustafa Ruhani haqqında Dilavər Düzgünün (**Düzgün D, 1997**), Azərbaycan türkçəsində ya-zıb-yaradan, milliyətcə gürcü Aşıq Ruhani (İseb Beridze) haqqında Valeh Hacıcların (**Hacılı V., 2005, HaciyevA., 1991**) araşdır-maları yayımlanğından biz onların ömür yollarından və yaradıcı-liğindən söz açmağa ehtiyac duymuruz. Əsas diqqəti “İrfani” saz havasının yaradıcısı sayılan sənətkarın ömür yoluna aydınlıq gə-tirməyə çalışacaqıq. Aşıqlar adətən saz havalarının ritminə uyğun

şeirlər söyləyirlər. Onların içərisində qoşma, təcnis, çığalı təcnis, gəraylı, divani, duvaqqapma və s. olur. Aşıq İrfani Süleyman oğlunun əlimizdə olan şeirlərinin hamısı qoşmadır. Halbuki, həmin dövrdə bölgədə yaşamış aşıqların təcnislərinə, çığalı təcnislərinə, divanilərinə, duvaqqapmalarına tez-tez rast gəlinir.

Buradan ilk baxışda belə qənaət doğur ki, İrfani aşıqlıq etməyib. El şairləri adlandırdığımız, aşiq havaları ilə oxuna bilən, heca vəznli şeirlər yazan sənətkarlarımızdan olub. Şurəddin Məmmədli Qarapapaq da “Borçalı-Axisqa-Kars ədəbi arealının tarixi təmsilçilərinin tarixi-coğrafi-ədəbi şəcərəsini” hazırlayarkən “Urfanini 19-cu yüzildə yaşamış şair” kimi təqdim edib. (**Qarapapaq-Məmmədli Şurəddin, 2004:5**).

“Axisqa türk folkloru” kitabının tərtibçiləri də İrfanını aşiq kimi deyil, 19-cu yüzildə yaşamış “El şairi” kimi tanıdıblar. (**Axisqa türk folkloru, 2008:216**).

Ensar Aslan da “İrfani xoca həyatının sonuna qədər Demircilik köyündə yaşamışdır, məzarı da buradadır” – yazır. (**Aslan E., 1980:27**). Rəvayətlərdə İrfanının Dəmircilik kəndinə sürgün edildiyi də söylənilir. Sürgün olunan adama əlində saz kənd-kənd dolanıb məclis aparmasına icazə verilməsi inandırıcı görünmür.

Sürgün əsasən daimilik deyil, müəyyən bir müddətlik olur. Görünür Aşıq İrfani sürgün müddətini başa vurduqdan sonra oranı tərk etməyib. Buna görə də qəbri doğulduğu kənddə deyil, yaşadığı və ömrünü başa vurduğu kənddədir.

İrfani Süleyman oğlunun əsasən qoşmalar yazdığını və kənddə imamlıq etdiyi fikri ilə razılışsaq onu bir aşiq deyil, el şairi kimi qəbul etməliyik. Amma gözəl saz havası yaratması, bəylərin məclisində Xəstə Hasanla deyişməsi, Qazağa yasa gəlməsi faktları onun əlində saz bölgəni gəzdiyindən xəbər verir. Bir yerdə yaşıyib, imamlıq edən birisinin sazda gözəl hava yaratması inandırıcı görünmür. Görünən odur ki, İrfani sürgün edildiyi müddətdə

kənddə imamlıq etsə də sürgün müddəti başa çatdıqdan sonra əlində saz el-el, oba-oba gəzib, aşılıq edib. Bu sənətdə o qədər məşhurlaşış ki, onu hətta Borçalıya, Qazağa da məclis aparmağa dəvət ediblər. Buralarda da M.V.Vidadi və M.P.Vaqiflə tanış olub, dostlaşış.

İrfani haqqında söylənən dastan-rəvayətləri diqqətlə nəzərdən keçirdikdə bu qənaətə gəlirik ki, onları aşiq özü yaratmayıb. Bir çox aşıqlarımızın həyatı haqqında olan dastan rəvayətlər kimi bunları da ölümündən sonra şeirlərinin yaranması haqqında söhbətlər əsasında formalasdırıblar. Paşanın xanımı Hürüzad haqqında şeirin yaranmasından söz açanda aşıqların bəziləri şeirin paşanın xahişi ilə yarandığını söyləyir. Bəziləri isə İrfaninin Hürüzad xanımı görəndə onun gözəlliyindən ilhamlanıb bədahətən şeir qoşduğunu və onun bu hərəkətin paşa saygısızıq sayaraq aşığı cəzalandırdığını danışırlar.

Bu cür faktların sayını artırmaq da olar.

Heca vəznində şeir yazan şairlərimizin şeirlərindən fərqli olaraq İrfaninin qoşmalarının hamısı müxtəlif saz havaları üstündə asanlıqla oxunur. Bu da onu göstərir ki, şeirlərin müəllifi musiqidən gözəl baş çıxarırmış. Ola bilsin ki, Aşıq İrfani bir çox saz havalarını yeni çalarda ifa edib. Onlardan biri daha populyar olduğu üçün aşığın adı ilə adlandırılıb, o birilər isə ümumi saz havaları içərisində əriyib.

11. Köhnə mövzuya yeni baxış

Durnalara müraciətlə dərdini, düşüncəsini oxucu və dıləyi-cisi ilə bölüşən şair və aşıqlarımız az olmayıb. Onlardan biri də İrfanıdır. Yaşadığı bölgənin kəndlərini, dağ və dərələrini xəyalən gəzən, o yerlərin məziyyətlərini mədh edən aşiq durnaları da o yerləri gəzməyə çağırır. Əslində bu mövzu yeni deyil. Orhan

Uruvelli topladığı materiallara dayanaraq yazır ki, Osmanlı sultani Üçüncü Muradın (04.07.1546, Manisa – 16.01.1595, İstanbul) zamanında, yəni 1578-ci ildə Çıldır bölgəsi fəth edildikdən sonra Konya, Tokat və Yozqat ətrafında yaşayan türk tayfalarının bəziləri buraya köçürüldü. Osmanlı ordusu o günlərdə Axısqə yolundakı Vale qalasını fəth edir. Ərtəsi gün Axısqə, Tumuk, Axılkələk və Çıldır qalalarını alır. Çıldır savaşının sonunda ordu şairi Xəyalı bu şeiri söyləyir:

Durnam gedər bizim ellərə,
Vəzir Ardahandan köcdü deyəsən.
Qarşı gəldi qızılbaşın xanları,
Çıldırda bir döyüş oldu deyəsən.

(Urveli O., 2007:27).

İrfaninin şeiri mövzuca Xəyalinin şeiri ilə yaxın olsa da qafiyələnməsi fərqli olduğu kimi təsfir forması da fərqlidir. O, sanki bölgənin xəritəsini çizir. 8 bəndlilik qoşmada yarı, sevgilisi, türkmən qızının gəzdiyi 25 kəndin, çayın, dağın, gədiyin, çəmənin adını çəkir. Aşiq deyir:

İrişdi, Külverən qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.

Səfil Ağcaqala döndümü yaza,
Uğrama Kakaça, bəlkə yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qərar qılasan durnam.

İrişdi, Külverən yoluñ sağ yanında qaldığını söyləyən aşiq Kakaça da getməməyi məsləhət görür. Çünkü o yerlər susuzdur. Təbiət təsviri, gözəllərə həsr edilmiş romantik-lirik məhəbbət hisslerinin tərənnümü ilə yanaşı dünyanın gedişi haqqındaki

fəlsəfi-didaktik şeirləri də dinləyicinin qəlbinə yol tapa bilir. Aşiq özündən əvvəl yaşamış sənətkarlardan təsirləndiyi kimi, özündən sonra gələn nəslin yaradıcılığına da təsir göstərə bilib

Sonuc

Araşdırduğumuz qaynaqlara və topladığımız folklor nümunələrinə dayanaraq aşağıdakı qənaətə gəlirik:

1. Övladlarına adı valideyinlər verir. Buna görə də eyniadlılığı çox rast gəlinir. Təxəllüsü isə aşıqlar, şairlər özlərini başqasından fərqləndirmək üçün seçirlər. Ona da belə bir şübhə yaranır: Necə ola bilər ki, eyni dövrdə, yaxud 100 il fərqlə yaşayan, bir-biri ilə sıx bağlı olan bölgələrdə yaşayan, Türkmən qızına vurulan, ona şeirlər qoşan aşıqlar eyni təxəllüsü daşısın? Bu bir az inandırıcı görünümür və Rasim Denizin 17-ci yüzildə yaşamış İrfani haqqında yazdıqlarına şübhə ilə yanaşmamıza səbəb olur. Onun nəşr etdirdiyi şeirlərin dili də 18-19-cu yüzillərədə yaşamış aşıqların söylədikləri şeirlərin dili ilə oxşardır.

2. 18-ci yüzilliyin ortalarında Çıldır əyalətində doğulan Süleyman yeniyetmə çağlarında mədrəsə təhsili görsə də sonralar aşiq yaradıcılığına böyük maraq göstərərək onu dərindən öyrənmiş və şeirlərini də saz havalarının ritminə uyğun olaraq heca vəznində yazıb. Təsəvvüf əhli olduğundan İrfani təxəllüsünü götürüb, fitri istedadı sayəsində saz havaları da yaradıb. Axısqa-Çıldır bölgəsində yaşayan aşıqların Xəstə Hasan, Qul Qarani, Sefili kimi təxəllüsler götürməsi onu göstərir ki, orda təsəvvüfün təsiri güclü imiş. Buna əsaslanaraq aşığın təxəllüsünün də Ruhani deyil İrfani olduğu qənaətinə gəlmək olur.

3. İrfanının ustadının adı unudulduğundan və özünün fitri istedadına görə aşıqlar dastan ənənəsindən bəhrələnərək ona ərənlər tərəfindən buta verildiyi qənaətində olublar. Xalq arasında aş-

ğa marağın çox olduğuna görə məclislərdə ömür yolundan epizodlar və şeirlərini söyləyə-söyləyə bir “İrfani və Türkmen qızı” das-tanını yaratmağa çalışıblar. Bu dastan da aşığın şeirlərinin qoru-nub saxlanmasında, onun tez-tez xatırlanmasında mühüm rol oynayıb. Pertev Naili Boratav Doğuş 1945-ci ilde AÜ-ATCF dergisi-nin 4-cü sayında “Anadoluda folklor derlemeleri” adlı məqalə-sində “İrfani ve Türkmen qızı”nı “Hikaye olmaya doğru giden ma-caralara ait epizotlar“ adlandırmıştır. (**Zeyrek Y., 2006:74**)

3. İrfani Dəmirçilik kəndində mollalıq və aşıqlıq etməklə ya-naşı çağdaşı olan aşıqlarla da qarşılaşmışdır. Onlardan yalnız bi-rini, Xəstə Hasanla Xosbiya kəndində qarşılaşmasını toplaya bilmişik.

4. 17-ci və 18-ci yüzillikdə yazıya alınmış cünlərdə İrfani-nin şeirlərinə rast gəlinmir. 19-20-ci yüzildə yazıya alınmış cünlərdə İrfaninin 30-a yaxın şeiri var. Bu da bir daha onu gös-tərir ki, aşiq 18-19-cü yüzillikdə yaşayıb.

5. Hazırda əlimizdə aşığın həyatından bəhs edən iki dastan-rəvayət və 40-a yaxın şeir və bu şeirlərin variant və versiyaları var. Şeirlər onun geniş dünyagörüşlü, islam fəlsəfəsini və tə-səvvüfü dərindən bilən, musiqi duyumlu bir sənətkar olduğunu göstərir. Əldə edilən materiallardan İrfani təxəllüsü ilə şeirlər qo-şan Süleymanın 18-19-cu yüzillikdə yaşadığı, yaratdığı musiqi və şeirlərlə çağdaşı olan, özündən sonra yaşayan aşıqlara güclü təsir göstərdiyi aydın olur. Hətta onun yaratdığı saz havası zurnaçılar tərəfindən aranje edilərək rəqs havasına çevrilib. Geniş yayılan “Urfani” yallısı da buna gözəl nümunədir.

Qaynaqlar

1. Alevi-Bektaşı şairleri.(2016). Yayın yönetmeni Bekir Ka-radəniz, “Kara Mavi“ yayınevi, Ankara.

- 2.** ASLANOĞLU İbrahim. (1977). İrfani, “Sivas folkloru” toplusu, Nisan, sayı 51.
- 3.** ASE. (1986). Azərbaycan Sovet Ensiklopediyası, 9-cu cild, Bakı.
- 4.** ASE. (1987). Azərbaycan Sovet Ensiklopediyası, 10-cu cild, Bakı.
- 5.** AŞIRLI M., Qıllözdü M., Dərviş O. (2003). Kürüstü Dəmirçihəsənni. (Birinci kitab), “Nurlan” nəşriyyatı, Bakı.
- 6.** AXISKA türk folkloru. (1998). (Toplayanlar və tərtib edənlər: Asif Hacılı Aydın Poladoğlu), “Mütərcim” nəşriyyatı, Bakı.
- 7.** AXISKA türk folkloru. (2008). Tərtibçilər: Atəş Əhmədli, Qədim Qubadlı, “Nurlan” nəşriyyatı, Bakı. (216-217 səhifələr. Ülfəni 19-cu əsr el şairi)
- 8.** Bağırov Nazim.(2011) Azərbaycan klassik aşiq havaları, Bakı-Trabzon.
- 9.** BAYRI M. Halit. (1955). Aşıq İrfani, “Türk dili” dergisi, sayı 41.
- 10.** BERDZENEŞVİLİ N., Canaşa S. (2000). Gürcüstan tarihi (Çevirən H. Hayrioglu), İstanbul.
- 11.** ALPTEKİN A. Berat, COŞKUN M. Nizamettin, Çildirli Aşık Şenlik. (2006). Divanı. (Hayatı, şiirleri, atışmaları ve hikayeleri), Ankara.
- 12.** ENSAR Aslan. (1980). Aşıq İrfani, “Köz” dergisi, avqust, sayı 5.
- 13.** ƏRƏB və fars sözlərinin lüğəti, (1985). “Yazıcı» nəşriyyatı, Bakı.
- 14.** GÖYÜŞOV Nəsib. (2001). Təsəvvüf anamları və dərvişlik rəmzləri, “Tural-Ə nəşriyyat poliqrafiya mərkəzi”, Bakı.
- 15.** DENİZ Rasim. (1983). İrfaniler, “Erciyes” dergisi, Kayseri, Haziran, sayı 66.

- 16.** DENİZ Rasim. (1983). Çıldırılı İrfani hoca, “Erciyes” dergisi, Kayseri, Eylül, sayı 69.
- 17.** DÜNYAMALIYEVA Töhfə. (1987). Molla Veli Vidadi, “Yazıcı” nəşriyyatı, Bakı, səh. 35.
- 18.** DÜZGÜN Dilaver. (1997). Aşık Mustafa Ruhani (Həyatı-sanatı-şíirlerinden seçmeler), Atatürk Üniversitesi yayınları, Erzurum.
- 19.** ƏZİZƏLİYEV Nizami.(2014) Yaranması Naxçıvan ərazisi ilə bağlı olan yallılar xalq ruhunu oxşayan müxtəlif çalarlarla zəngindir, “Şərq qapısı” qəzeti, Naxçıvan, 24 aprel
- 20.** HACILAR Valeh. (2005). Gürcüstanda Türk xalq ədəbiyyatı ənənələri, “Səda” nəşriyyatı, Bakı.
- 21.** HACIYEV Valeh. (1991). Folklorumuzun üfüqləri. (Azərbaycan-Gürcüstan folklor əlaqələri tarixindən), “Yazıcı” nəşriyyatı,
- 22.** HACILI Asif. (1992) “Qəribəm bu vətəndə”. “Gənclik” nəşriyyatı, Bakı.
- 23.** HACILI Asif. (2014). Ahıska türkləri: inanc dünyası, “Mütərcim” nəşriyyatı, Bakı.
- 24.** İMAMVERDİYEV İlqar. (2004) Azərbaycan aşiq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri (Qərb bölgəsi üzrə). Bakı, “Şirvannəşr”, 138 s.
- 25.** İMAMVERDİYEV İlqar. (2006) Azərbaycanın 20 saz havası (III kitab). Bakı, “Şirvannəşr”, 94 s.
- 26.** İSLAM Ansiklopedisi. (1993). 8-ci cild, İstanbul.
- 27.** KAFALI, Mustafa. (2002). “Anadolu’nun Fethi ve Türkələşməsi” Türkler Ansiklopedisi, 6-cı cild.
- 28.** KAMALOĞLU M., Dərviş O., Qarapapaq Ş.(2005). Borçalı aşıqları. “Nurlan” nəşriyyatı, Bakı.

- 29.** KATIB İlham. (2007). Aşuxlux sənəti, Ahıskı türklərinin tarixi, edebiyatı ve aşıklarının kisa antolojisi (Hazırlayan: İbrahim Türki), Şimkent “Kitap” basması.
- 30.** KAYA Doğan. (1994). Sivasta Âşıklik Geleneği ve Âşık Ruhsati, Sivas.
- 31.** KAYA Doğan. (2004). Yaşnameler, Akçağ yayınları, Ankara.
- 32.** KAYA Doğan. (2009). Âşıq Şenlik’in Sevdakar ilə GÜlnaz Hanım Hikayəsi, Sivas.
- 33.** KAYA Doğan. (2012). Âşık Şenlik’in Latif Şah İle Mehriban Sultan Hikayesi, Vilayet Yayınları, Ankara.
- 34.** KƏRİMOV Afiz (Hafız). (2016). “Tasavvufuta Musiqi: Urfanî Havaları Haqqında Bazı Araştırmalar”, T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) Başkanlığının destekinde; Hacı Bektaş Veli Kültür Derneği Başkanlığı ile Ukrayna-Gürcistan Beynelhalk Üniversitesi birlikte 30-31 Mayıs 2016 tarihlerinde düzenlediği “Türkiye Gürcistan Bektaşî Kültürü ve Ozanlar Sempozyumu”nda oxunmuş məruzənin mətni.
- 35.** KIRZIOĞLU M. Fahrettin. (1966). “Türk Kültürü” dergisi, (bax : Kazımov İsmayıł . (2012). Axıskı türkləri: dil, tarix və folklor, “Elm və təhsil” nəşriyyatı, səh. 361-375, Bakı.
- 36.** KIRZIOĞLU M. Fahrettin.(1992) Yukarı-Kür ve Çoruk Boylarında KIPÇAKLAR. İlk Kıpçaklar (M.Ö.VIII-M.S.VI yy) ve Son Kıpçaklar (1118, 1195) ile Ortodoks Kıpçak Atabekler Hükümeti (1267-1578) (Ahıskı/Çıldır Eyāleti Tarihi'nden), Atatürk Tarih Kurumu yayınları,7, dizi sayı 121.
- 37.** KOCATÜRK Vasfi Mahir. (1963). Saz Şairləri Antolojisi, “Ayyıldız” matbası, Ankara.
- 38.** KOPUZLU Nusret. (2015). Eski Bir Defteri Karşıtırırken: Çıldırlı Âşık İrfani’nin Koşmaları, “Bizim Ahıskası” dergisi, 2015-ci il, sonbahar, sayı 40, səh. 49-50.

- 39.** KOZ M. Sabri. (1987). 1. Uluslararası Türk Halk Edebiyatı Semineri, Yunus Emre Kültür Sanat ve Turizm Vakfı Yayınları 1.
- 40.** KÖÇƏRLİ Firudin. (1978). Azərbaycan ədəbiyyatı (iki cilddə), birinci cild, “Elm” nəşriyyatı, Bakı.
- 41.** KUKULOV Tahircan. (1999). Axıskə türklərinin tarixinə bir nəzər, Bakı.
- 42.** MƏMMƏDLİ Əkrəm, MƏMMƏDLİ Kənan. (2015). Naxçıvan-Şərur el yallıları, Naxçıvan: “Əcəmi” nəşriyyat poliqrafiya birlüyü, 276 səh.
- 43.** MƏMMƏDOV Tariyel. Azərbaycan xalq – professional musiqisi: aşiq sənəti http://www.musigidunya.az/new/read_magazine.asp?id=39&page=4
- 44.** QARAPAPAQ (Məmmədli) Şurəddin. (2000). Borçalı ədəbi mühiti. “Elm” nəşriyyatı, Bakı.
- 45.** QARAPAPAQ (Məmmədli) Şurəddin. (2004) Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı. Tbilisi.
- 46.** QASIMLI Məhərrəm.(2011) Ozan-aşıq sənəti, “Uğur” nəşriyyatı, Bakı, 304 s.
- 47.** QAYIBOV Hüseyin Əfəndi. (1987). Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmudur, 2 cild, “Elm” nəşriyyatı, Bakı.
- 48.** “ORTAYAYLA” dergisi. (1938). sayı 3, Sivas.
- 49.** RƏHİMBAYLI Nailə. (2009) “Ruhani” Aşıq havasının elmi-nəzəri məsələləri, “Dədə Qorqud” jurnalı, sayı 1(30).
- 50.** SATILKAN F. (1942). Ahıskalı İrfaninin Yaş Destanı, “Türk Amacı”, 5-ci sayı, səh. 229-232.
- 51.** ŞAMİL Əli. (2012). Ahıskalı Xəstə Həsən, “Elm və təhsil” nəşriyyatı, Bakı.
- 52.** ŞAMİL Əli. (2013). Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər), Almatı.

- 53.** ŞAMİL Əli (2006). Aşıq Ürfaninin ömür yolu və şeirləri. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” 4. Uluslararası Folklor Konfransının materialları. (1-3 noyabr 2006-cı il), AMEA Folklor İnstitutu, 2006, Bakı.
- 54.** ŞAMİL Əzizə, ŞAMİL Əli. (2005). Aşıq İsgəndər Ağbabalı. “Səda” nəşriyyatı, Bakı.
- 55.** ŞAMILOV Əli. (1984). El sənətkarlarımız. Xəstə Həsən. “Sovet Naxçıvanı” qəzeti, 29 mart, sayı 67 (13805).
- 56.** ŞAMILOV Əli. (1986). Xəstə Hasan və müasirləri. “Sovet Gürcüstanı” qəzeti, 1 iyul, sayı 79(9182).
- 57.** TAŞTEMİR Tekin. (2005). Türkiyenin Kafkasya Politikasında Ahıska və Sürgün Halkı Ahıskaları, İstanbul.
- 58.** URVELİ Orhan. (2007). Ahıska Türkleri ve Bölgenin Tarihi, Ahıska Türklerinin Tarixi, Edebiyatı ve Âşıklarının Kısa Antolojisi (Hazırlayan: İbrahim Türki), Şimkent “Kitap” basması.
- 59.** ZEYREK Yunus. (2005). Ahıska Âşıkları: İrfani. “Bizim Ahıska” dergisi, Aralık, sayı 6.
- 60.** ZEYREK Yunus. (2006). Ahıska Araştırmaları, Ankara.
- 61.** YENİ Türk Ansiklopedisi. (1985). 2-ci cild, “Ötüken” nəşriyyatı, İstanbul.

KİTABIN TƏRTİBİ HAQQINDA

Çıldırı Aşıq İrfani (Süleyman) haqqında kitab nəşrə hazırlayarkən təkrarçılığa yol verməmək, qarışqlıqdan qaçmaq və istenilən şeiri asan tapmaq üçün oxucunu bilgiləndirməyi də nəzərdə tutduq. Günüümüzdə işlənməyən, arxaikləşən və məhəlli sözlərin əlifba sırası ilə lügətini hazırladıq.

Aşağıın şeirlərinin ilk dəfə nə vaxt yazıya alındığını müəyyənləşdirə bilmədik. Dövrü mətbuatda yazılınlar haqqında fikirlərimizi ön sözdə verdik.

Kitab geniş oxucu kütləsi üçün deyil, araşdırıcılar üçün hazırlanıqdan əsas aldığımız bir şeiri tam verdik. Həmin şeirin fərqli variant və versiyaları haqqında bilgini səhifənin altına əlavə etdik. Eyni olan bəndlərin birini saxlayıb o birilərini atdıq. Nəşrə hazırladığımız mətnlərin alındığı qaynağı göstərmək üçün M.Halit Bayrının “Türk Dili” dergisinin 1 Şubat 1955-ci ildə çap olunan 41-ci sayındakı “Aşık İrfani” məqaləsindən alınmış şeirlər (M. Halit Bayrı), Vasfi Mahir Kocatürkün 1963-cü ildə nəşr etdirdiyi “Saz şairləri antolojisi” kitabından alınmış şeirlər (Vasfi Mahir Kocatürk), Ensar Aslanın 1980-ci ildə “Köz” dergisinin avqust ayında, çap olunmuş 5-ci sayındakı “Aşıq İrfani” məqaləsindən alınmış şeirlərin altından (Ensar Aslan), Rasim Denizin 1983-cü ildə, iyun ayında çap olunan 66-ci sayındakı “İrfaniler” məqaləsindən alınmış şeirlərin altından (Deniz Rasim, 1), həmin müəllifin 1983-cü ildə, sentyabr ayında çap olunan 69-cu sayındakı “Çıldırı İrfani hoca“ məqaləsindən alınmış şeirlərin altından (Deniz Rasim, 2), Yunus Zeyrəkin 2005-ci ildə, “Bizim Ahıska” dergisinin 6-ci sayındakı “Ahıska aşıkları. İrfani“ məqaləsindən alınmış şeirlərin altından (Yunus Zeyrək), Asif Hacılinin 1992-ci ildə nəşr etdirdiyi “Qəribəm bu vətəndə” kitabından

aldığımız şeirlerin (Asif Hacılı), Asif Hacılı və Aydın Poladoğlu-nun toplayıb tərtib edərək 1998-ci ildə nəşr etdirdikləri “Axısqə türk folklor” kitabından aldığımız şeirlerin altından (Asif Hacılı və Aydın Poladoğlu), Atəş Əhmədli və Qədim Qubadlıının 2008-ci ildə nəşr etdirdikləri “Axısqə türk folklor” kitabından aldığımız şeirlerin altından (Atəş Əhmədli və Qədim Qubadlıının), Doğan Kayanın 2004-cü ildə nəşr etdirdiyi “Yaşnameler” kitabından alınan şeirlerin altından (Doğan Kaya), Əli Şamilin 2012-ci ildə nəşr etdirdiyi “Axısqalı Xəstə Hasan” kitabından alınan şeirlərin altından (Əli Şamil) yazdıq. Şeiri kimin məqaləsindən almışsa yer-yurd, insan adları ilə bağlı olan izahları həmin araşdırıcıdan aldıq və izahlara lazım gəldikdə münasibətimizi bildirdik.

Kitaba Çıldırlı Aşıq İrfani haqqında məclislərdə aşıqların söylədikləri dastan-rəvayətlərin mətnlərini variantları ilə birgə daxil etdik. Türkiyədə günümüzdə işlədilən əlifbada ə, x və q işarələri yoxdur. Lakin bu işarələr Azərbaycanda əlifbasında var. Türkiyənin Anadolu bölgəsində, xüsusən də Ərzurum, Kars, Van və b. bölgələrdə həmin işarələrin ifa etdiyi səslərdən danışıqda geniş istifadə edilir. Aşıq İrfani ilə bağlı şeirlər də əsasən ə, x, q səsləri geniş yayılmış bölgələrdən toplandığından biz kitabı hazırlayarkən mətinləri Azərbaycan türkçəsinin yazı qaydalarına uyğunlaşdırıldıq.

Kitabı hazırlayarkən Doğan Kaya, Sabri Koz, İlqar İmam-verdiyev, Kamilə Dadaşzadə, Afiz (Hafiz) Kərimov, Aynur Qəzənfər qızı, Məhsəti Vaqifqızı mənə olduqca böyük köməklik göstərdilər. Onlara və kitabın nəşrində əməyi keçənlərə təşəkkü-rümü bildirirəm.

İrfani mövzusunu davam etdirmək istəyən araşdırıcılarımız çox zəhmətə qatlaşmasınlar deyə kitabın sonuna Görünlü İrfanının, Çorumlu (Dodurqalı) İrfanının, Sungurlu İrfanının şeirlərini və “İrfani”, “Urfani” havalarının not yazılarını əlavələr

bölməsinə daxil etdik. Kitab Çıldırılı İrfani haqqında ilk toplu olduğundan sözsüz ki, qüsursuz deyil. Arzu edərdik ki, gənc araşdırıcılar mövzuya yenidən girişsinlər, nəinki kitabdakı nöqsanları aradan qaldırsınlar, Çıldırılı Aşıq İrfanının daha təkmil nəşrlərini ortaya qoysunlar.

Arzu edərdik ki, gənc araşdırıcılar mövzuya yenidən girişsinlər, nəinki kitabdakı nöqsanları aradan qaldırsınlar, Çıldırılı Aşıq İrfanının daha təkmil nəşrlərini ortaya qoysunlar.

QOSMALAR

AÇILMIŞ

Yenə ziynətləndi hüsnün bağları,
Lala, sümbül, mor mənəvşə açılmış,
Səhər-səhər gahdan gəlir sədalar,
Bülbül kimi xoş lisanın açılmış.

Duyulurmu şu simanın özündən,
Söylədikcə şəkər damlar sözündən,
Ləvənd-i kəkildir, bədir üzündən,
Tel-tel olmuş, top zülfərin açılmış.

Əcəb kimlər ola İrfanın dosdu,
Günbəgün artmaqda canımda qəsdi,
Qorxarım dəymışdır adnın dəsti,
Ol səbəbdən giribanın açılmış.

(Ensar Aslan, səh. 28)

BAĞIMIZ

Bizdən salam olsun eşə, yarana,
Qəmə təbdil oldu ülfət çağımız.
Pərakəndə düşdü gönül bülbülü,
Orda qaldı bostan ilə bağımız.

Hasut çoxdur, fitnə qalxmaz aradan,
Alnimizə böylə yazmış yaradan,
İş təqdirin, qismət qalxdı buradan,
Ya suyumuz çəkər, ya torpağımız.

Başına döndüyüm yaradan Qani,

İgid ölsə qalır ad ilə şanı,
Çox da təlaş etmə Xoca İrfani,
Tərlana muqabil olur zağımız.

(Zeyrək Yunus, səh. 37, Alevi-Bektaşı şairleri, seh. 139)

BAĞLANDI

Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,
Hər kəmiyi yüz min türlü saz eylər,
Çarqatı çevirip tel pərvaz eylər,
Sanarsan bulutdu, aya bağlandı.

İrfani yenidən buldu bir dövlət,
Daha hərcayıya eyləməm minnət,
Əski beynəvadan qalxdı məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.

(Onk Nizamettin, 8690)

Ensar Aslanın nəşr etdirdiyi şeirin yuxarıdakında elə bir fərqi yoxdur. Rasim Denizin “Çıldırlı Aşıq İrfani” məqaləsində isə şeir aşağıdakı variantda verilib.

Necə odlanmayan, necə yanmayan,
Könül, bir saçılı Leylaya bağlandı.
Özü şirin, sözü şirin şux güzəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Yar oturmuş, cila verir özünə,
Qudrət sürməsini çəkmiş gözünə,
Daranmış zülfünü, dökmüş üzünə,
Sanasan ki, bulud aya bağlandı.

Kəbeyi kevséyndir, qaşın əymələr,
Bu təriflə vəsf edəməz dəymələr,
Gülabət gömləyi, altun düymələr,
Takılandan qaşı yaya bağlandı.

İrfani yenicə buldu bir dövlət,
Dəymə, kimsələrlə eyləməz ülfət.
Əski sevdiyindən kahdi məhəbbət,
Şimdi könül bir yosmaya bağlandı.

Rasim Denizin həmin məqaləsində Nimetin Onkun məqaləsindən götürdüyü aşağıdakı variantı da verir:

Yeni başdan dərdə düşdüm, oxlandım,
Dəli könül bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin şüx gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,
Hər kəmiyi yüz min dörtlü söz eylər,
Çarqat çevirib, tel pərvaz eylər,
Sanarsan bulutdu, aya bağlandı.

İrfani yenidən buldu bir dövlət,
Daha hərcayıya eyləməm minnət,

Əski bivəfadan kahdı məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.

Rasim Denizin həmin məqaləsində Saminin şeir məcmuə-sindən götürdüyü üçüncü variant belədir:

Necə ağlamayım şah-i ləvəhril,
Dəli könül bir sevdaya bağlandı.
Sözü şirin, kəndi nazik əfəndim,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Pəri-peykər cila vermiş özünə,
Qüdrətullah sürmə çəkmiş gözünə,
Siyah kəkilləri tökmüş üzünə,
Mən sandım ki, bulud aya bağlandı.

İrfaniyəm qönməz başa bir dövlət,
Qeyri yadlar ilə eyləməm ülfət,
Əski sevdiyindən kahdı məhəbbət,
Şimdi yeni bir sevdaya bağlandı.

Alevi-Bektaşı şairleri kitabında (səh. 146) Gürünlü İrfani adına verilmiş bu şeirin yalnız ikinci bəndi fərqlidir.

BƏLASIDIR

Nədir bu həngamə vakt-ı səhərdə,
Dərdimənd bülbü'lün vaveylasıdır.
Məhəbbət yelləri əsdikcə sərdə,
Çək cəvrini, yarın baş bəlasıdır.

Mən halımı yara etsəm ifadə,
Mərhəmətsiz zalım gəlməz imdadə,
Sırr-i yar ilə mülk-i fənada,
Necə tərk eyləsin o silasıdır.

Çox gördük, keçirdik fələk devrini,
Xeyli çəkdirim bu dilbərin cəvrini,
Kimsə bilməz dərunumun, dərdini,
İrfani bir Türkmen mübtəlasıdır.

(Deniz Rasim , 2, səh. 15)

BİLMƏZSƏN

Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən.
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yixılsın fələyin tacıyla-taxdı,
Ox vurdu sinəmə, al qanım axdı,
Əzəl verməsəydin ikrarı, əhdi,
O ki ikrarında dura bilməzsən.

Dinlə Sənəm Qul İrfanı sözlərin,
Yaxdı ciyərimi atəş-közlərin,
Ağlasana, nə durursan gözlərim,
Daha yar yüzünü görə bilməzsən.

(Ensar Aslan, səh. 24)

Rasim Denizin və Nizaməttin Onkun məqalələrində şeirin
birinci bəndləri yuxarıdakı ilə eyni olduğundan ixtisar etdik.
İkinci və üçüncü bəndlərdə fərq olduğuna görə aşağıda veririk.

Yıxılsın fələyin tacınan-taxdı,
Elə bir ox vurdı hicranım axdı,
O yar da vermişti ikrarı əhdı
O ki ikrarında dura bilməzsən.

İrfaniyəm başa gəlməz sözlərim,
Qələm alar, kağız üstə izlərim,
Nə durursan, ağlasana gözlərim,
Bir daha o yarı görə bilməzsən.

Yunuz Zeyrəkin nəşr etdirdiyi şeir dörd bənddir. Birinci
və ikinci bəndi Ensar Aslanın nəşr etdirdiyi ilə eynidir. Üçüncü
bənddəki fərq isə aşağıdakı kimidir:

Qaradır qasıların, gözlərin xayın,
Çəkməyən nə bilir bu eşqin yayın,
Yıxdın, viran etdin könlüm sarayı,
Sən ki bir daşını hörə bilməzsən.

İrfaniyəm bu sırları gizlərim,
Xənçər alıb bağım başın közlərim,
Nə durursan, ağlasana gözlərim,
Dahi yar yüzünü görə bilməzsən.

BU SEVDA

Ta əzəldən bu sevdayı bilməzdim,
Bir gözəldən yadigarırdır, bu sevda,
Çəkən bilir eşq ataşı nədəndir,
Çəkməyən nə bilsin, nədir bu sevda?!

Sağında, solumda duran mələkdir,
Haq yolunda qəbul olan diləkdir,
Sevda dedikləri oddan köynəkdir,
Geyən bilir, nasıl nardır bu sevda.

İrfani der: sana eylədim nəzər,
Çox zamandır ahi-zarından gəzər,
Sevdana düşənlər yolundan azar,
Mənə sərmayəsiz kardı bu sevda.

(**Ensar Aslan, səh. 27-28**)

ÇILDIRIN¹

Bu qışın da qışlaşında qışladıq,
Görüm mamur olsun eli Çıldırın.
Hoçuvandan bəri gəlir dərəsi,
Əsər, eksik olmaz yeli Çıldırın.

Yaz olanda gəlir qələm qaşlılar,
Güz olanda gedər siyah saçlılar,

¹ İrfaninin “Gəlmədi” qoşmasının müxtəlif variantlarında “Dahi bitməz oldu gülü Çıldırın” misrası var. Belə güman edirik ki, şeir dörd və ya beş bəndmiş. Misra da unudulmuş bəndlərdəndir. Çünkü “Gəlmədi” qoşmasında bu misra yerinə düşmür. – tərtibçidən.

Zərdən zərgüşlular, yaşıl başlılar,
Dolmuş sona ilə gölü Çıldırın.

İrfani yalvarır Qanı Xudaya,
Qaracaoglanı gəlsin qadaya²,
Türkmən qızın alıp keçəm adaya,
Daha uğramasın yolu Çıldırın.

(Ensar Aslan, səh. 28-29)

CİLVƏLƏNİRSƏN

Nədir cürmün, söylə ey şux-i bəyaz,
Niçin məndən böylə şüphələnirsən.
Bizlərə gələndə, naz üstünə naz,
Gedər, yad əliylə cilvələnirsən.

Bu dil-i məhzunum, bir dəm şad olmaz,
Hər şahin olduğu yerdə sar olmaz,
Əgər ki naz isə, böylə naz olmaz,
Hər gün də dirilir, öfkələnirsən.

İrfani, nafılə gəl savaş etmə,
Fələyə qəhr edib belini bükmə,
Vəfasız dilbərin cevrini çəkmə,
Yazlıq könül sana örsələnirsən.

(Ensar Aslan, səh. 30)

² Bu misra Aşıq Şərəf Taşlıovanın söylədiyi “İrfani xoca və türkmən qızı” dastanında “Səni sevməyənlər gəlsin qadaya” şəkilindədir. Bizçə bu misra doğrudur. Qaraçaoğlanın adının çəkilməsi burada yersiz görünür. – tərtibcidən.

GƏLMƏDİ

Be ağalar hankı dərdim söyləyim,
Yarım yad ellərə getdi, gəlmədi.
Tərk eylədi vətənini, yurdunu,
Qəm ölkəsin suyun içdi gəlmədi.

Hey sevdiyim, xar olurmu güllərdə,
Söyləməz olmuşdur ismi dillərdə,
Bu həsrət gözlərim qaldı yollarda,
Yarım qurban elə düşdü gəlmədi.

Be qazılər İrfaniyi öldürün,
Yoxsa bu dərdinə dərman bildirin,
Daha bitməz oldu gülü Çıldırın,
Türkmən Kars elinə aşdı gəlmədi.

(Bayrı M. Halit, səh. 304)

Be ağalar necə məcnun olmayım,
Yarım yad ellərə köşdü, gəlmədi.
Tərk eyləmiş vətənini, elini,
Qəm ölkənin suyun içdi gəlmədi.

Xalı-xərac gör Çin-i Maçindən,
Gözəl bir busə ver əhmər içindən,
Bir kəz xəlvət oldu getdi laçindən
Tərsinədir göldən uçdu gəlmədi.

(Ensar Aslan, səh. 31-32)

Şirin son bəndində M.Halit Bayırda “qazılər”, Ensar Aslanda “ağalar” kimidir. Rasim Denizin məqaləsində şeir beş bənddir və aşağıdakı şəkildədir.

Hey ağalar necə məhzun olmayım.
Yarım yad ellərə köcdü, gəlmədi.
Tərk eylədi vətənini, elini,
Gömulğanın suyun içdi gəlmədi.

Qanıya ol mənim şirin makalım,
Dahi guşumdadır sadayı alım,
Nazu- qəmzə ilə şu qanlı zalim,
Kəsdi qara bağrim, biçdi, gəlmədi.

Gəlməmişdi səncileyin cahana,
Bir mələksimadır yoxdur bahana,
Dedim ki, toxuram tulin şahana,
Duyuq düşdü, eldən uçdu gəlmədi.

Xalı-xərac olur Çin-Maçindən,
Didəm bir tuy vurur siyah saçından,
Bir kəz hıfzin bulmuşdur Laçindən
Pür-sonadır, göldən uçdu gəlmədi.

Hey ağalar İrfaniyi güldürün,
Var isə dərdinə dərman, bildirin,
Dahi bitməz oldu gülü Çıldırın,
Türkmən Kars elinə köcdü, gəlmədi.

DENİR

Aşikar cismim yaşı misal-ı Ceyhun,
Haldan bilən yara arifan denir.
Bir saçı leylaya olmuşam məftun,
Sevda çəkməyənə fakılan denir.

Ağladır yarını, kəndisi gülməz,
Gəlməmiş başına sevdayı bilməz,
Rəhmi yox, aşığa ihmaya gəlməz,
Böylə bivəfaya mihiban denir,

Ağlın olsa İrfaniyə gülməzsən,
Aşinalıq nədir onu bilməzsən,
Mərhəmətsiz, sən imana gəlməzsən,
Buna Türkman denməz, “tərk-imran” denir.

(Deniz Rasim , 1, səh. 9)

DERLƏR

Aşıq ta məşuqa verirsə bada,
Bu eşqin tasını al iç, qan derlər.
Bu eşq, bu sevda indi qanımda,
Onun üçün məhşərədək yan derlər.

Yar sənin yolunda olmuşam dindar,
Eşq ataşı sərdi cana bir mindər,
Yusuf-i Züleyxa, Dara-İskəndər,
Çəkdi bu sevdayı Süleyman derler.

Çox ağlarsın İrfaniyi gülməzsən,
Sevda nə hal olduğunu bilməzsən,
Yüz möcüzat görsən islam olmazsan,
Sizə Türkmen deyil, türk iman derler.

(Ensar Aslan, səh. 30)

Nüşret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeiri Ensar Arslanın nəşr etdirdiyi ilə eynidir.

DOLANAYIM

Şahin əldən uçdu, yenə qəm gəldi,
Çıxdı asimana, nə dolanayım.
Səndən oxlanmışam, kimə qılam dad,
Nə sultana-xana, nə dolanayım.

Xoyerat girdi dost bağından bar aldı,
Qırmızı gül, çevre-yanın xar aldı,
Əvvəlcə ağlımı başdan yar aldı,
Olmuşam divanə, nə dolanayım.

İrfani der: Haqdan olsun imdadım,
Asimana çıxdı dadi-fəryadım,
Yandım, tütdüm məleyiklər şahadım,
Ya şama pərvanə, nə dolanayım.

(Ensar Aslan səh. 28)

DURNAM

Sabah namazında Zarşat düzündən,
En Qaraçayırı bulasan durnam.
Aş Lavaş gədiyin, bağla qatarın,
Məkan-ı Daşbaşı görəsən durnam.

İrişdi, Külverən qalır sağ yana,
Çix Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan, durnam.
Səfil Ağçaqala döndümü yaza,
Uğrama Kakaça, bəlkə yol aza,

Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qərar qılasan durnam.

Zinzallar çəkildi ucadan-uca,
Xəbər al Çamdırı, gör hali necə?
Suxara mamurdur barın bir gecə,
Dasd köyündə mehman olasan durnam.

Köyhas süvaridir, Purut piyada,
Urtayla, Meredis qalmasın yada,
Qırıx Çataxbaşıdır, keç Zurzunada,
Kündüzhev öz köyüm, biləsən durnam.

Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana öylə çağına,
İkindi namazı çıx Cin dağına,
Qarış Qamərəyə, bina sal durnam.

Yeri durnam, yeri dönmə izindən,
Aləmi mat etdin xoş avazından,
Əsli türkmən qızı, Xırmandalıdan,
Yarımından bir xəbər alasan durnam.

Tez pərvaz eyləyin, tez qanad çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani xocada bekliyor yolun,
Bəlkə bu günlərdə gələsən durnam.

(Ensar Aslan, səh. 26-27)

Şeirdə Çıldırın kəndlərini, dağ, dərə, təpə və s. adları sadalanılır.

Nizamettin Onkun nəşr etdirdiyi şeir də yuxarıdakı ilə demək olar ki, eynidir. Bir iki yer adında və sözdə fərq var. Rasim Denizin məqaləsindəki şeirin Enser Aslanın çap etdirdiyindən fərqi bunlardır: Birinci bəndin son misrası “Qarış Daşbaşında Gölə, sən durnam”, ininci bənddəki ikinci misra “Aş Qızılıkilsə-dən keç, Kamervana”, üçüncü bəndin üç və dördüncü misraları “Gəl Suqatışandan, var en Canbaza, Canbaz-Çuxurunda güləsən durnam”, dördüncü bəndin dördüncü misrası “Əylənib rahatı bulasan durnam” kimidir.

DÜŞƏRMİ

Bir fəqir bus etsə şah damanını,
Təqdir etmək alışana düşərmi?
Bir igidin yaman dərdi olmasa,
Dərman üçün heç Loğmana düşərmi?

Şux didələrin dəmdə olmasa,
Tiğ qəmzələrin qəmdə olmasa,
Pərvanənin meyli şamda olmasa,
Dolanır, firlanır nara düşərmi?

İrfanim der: zikrin kəsmə Mövladan,
Məcnun nələr çəkdi bilsən Leyladan,
Səfil bayquş ləzzət bulsa leyladan,
Firar edib heç virana düşərmi?

(Zeyrək Yunus, 36)

DÜŞƏSƏN

Başına gətirdin olmaz qovğayı,
Barı könül sən de, qana düşəsən,

Maya səndən oldu, kimdən bileyim,
Bir vəfasız mehribana düşəsən.

Ağlamaqdan getdi gözüm qarası,
Sağalırımı böylə oxun yarası,
Min təbib cəm olsa yoxdur çarası,
Yara göyü yaradana düşəsən,

El içində məcnun oldu İrfani,
Bir şux Türkmənə qul etdin məni,
Bağrı yanıq, giryən olasan səni,
Olmaز dərdə, qəm- hicrana düşəsən.

(Ensar Aslan, səh. 32)

Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr etdirildiyindən fərqi bunlardır: 2-ci misra “Yürü könül seni kana düşəsin”, 3-cü misra “Mayasından oldu, kimden bileyim”, 5-ci misra “Göz süzənde güzel edalaşanda”, 10-cu misra “Bir şuh-i Türkman'a kul etti beni” kimidir.

EDƏRLƏR

Aşıqi məşuqdan cüda qılanlar,
Bilməm onlar nə cəsarət edərlər.
Könül də Xüdanın nəzərgahıdır,
Onu yaxmasına qeyrət edərlər.

Varam, düşəm sultanlara, xanlara,
Bu xüssəsda çıxdım çox divanlara,
Mənim bu işimə ket vuranlara,

Ruz-i məhşərədək ta'at edərlər.

Hər təbib saramaz bu yaramızı,
Qəm-hicran kəsdi muradımızı,
İrfani der: bizim macəramızı,
Bizdən sonra bir hekayət edərlər.

(Ensar Aslan, səh. 32-33)

GETDİ

Bir növrəstə, növcivanın ucundan,
Olanca axlımız havaya getdi.
Leyl-ü-nahar ədasından-nazından,
Ömrüm sərmayəsi yağmaya getdi.

Atəşimdən bahrə daldı səməklər,
Hani bunca mədhin qəzəl deməklər?
Ta əzəldən çəkdicəyim əməklər,
Bulmadım vəfasın, hər zaya getdi.

Canım müştaq məhəbbətin meyinə,
Hər dəm qonar, yavru, zülfün muyunə,
İrfani, əzm etsəm dostun köyünə,
Derlər ki Məcnundur Leylaya getdi.

(Kocatürk Vasif Mahir, 272)

Ensar Aslan (səh. 29-30) və Nüsret Kopuzlunun “Bizim Ahışka” dergisi, 2015-ci il, sonbahar, sayı 40, səhifə 49 nəşr etdirdiyi “Getdi” rədifli qoşmaların yuxarıdakı ilə fərqi çox azdır.

GƏLDİN

Nəzakətli yarım, sər bərabərim,
Ey mənim cananım, sən səfa gəldin.
Gözləri xumarım, lala rüxsarım,
Dərdlərə dərmanım, sən səfa gəldin.

Ey mina gerdanlıım, qədd-i ararım
Buxağı billurum, sədr-i mərmərim,
İqbalıım, dövlətim, şahım, sərdarım,
Əfəndim, sultanım, sən səfa gəldin.

Tuti, qumru dillim, tovuz-u nəzim,
Ufacıq cilvəlim, ördəyi- qazım,
Şahım və şahbazım, bağ-i Şirazım,
Üsküfi tərlanım, sən səfa gəldin.

Qolları salıncaq, qədd-i surahım,
Qəmzəsi cəlladım, çeşm-i siyahım,
Mehrəb-i minbərim, həm qibləgahım,
Həm əbr-kamanım, sən səfa gəldin.

Der ki bu İrfani: Səm mənim canım,
Gülməzsən, gələli dildə dəhanım,
Guşunda küpəli, təzə gülşənim,
Sərv-i xuramanım sən səfa gəldin.

(Deniz Rasim, 1, səh. 9)

GƏLMƏDİ

Hey ağalar necə mahzun olmayıım,
Yarım yad ellərə köçdü, gəlmədi.
Tərk eylədi vətənini, elini,

Gömülqanın suyun işdi gəlmədi.

Kaniya ol mənim şirin makalım,
Daha guşumdadır sadayı alim,
Nazu-qəmzə ilə şu qanlı zalım,
Kəsdi qara bağrim biçdi gəlmədi.

Gəlməmişdi səncileyin cihana,
Bir mələk simadır yoxdur bahana,
Didim ki, toxuram tülün şahana,
Duyuq düşdü, eldən uşdu gəlmədi

Xalı-xaraç olur Çin-Mağcindən,
Didəm bir tuy virür, siyah saçından,
Bir kəz hıfzin bulmuşdur laçındən,
Pir-sonadır, göldən uşdu gəlmədi.

Hey ağalar İrfaniyi güldürün,
Var isə dərdinə dərman, bildirin,
Dahi bitməz oldu gülü Çıldırın,
Türkmən Kars elinə köşdü gəlmədi.

(Deniz Rasim, 1, səh. 8)

Ensar Aslan və Nüsret Kopuzlunun “Bizim Ahiska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən “Gəlmədi” rədifli qoşmanın 4-cü misrası “Qəm ölkənin suyun içti gəlmədi”, Ensar Aslanda 9-cu misra “Be qazılər bu İrfaniyi öldürün”, Nüsret Kopuzluda “Hey ağalar bu İrfani öldürün”, 10-cu misra Ensar Aslan və Nüsret Kopuzluda “Yoksa bu derdime derman bildirin” kimidir. Ensar Aslan və Nüsret Kopuzluda şeir 3 bənddir. Nüsret Kopuzlunun nəşrindəki ikinci bənd isə belədir:

Hey ağalar haraç gör Çin Maçın'dən
Güzel, bir bûse ver ahmer vechinden
Bir kez halvet aldı gitti laçinden
Ter sunadır gölden uçtu gelmedi.

GƏLMİŞƏM

Daha pünhan tutma mənim dərdimi,
Bir dərdim var, min loğmana gəlmışəm.
And verirəm Məhəmmədin başına,
Duacıyam, qədd-imana gəlmışəm.

Dedim yüz min qafiyədən, qəzəldən,
Bu dərdimi pünhan tutma tez eldən,
Bir sevdanın cünunyum əzəldən,
Duaçıyam qədd-imana gəlmışəm.

İrfani məhrumdur, binəva quldur,
Eşqin qədimidir, arizdə güldür,
Ya çıraq et, ya bağıشا, ya öldür,
Möhür dəsti Süleymana gəlmışəm.

(Onk Nizamettin, 8690)

Rasim Denizin məqaləsində şeir yuxarıdakı ilə eynidir. Ensar Aslanın nəşr etdiyi (səh. 25-26) şeirdəki fərqli misralar aşağıdakılardır:

Min dərdim var, bir dərmana gəlmışəm.
Çevir Şərif, Məhəmmədin başına.
Mənim dərdim pünhan tutma tez eldən,
Alışiban yana-yana gəlmışəm.

Ensar Aslan şeirdəki “Çevir Şərif, Məhəmmədin başına” misrasınınındaki Şərif və Məhəmmədin paşanın oğlanlarının adı olduğunu yazır.

Yunus Zeyrəkin məqaləsində şeir aşağıdakı kimidir:

Dahi pünhan doğmuş bilməm dərdimi,
Dərman üçün bir loğmana gəlmişəm.
Çevir Şərif, Muhammədin başına,
Duacıyam qədd-imana gəlmişəm.

İrfani məhrumdur binəva quldur,
Eşqin qadimidir, ariz deyildir,
Ya lutuf qıl, ya çıraq et, ya öldür,
Mihr sahibi Süleymana gəlmişəm.

GƏTİRDİM

Şükür yaradana, çox şükür,
Min dərdimə bir dərmanı gətirdim.
İllər ilə intizarın çəkdiyim,
Pəri-peykər növcavanı gətirdim.

Tifilkən sevmişdim pəri-peykəri,
Ol səbəbdən olmuşam mən sərsəri,
Bir mina gərdanlı qədd-i ararı,
Təzə zülfü pərişanı gətirdim.

Bizi ihrak edən hicran gözündür,
Mərifətdə Züleyxanın özüdür,
Sakın demə bir Türkmenin qızıdır,
Bir əhl-i dil, gövhər kani gətirdim.

Keçmək olmaz ol dilbərin nazından,
Bülbül sada eylər xub-avazından,
Xeyli gündür uçurmuşum bazımdan,
Toru saldım o tərləni gətirdim.

Kimsə bilməz İrfaninin dərdini,
Bülbül kimi bəslər idi gülünü.
Viran etdim Harmandarın elini,
Alagözlü bir Türkmeni gətirdim.

(Deniz Rasim, 2, səh. 13)

Yunus Zeyrəkin məqaləsində şeir aşağıdakı kimidir:

Şükür olsun yaradana çox şükür,
Bir dərdimə min dərmanı gətirdim.
İllər var ki, arzumanın çəkərdim,
Pəri-peykər növcavani gətirdim.

Eşk-i firak edən hicran gözüdür,
Mərifət də Zəlihanın özüdür,
Sakın demə bir Türkmenin qızıdır,
Budur gözəllərin xanı, gətirdim.

Qaranlıq gecədə Qəmər doğuşlum,
Qəsdi can alıcı, peykər vuruşlum,
Məleykə sıfətli, maral baxışım,
Zülfü süsən, o reyhanı gətirdim.

Kim bilir İrfanın dərd-i dilini,
Bülbül kimi gözədirdim yolunu,
Hacil etdim Harmandarın ilini,
Ala gözlü bir Türkmeni gətirdim.

GƏTİRİR

Gəl, mənim sevdiyim, hərcayı dilbər,
Yanağın daqlardan lala gətirir.
Dolaşdım dünyayı, bulunmaz dəngin,
Qorxuram başıma bəla gətirir.

Xinalı kəkliyə bənzər səkişin,
Zay etdi ağlımı məlul baxışın,
Hər kim görsə sənin bu salışın,
Əgər kafir olsa yola gətirir.

Qəhbə fələk, nə düşmüssən qəsdimə!
Ya Rəbb, sən qovuşdur məni dostuma,
Sallana-sallana gəlsə üstümə,
Ölmüş İrfaniyi dilə gətirir.

(Kocatürk Vasif Mahir, 271)

Doğan Kayanın kitabındakı (səh.), Alevi-Bektaşı şairleri kitabındaki (seh.146) bu şeir **Gürünlü İrfanının** şeirləri arasında verilib.

GƏZƏR

Eşqin əlaməti sərdə dolanı,
Cuş edər bir zaman bi-macal gəzər.
Bulmazsa cananı ruh-i rəvanı,
Əl çəkər dünyadan, ol işgal gəzər.

Görünməz gözümə tacu-taxt, kaba,
Mal-dövlət yanımda bir pula cıya.
Bir təbər, bir küləh, bir köhnə əba,
Aşıqi sadıqlər bu misal gəzər.

İrfani der: şu mənaya varamam,
Taqətim yox, bunca səbir duramam,
Çoxdan bəri ovçusuyam vuramam,
Könül səhrasında bir maral gəzər.

(Ensar Aslan, səh. 31)

Doğan Kaya bu şeirin aşağıdaki variantını Gürünün İrfanının şeirləri sırasında verib(səh.)

Aşkın alâmeti olunca serde,
Dolanır bir zaman mecamsız gezer,
Bulmazsa cananı ruh-ı revanı,
Dünyadan el çeker infial gezer.

Gözüne görünmez taç ile kaba,
Dünyayı verseler bir pula caba,
Bir teber, bir külah, bir eski aba,
Sevdaya düşenler bu misâl gezer.

Şirin canı yanar aşk-ı nar ile,
Ömrünü geçirir ah ü zar ile,
Gâh ayık dolaşır, gâh humar ile
Kendi kendin bilmez ne hayâl gezer.

İrfanî'yem ben bu sırra eremem,
Takatim yok bunca sabra duramam,
Çoktan beri avcısıyım vuramam,
Gönlümün evinde bir maral gezer

QALMASIN

Qurban olam yarın ala gözünə,
Kabab olcaq tənim eşq közünə.
Məni görür vala çəkər üzünə

Der ki: “Naməhrəmdir” bizə gəlməsin

Aləm bilir gözəllərdən gözəlsən,
Bâran tükənmiş bağçadakı xəzəlsən,
Nə çöhrə-tərəs bu dərddən düzəlsən,
Hər dəm pərişandır sunam gülməsin.

İrfani der: Mənim bu xallı yarım,
Bu xalliya qurban, bu şirin canım,
Bir de üzün-üzə hey qanlı zalim,
Barı həsrət qiyamətə qalmasın.

(**Deniz Rasim, 1, səh. 8**)

QƏBAHƏTMİDİR

Kitabım, Kərbəlam, Məkkəm, Mədinəm,
Bugün dost köyündə ziyarətimdir.
Qibləgah daşına boyun əyməyim,
Gündüz zikrim, gecə ibadətimdir.

Gün savanda, gözəl ədalaşanda,
Bülbül gülşənidə sədalaşanda,
Bir heca üzündən cüdalaşanda,
Rəqib-i möhnətdə məlamətmidir?!

Qərib İrfaniyi saldin naraya,
Məlhəm olmaz ürəkdəki yaraya,
Sənin kimi cahil, qəlbi qaraya,
Cana könül verdim qəbahətmidir.

(**Ensar Aslan, səh. 31**)

Nusret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr etdirdiyindən fərqi bunlardır: 3-cü misra Kible-i kaşına boyun eğime, 5-ci misra Göz sözündə güzəl ədaləşanda, 7-ci misra Bir ləhçə yüzündən cüdalaşanda kimidir.

Rasim Denizin məqaləsində şeir aşağıdakı kimidir:

Kitabım Kərbəlam, Məkkəm, Mədinəm,
Hələ dostun köyü ziyarətimdir.
Qiblə-vəs qaşlarına baş əydiyim,
Gece zikrim, gündüz ibadətimdir.

Bülbül gül dalında sədalaşanda,
Aşıq məşuqula vidalaşanda,
Bir ləhzə didəmdən cüdalaşanda,
Fəraq-i möhnətdə məlamətimdir?!

Qərib İrfaniyi yaxdın naraya,
Mərhəmətin yox sinəmdəki yaraya,
Sən kimi vəfəsiz, qəlbi qaraya,
Meyil vermək mənim qəbahətimdir.

QƏDƏR

Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçəmir əski yarından,
Çəkərəm həsrətin ölenə qədər.

Çəşm-i yaşdan namə yazdım, gəlündi,
Əgər loğmanısan, dərdim bilindi,
Dəmür çarux geydim, o da dəlindi,

Könül sevduyunu bulana qədər.

İrfani der: bu bağımız talansun,
Xəstə konlum yar boynuna tolansun,
Sən aşixsin, yar qədrünü bilənsün,
Yarı canım getdi gülənə qədər.

(Hacılı Asif, səh. 195)

Şeir Axıskə türk folkloru. (2008). Tərtibçilər: Atəş Əhmədli, Qədim Qubadlı, “Nurlan” nəşriyyatı, Bakı, səh. 216-217-də də eynilə verilmişdir.

QOCALUR

Ab-u, ataş həqiqətdən xəlq oldu,
Neçə-neçə şirin canlar qocaldı.
Qəm yeyp, qəm içmə divana könül,
Hökümət sahibi xanlar qocalur.

Yaxşı adam bu dünyada ölməsin,
Yaman adam uzun ömür sürməsin,
Oğulsuz adamın varı olmasın,
Hər səhər malını sanar qocalur.

İrfani der: müxənnət yetişməz dada,
Aşınanın sir sözün tez vermə yada,
Bir adam ki, yoxsul düşsə dünyada,
Hər yetən üzünü danlar qocalur.

(Atəş Əhmədli və Qədim Qubadlı, səh. 216)

QIZLARIN

Əzəl bahar, yaz ayları gələndə,
Açıılır bağçada gülü qızların.
Tərləmiş tərləmiş tökülmüş üzdən,
Axar ləblərindən balı qızların.

Hurilərin pərilərin eşisin,
Bu divanə könlümün yoldaşısın,
Əlli qızın, yüz gəlinin başısın,
Sarmağa gəlişür beli qızların.

İrfani der, öldüyümü bilsələr,
Yığılıp da cənazəmi qılsalar,
Məzarımı yol üsdündə qursalar,
Üstündən uğraşa yolu qızların.

(Zeyrək Yunus, 37)

Bu şeirin bir variantını Qazaxıstanın Talqar şəhərində yaşayan Aşıq Mürtaza Xəstə Hasanın şeri kimi oxuyurdu. Ona görə də biz “Axısqalı Xəstə Hasan” kitabına da daxil etmişdik. (Bax: “Axısqalı Xəstə Hasan” (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər), “Elm və təhsil” nəşriyyatı, 2012, səh. 95)

KÖNLÜMÜN

Dilbər sənin ilə badə içəlim,
Bu gün zövq-ü səfasıdır könlümün.
Dedim, hərcayıdən əl çəkmədin,
Dəymə, çəksin cəzasıdır könlümün.

Genə sevdaların aldı yanımı,
Yara peşkəş dedim şirin canımı,

Öldürsən də alan olmaz qanımı,
Kəndi hüsn-i rızasıdır könlümün.

Mənə vazgəl derlər ləb-i mərcandan,
Mən onu sevmişəm can ilə candan,
Ölərəm, ayrılmam zülf-i reyhandan,
Böylə əhd-i vefasıdır könlümün.

(Deniz Rasim, 2, səh. 14)

Rasim Deniz şeiri Nizaməddin Onkun “Türk folklor araştırmaları” dergisindən aldığı göstərir və ardınca Şair Samının “Şeir məcmuəsi”ndən aldığı aşağıdakı variantı verir.

Camalın görməyə gündə bir kərə,
İbtidada qəzasıdır könlümün.
Mərhəmət yoxmudur fələkdə zərrə,
Çəksin, böylə əzasıdır könlümün.

Mənə sevdaların aldı yanımı,
Öldürsələr alan yoxdur qanımı,
Dost yolunda fəda qılam canımı,
Kəndi hüsn-i rızasıdır könlümün.

İrfaniyəm, bağçalıyam, bağlıyam,
Eşq oduna ciyərimi dağlıyam,
Yarın saçığında qolu bağlıyam,
Dəymə çəksin, cəzasıdır könlümün.

MÜNASİBDİR

Hər səhər, hər səhər ey şux-i huban,
Çıxbı salınmağa yol münasibdir.

Qulluğunda durub, xidmət etməyə,
Bizim kimi ədna qul münasibdir.

İşləmə əntari, basma firəngi,
Filəmənk şalvarın boncuğu rengi,
Bəyaz topuq ilə ediyor cəngi,
Çiftə tabancaya bel münasibdir.

Bir münasib cübbə yaraşır ona,
Yüründükçə həyat verir insana,
Simiyanə kəmər, zərbab miltana,
Şamşəli qapuda dal münasibdir.

Belinə yakışır almaslı bıçaq,
Kaplama qılıcı, sərdə boyca haq
Ayətlə yazılı demiş ki qolçaq,
Zərnisan tūfəngə əl münasibdir.
Açılmış İrfani, olursun nahax,
Dərdin pünhan eylə, dört yanına bax,
Mədh etdiyin dilbər mədhə müstəhax,
Ne qədər mədh etsən dil münasibdir.

(Ensar Aslan, səh. 33)

Möhürbənddə “Mədh etdiyin dilbər” deyilsə də, yəni şeirin qadına həsr edildiyini söyləsə də beldə “Çiftə tabanca”dan, belinə almalı bıçağın yaraşdırğından və s. söz açılır. Bunlar da kişi geyiminin əlamətləri sayılır. Gözünür o dövürdə Türkmən qızları da kişilər kimi, tapanca, qılınc gəzdirirlərmiş.

UCUNDAN

Pərişan eyləmə yar siyah zülfün,
Sərdə zülf-i pərişanım ucundan.
Aləm yanmaz, mən yanarım nədəndir?
Mənim də yandığım sənin ucundan!

Busə üçün yanaqları yarılır,
Ol səbəbdən məndə kövsər darılır,
Pərdələnir, mah üzünə sərpilir,
Halqa düşər zənəxdanın ucundan!

Hər yana xəbərlər getdi sevdiyim,
Cəfa kar eylədi cana sevdiyim,
Şimdi mürvətmidir sinə, sevdiyim,
Yana İrfan bu sevdanın ucundan.

(**Ensar Aslan, səh. 32**)

UYANIQDIR

Cananım ki mənə verdi bir bada,
Ara yerdə sunan saqı dönükdür.
Bu eşq, bu sevda ki gəldi sərimə,
Könül nə uykuda, nə uyanıqdır.

Salınan nur sinə bir pişekəşdir,
Sevda gizli deyil, sırrımız faşdır,
Biz bir pərvanəyiz, eşq bir atəşdir,
Şirin canım atəşlərə yanıqdır.

Levh-i qələm böylə imiş yazımız,
Haqqın buyruğuna yoxdur sözümüz,

Ta tifildən bəri könlü üzümüz,
Durulmaz könlümüz pək bulanıqdır.

O yar hansıdır ki, yarına yana,
Terahüm eyləyüb hal-pərişana,
İrfaniyəm düşdüm eşq-i cünuna,
Xoyrat əl uzatmış gül budanıqdır.

(Deniz Rasim, 2, səh. 14)

YANAĞINA

Bülbül sədalının, imran dillinin,
Mübtəla olmuşam al yanağına.
Əsər bad-i səba, qalxar çənbərə,
Tökülür zülfündən tel yanağına.

Hüsün kitabını əzbərdən oxu,
İşığı bənd edər gözlərin şövqü,
İmandan rəng alub, ənbərdən qoxu,
Öylə cilvə verip gül yanağına.

Bir gün olur hüsün bağı dərilir,
Dəli könül xəyallara sarılır,
İrfani der: axan qanlar durulur,
Dəysə bu sailin dil yanağına.

(Zeyrek Yunus, 37)

YAR İLƏ

Biz isə şux ilə eylədik fasıl,
Həm vuslat müyəssər, həm murad hasil,
İkimiz birbirimizə olduq muttasıl,
Əcəb sinə-saf olduqda yar ilə.

Dəmi işrət etdik dünya cər yetər,
Məsud olub, həm şakıyp, həm ötər,
Məyər onun dərdi məndən beş betər,
Ya incinə, ya küsə, ya darıla.

Demiş yarım xun-i bağın əzməsin,
Getdi deyü sakın əlin üzməsin,
Mən onunam, məndin iraq gəzməsin,
Hazır olsun bir kaç həvadar ilə.

İrfani, bax bu cananın sözünə,
Demiş fikr etməsin özü-özünə,
Baxamadım keşiş babam üzünə,
Bunaldım qeyrət, yandım ar ilə.

(Deniz Rasim, 1, səh. 8)

Şeirin ilk bədni və ya bəndləri yoxdur, qafiyəsində də pozzuqlar var.

YAYLALAR

Hanı yaylam, hanı sənin əzəlin,
Güz olanda bağlar dökər xəzəlin,
Səndə mehman olmuş mənim gözəlim,
Yarım köçüb, viran qalan yaylalar.

Yaylada yayarlar qoyunla-qoçu,
Dalında hörmüşdü qırx hörük saçı,
Yüklənip barxana, gedipdi köçü,
Yarım köçüb, viran qalan yaylalar.

Yayla səndə vəfa olsayıdı,
Yar köçünü sinən üstə salsayıdı,
Beçarə İrfani mehman olsayıdı,
Yarım köçüb, viran qalan yaylalar.

(Onk Nizamettin, səh. 8689)

Ensar Aslan nəşr etdirdiyi “Yaylalar” qoşmasının ikinci bəndinin son misrası və üçüncü bəndi aşağıdakı kimidir:

Gözümə görünür talan yaylalar.
Güz gələndə bağlar çıxar xəzəldən,
Mən onu sevmişdim əzəl əzəldən,
Həsrət qaldım sevdiciyim gözəldən,
Lalası, sümbülü solan yaylalar.

Üç araşdırıcının da nəşr etdirdiyi “Yaylalar” şeirini ilk bəndi və ya bəndləri yoxdur, qafiyəsində də pozuqlar var. Rasim Denizin məqaləsindəki şeir Nizamettin Onkun nəşr etdirdiyi ilə eyni olduğundan ixtisar etdik.

YETİŞ

Dərdimin dərmanı, yaram ilacı,
Mədət, bu dərd məni almadan yetiş!
Yetişir ağlatdın bu mən möhtaci,
Dərdəmiz səd həzar olmadan yetiş!

Qurudu damarda, ilikdə qanım,
Hicr ilə yanarım, nara, giryanim,
Vədəm erişmədən, çıxmadan çanım,
Əcəl peymanəsi gəlmədən yetiş.

Əlbət böylə olur təqdirin işi,
Axıtdı didədən qan ilə yaşı,
Aldı İrfaniyi eşqin atəşi,
Həsrət qiyamətə qalmadan yetiş.

(Kocatürk Vasif Mahir, 271-272)

(Doğan Kayanın kitabında və Alevi-Bektaşı şairleri kitabında (səh. 148) bu şeir Gürünlü İrfanının şeirləri arasında verilib)

YIXILDI

Fələyin taplığı iki pir kişi,
Gülü solub, qərinəsi yixıldı.
Məscidi, minbəri, mehrəbi tamam,
Mamur ikən, hər binası yixıldı.

Fəryadı dəm tutup bada içərkən,
Bezmi muhabbətim yarla keçərkən,
Könlümün saatı rəqqas açarkən,
Cami sınih həm minası yixıldı.

Əzəldən içmişdim meyi-gülgunu,
Gözümdən axıtdın ab-ı Seyhunu,
Qınamayıñ bu ciyəri pürxunu,
Şamı sönüb, pərvanəsi yixıldı.

Can alıcı nasıl aldın canını,
Sormadınmı söhrətini, şanını,
Açıb gedər ikən şad yelkənini,
Bəhr-i qəmdə sefinəsi yixıldı.

Yan İrfan dərdinə, bəxti siyahın,
Yara yaxın eylə o qibləgahın,
Şikəstə Vaqifin- Molla Pənahın,
Hayif olsun Mədinəsi yixıldı.

(Bayrı M.Halit, səh. 302-303)

QOŞMA MÜSTƏZAD

YERİ

Aləmi xalq etmək dilədi Sübhan,
Əvvəl xalq eylədi daşı, cövhəri.
Ululuğun dərsin ərş-i asiman,
Dilədi yaradan göy ilə yeri.

Bir nəzər qıldı ol Qanı Rahman,
Əmir oldu daşa heybətdən əri!
Əridi, çalxandı, savtın qıldı mevc,
Köpükləndi buxarı səmaya ihrac,

Peydah oldu yerlər getdi gecir-u gec.
Ol zaman yaratdı göy ilə yeri.
Mevcləri dağ eylədi Yezdan.
Su altına quru bad əsəri.

Bir rəvayət Abbas həzrəti itdi,
Levh-i əvvəl ağ incidən yaratdı,
Tərəflərin qızıl-yakutla tutdu,
Kimsə bilməz vəsfin bilir ol bari.

Gündə üç yüz altmış dürlüdür rengan,
Beş yüz illik yoldur qələm gövhəri.
Ərşin ayağına bağlıdur başı,
Mücəvvəfdır içi, cövhərdi daşı,

Nur çıxar içindən müdam olunuşu,
Mürəkkəb dünyaya təşbihdir nuru.

Əvvəl-axırına olıcaq feli-beyan,
Yazılmışdır qələmlə sər-ta-səri.

Bunları seyr etdi kəndi Musdafa,
Musdafa nurundan düştülər hafa,
Hafın kəbirilə ki, cəbəl-i kafa
Lövh-i var qıyas et Haqqın kəmtəri.
Yaradan əzim der: Ey qərib İrfan
Yalvar həbibinə heç kəsmə zari.

(Deniz Rasim, 1, səh. 9)

VÜCUDNAMƏLƏR (YAŞ DESTANI)

HAL OLUR

Qızları gördükçə bir sevdaya ərənlər,
Bir gün olur bir əcaib hal olur.
Bir qız həmən on yaşına girincə,
Açılmadıq bir tumurcuq gül olur.

On birində mah üzünə baxılır,
On ikidə qızın qəhri çəkilir,
On üçündə al gül olur açılır,
On dördündə hər bir yanı bal olur.

On beşində sevda düşər başına,
On altında yadlar girər duşuna,
On yedidə gəzər kəndi başına,
Çox sallama zülüfləri yel alır.

On səkkizdə qayət yüksəkdən uçar,
On doqquzda gözlərindən qan saçar,
İyirmidə sevdiyindən vaz keçər,
En sonunda bir kötüyə kül olur.

Sabahdan, səhərdən enərlər düzə,
Xinalı barmağa, sürməli gözə,
Çox həvəs etməynən qocalmış qızə,
Onda çəşit-çəşit oyunlar olur.

(Doğan Kaya)

YAŞ DASTANI

Əzəl mənim bu cahana gəlişim,
Xudadan əmr oldu düştüm ərkana.
Ana ərkanında qaynaşıp bişdim,
Bərkışibən³ döndüm bir qətrə qana.

Üç ayımda silkünübən tərpəndim,
Dörd ayımda yatar ikən oyandım,
Altı ayda muğamməyə bağlandım,
Gövdəm hər yanına düştü nişanə.

Doqquz ay, doqquz gün, doqquz saatda,
Baş yazım yazılıdı kureti xatda,
Vədəm tamam oldu sığmam bu ətdə,
Haqdan əmir oldu gəldim cahana.

Gəldi göbəyimi kəsdi bir qarı,
Ah-i fəğan ilə ağlatdı zarı,
Bir çift şamamadan⁴ əmdim şəkəri,
Ata ilə ana oldu bəhana.

Ay, günün işığı çaldı gözümə,
Sevinib şad oldum özü-özümə,
Ağlamaq pərdəsi tutdum üzümə,
Gece-gündüz incitdiyimiz ana.

³ Bərkışmək- qayılaşmaq (sütün yoğurt olması gibi)

⁴ Şamama: kiçik olub qoxulu bulunan qovunlara deyilir ki, xalq dey işlərində məmə buna bənzədir.

Bir yaşımda çiçek ilə büründüm,
Yaş yarımda⁵ dörd ayaqlı yüründüm,
Ayağım tutmazkən yerdə süründüm,
Südü azırqadım⁶, diş bastım nana.

İki yaşımda su umdum içmədim,
Büyük- küçük birbirindən seçmədim,
Sudan, atəşdən həm daşdan qaçmadım,
Ne dar(1)lana baxdım nə yalvarana.

Üç yaşımda mən hasırlar çiynədim,
Dörd yaşımda eşdaşımla oynadım,
Beş yaşımda bir zərrəcə qaynadım,
Könül isərdi ki orda bəzənə.

On yaşımda ağlım gəldi de bari,
On ikidə itirmədim dinarı,
On üçdə fəhm etdim hər bir hünəri,
On dördündə könül bir ad qazana.

On beşimdə bədirlənmiş ay oldum,
Atama, anama külli say⁷ oldum,
Belim quvvətləndi qatı yay oldum,
Yeni döndüm şəms-i qəmər cavana.

On səkkizdə həmdəm gəzdim bulmağa,
Könül həvəs etdi bir yar almağa,
İyirmidə döndüm devrilməz dağa,
El içində adım sanım dallana.

⁵ Bir buçuk yaş

⁶ Azırqadım: yadırqadım, yəni süddən kəsildim

⁷ Say: qiymət, dəyər

İyirmi beşimdə sərimdən keçdim,
Könül havalandı qaynayıb coşdum,
Bahar seli kimi axıb qarıştım,
Gürlayübən dav[dava] qılardım aslana.

Otuzumda namərdliyə uymadım,
Aldım hayifimi⁸, kinim qoymadım,
Dünyada heç qəm qəsavət duymadım,
Hər nə iş tutumsa mərd-i mərdana.

Otuz beşdə yeni bildim ölmək var,
Əyri yoldan doğru yola gəlmək var,
Mizan olup, Sur düdüyü çalmaq var,
Etdiyim isyanlar gəldi gümana.

Qırx yaşımda mizan⁹ gibi qurtuldum,
Sevdadan usandım, yordan yoruldum,
Axdım coşqun sular kimi duruldum,
Yatdı dalğam, daha qalxmaz çalxana.

Əllisində bir az keyfim pozuldu,
Əridi ciyərim, yağım süzüldü,
Ayağımız harəkətdən üzüldü,
O vaxt bildim dünya qalmaz insana.

⁸ Hayif: Burada öc deməkdir

⁹ Mizan - o biri dünyada ölenlərin günah və savabını çəkən tərəzi

Altmışımda yinə tutdum tavımı¹⁰
Çox çalışdım ala bilməm avımı,
Naçarlıqdan bəndə sürdüm davımı (davamı),
Güç yetmədi dostluq saldıq düşmana.

Yetmişimdə ağrı məni çürütdü,
Üç üz altmış əzam fəryada getdi,
Vücut ağırlığı canıma yetdi,
İlla diş ağrısı sardı amana.

Səksənində kimsə sözüm tutmadı,
Büyük- kiçik dahi rağbat etmədi,
Könül gedən yerə ayaq getmədi,
Gedişi dolaşır o yan bu yana.

Doxsanında əcəl başa asıldı,
Qala bürcü bədənlərim basıldı,
Yüz yanında nəfəsimiz kəsildi,
Can çəkildi, cəsəd qaldı virana.

Qohum, qardaş yiğildilar, gəldilər,
Gözyaşıyla kisvetimiz aldilar,
Bizi bir beş arşın ağa¹¹ sardılar,
Cismim tapşırdılar ulu zindana.

Münkir Nekir gəldi kəsti yanımı,
İlahi, yoldaş et sən imanımı,
Keşkə qaldırsayıdim şək- gümanımı,
Bizi nəsib eylə Uçmaq¹² cahana.

¹⁰ Tav: cid, ciddiyət, hazırlıq və ya provadan sonra yarar hala gəlmək(tavlamaq ta bundandır)

¹¹ Beş arşın ağa-kəfən

¹² Burada Uçmaq cənnət anlamındadır. Aşıq Cənnət aləminə nəsib edil-məsini arzulayır

Gör ki nələr gəldi cavan başıma,
Fələk zəhər qatdı bişmiş aşıma,
Hərkəs qoyub getdi kəndi işinə,
Başladılar aləm cümlə handana.

İrfaniyəm, bu söz yadigar qalsın,
Eşidən ağalar bir ibret alsın,
Qadir Allah cümləmizə yar olsun,
Onlar sayesindən öksüz İrfana.

Yaş destanını F. Satılıkanın “Türk Amacı“, dergisinin 1942-ci il 5-ci sayı, səh. 229-232-dən aldıq. F. Satılıkanın () içərisində dləri də eynilə saxladıq. Bu şeiri Doğan Kaya da „Yaşnamələr“ kitabında çap etdirib. Sivasdakı Cumhuriyyət Universitetində işləyən Dos. Dr. Doğan Kaya qardaşımız Çıldırlı Aşıq İrfani haqqında kitab hazırladığımızı bildikdə aşığıın iki vücudnaməsini göndərməklə kifayətlənmədi. Bu vücudnamənin birinin versiyası olan bir vücudnamə də göndərdi ki, Azərbaycanlı araşdırıcılar tanış olsunlar. Bu olduqca bir xeyirxah işdir. Çünkü aşiq yaradıcılığını öyrənən araşdırıcılarımızın əksəriyyəyinin də bu şeirdən xəbəri yoxdur və onu tapmaq da asan deyil.

Dos. Dr. Doğan Kayanın Kamal Zeki Gəncosmanın 1972-ci ildə İstanbulda nəşr etdirdiyi “**Türk Dastanları**” kitabının 368-372 səhifələrindən aldığı “Ömür dastarı”nı aşağıda veririk. 18-ci yüzildə yaşamış Aşıq Vartana aid edilən bu şeir bəlkə də xristian türkləri öyrənən araşdırıcılarımızın gərəyi oldu.

ÖMÜR DASTANI

Əzəl mənim şu cahana gəldiyim,
Xudamdan əmr oldu düştüm ərkana.
Anamın rahminə düşdüm kaynadım,
Bir qətrə qan ikən döndüm insana.

Üç ayımda uyumuştum uyandım,
Dörd ayımda silkindim də tərpəndim,
Altı ay olunca çözüldü bəndim,
Ol dəm hər yerimə düşdü nişanə.

Bir yaşımda çiçək ilə büründüm,
Yaşım aldım dörd ayaqlı süründüm,
Torpaqda daşda üzüstü yürüdüm,
Nə yalvara bildim, nə hal bilənə.

İk(i) yaşımda su istədim içmədim,
Ağaçdan, atəşdən, daşdan qaçmadım,
Gördüklərim birbirindən seçmədim,
Cahil idim, bənzər idim heyvana.

Üç yaşında açıldım döndüm gülə,
Açıldı dillerim döndüm bülbüлə,
Hər gələn əyləşir söylədə gülə,
Şirin sözüm bənzətdilər gülşənə
Beş yaşımda dişlərimi ciynədim,
Alt(i) yaşımda yaşdaşımla oynadım,
Yed(i) yaşımda bir zərrəcə qaynadım,
Səkkizində su tək coşdum hər yana.

On yaşimdə cahillikdən ayrıldım,
Görən bilən arasında sayıldım,
Eşqə düşdüm hər tərəfə yayıldım,
Hər görən sanırdı dəli divanə.

On ikidə ağlım yüksəldi yarı,
On üçdə itirdim namusu-arı,
On dördündə xətm eylədim hünəri,
Könül arzuladı bir ad qazana.

On beşimdə bədirlənmiş ay oldum,
Anama, babama küll-i say oldum,
Belim qüvvətləndi qatı yay oldum,
Bənzər idim şir-i şəkər cavana.

İyirmi yaşındaydım sərimdən keçdim,
Eşqim havalandı oynadım coşdum,
Bulanıq çay kimi qaynadım daşdım,
Gurlayıncı bənzərdim aslana.

Otuzumda hiç kimsəyi saymadım,
Mərdlik etdim, namərdliyə uymadım,
Qərəzimi heç kimsəyə qoymadım,
Hər nə yaptım isə mərd-i mərdana.

Qırx yaşimdə nizam deyu quruldum,
Eşqimdən usandım, yordan yoruldum,
Bulanıq çay ikən axtım, duruldum,
Axar oldum dəryalara çalxana.

Qırx beşimdə mən də bildim ölmək var,
Eyri yoldan doğru yola gəlmek var,

Nizam qurub Sur düdüyün çalmaq var,
Etdiyim günahlar gəldi meydana.

Əllisində keyfim bir az pozuldu,
Damarımda qan qalmadı süzüldü,
Cəsədimdə tənim bütün üzüldü,
Məndə bildim dünya qalmaz insana.

Altmışımda bulamadım dadımı,
Çox çalışdım, alamadım dadımı,
Naçarlıqdan yinə sevdim yadımı,
Güçüm yetmədi dost oldum düşmana.

Yetmişimdə ağızım içi çürüdü,
Qala bürcü bədənlərim qurudu,
Ağrı-sızı hər yanımı büründü,
Bu fələk gətirdi məni amana.

Səksənimdə kimsə sözüm tutmadı,
Oğul-uşaq xizmətimi etmədi,
İstədiyim yerə ayaq getmədi,
Əyildi belim bu yana o yana.

Doxsanımda əcəl endi asıldı,
Qala bürcü bədənlərim yasıldı,
Yüz yaşımıda nəfəsciyim kəsildi,
Can ayrıldı cəsət qaldı virana.

Hər nə ki var cəsədimdə soyuldu,
Üç beş arşın bez içində qoyuldu,
Görən bilən qohum qardaş düzüldü,
Cəsədimi götürdülər zindana.

Can cəsətdən halallaştı, ayrıldı,
O yollarda çox darbəndlər var idi,
Cəng quruldu, məlaikə yürüdü,
Çox zulumat ilə keçdim o yana.

Haqq əmr etdi Sur düdүүн çaldılar,
Hər can kəndi cəsədini buldular,
Dirildilər cümlesi də gəldilər,
Ağır şəriətə ulu divana.

Haqq əmr etdi taxdı nurdan quruldu,
Çox bulanlıq izlər bunda duruldu,
Hərkəsin günahı onda soruldu,
Mürvət qaldı xeyr-i şəri yazana.

Xeyr-i-şər dəfdərin ələ aldılar,
Oxudular birər- birər buldular,
Əməli iyiyə cənnət verdilər,
Əməlsizi ayırdılar bir yana.

Ağlı olan qulluk etsin Yezdana,
Nə tac qaldı, nə taxt Nüşirəvana,
Necə min padışah gəldi cahana,
Nə Qaruna qaldı, nə Süleymana.

Kimsə bilməz kim yiye kim qazana,
Dünya mülkü əmanətdir insana,
Qalmaz yalan dünya pir-i cavana,
Gələn getdi gedən gəlməz cahana.

Aşıq Vartan dildə qoy əzbər olsun,
Eşidən eşidsin xəbərdar olsun,
Qadir Mövlam hər quluna yar olsun,
Ondan sonra olsun Aşık Vartana.

DEYİŞMƏ

İRFANI İLƏ XƏSTƏ HASANIN DEYİŞMƏSİ

DÖRTDÜ DÖRD

İrfani:

Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisində yenə dörd qaldı.

Xəstə Hasan:

Ol yaradan bu dünyani xəlq etdi,
Nişangahı dörd qıvladı, dörtdü, dörd.
Yoxdan var eylədi cəmi insanı,
Abı ataş, xaki baddı, dörtdü, dörd.

İrfani:

Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tafdim yarısın satdım,
İndi də o dördün ikisinin atdım,
Yenə baxdım gerisində dörd qaldı.

Xəstə Hasan:

Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr çəkdi qələmi,
Məhəmmədə gəldi haqqın salamı,
“İncil”, “Tövrət”, “Zabur”, “Quran” dörtdü, dörd.

İrfani:

İrfani der bu sözləri alana,
Evvallahım var təcnisi bilənə,

Üçün atdım, birin aldım qələmə,
Dörtdən dörd tulladım yenə dörd qaldı.

Xəstə Hasan:

Dövr edər bu dünya dönər ha dönər,
Bir gün olar çira bəndindən sönər.
Xəstə Hasan sinən[e] Əzrayıl qonar,
Dörd kimsə aparar, yenə dörtdü, dörd.

(Şamil Əli, səh.)

Murtaza Tursunovdan toplanmış variantında (Toplama materialları şəxsi arxivimdədir) dörtdü dörd əvəzinə “çar qaldı” işlədilir. Bu da bəzən vəzni pozur. Başqa misralardakı fərqlər isə belədir: 5-də “Qadir mövlam xəlq eylədi cahani”, 7-də “Dörd nəsnədən xəlq eylədi Adamı”, 9-da “mətləbi”-“dərslərə”, 10-da “tapdim”-“buldum”, 11-də “İndi də”-“qaldırdım”, 12-də “Baxdım çar altında gənə çar qaldı”, 13-də “Qadir Allah xəlq eylədi aləmi”, 15-də “Göydən endi Haqqın o dörd kələmi”, 18-də “Usda derəm bu sözdəri qanana”, 20-də 12-ci misra təkrarlanır, 21-də “Bu fani dünyadır dönər ha dönər”, 22-də “çira bəndindən sönər”-“Haqqın qəndili sönər”, 24-də “Götürər dörd kimsənə çardı çar”. (səh. 35.)

Tacir Qurbanov nəşrindəki (Azərbaycan folklor antologiyası. (2003) Ağbaba folkloru. (Toplayıb və tərtib edənləri: Hüseyn İsmailov, Tacir Qurbanov, “Səda” nəşriyyatı, VIII cild, Bakı) misra fərqləri belədir: 5-də “Yaradan yaradif cümlə cahani”, 7-də “Salavat çəkiliq qurdu dünyani”, 8-də “baddı”-“bad da”, 9-da “çatdim”-“yetdim”, 12-də “Yenə baxdım”-“baxdım”, 13-də “Yox bir yerdən xəlq elədi insanı”, 14-də “Endi fəriştələr”-“məleykələr endi”, 18-də “təcnisi”-“bu işləri”, 20-də “Baxdım

guşəsində genə dörd qaldı”, 24-də “Xəstə Hasan”-“Ay Xəstə”.
(səh. 348-349.)

Valeh Hacılar (“Xəstə Hasan (həyatı, şeirlərindən seçmələr), 2009, Tbilisi) nəşri **Tacir Qurbanovun** nəşrilə eynidir.
(səh. 67-68.)

AŞIQ İRFANİNİN ÖMÜR YOLU VƏ ŞEİRLƏRİNİN YARANMASI HAQQINDA DASTAN-RƏVAYƏTLƏR

İRFANI VƏ SƏNƏM XANIM

Əsil adı Süleyman olan Aşıq İrfani Çıldırın indi xaraba həlində olan Kunduzev köyündəndir. Doğum və ölüm tarixləri bilinməsə də, XVIII əsrə yaşıdığı bəlliidir. Kiçik yaşlarında atasını itirən İrfani bir müddət Karsın süvari paşalarından Səbri paşa-nın yanında qalmışdır. Səbri paşanın Aşıq İrfaninin əmisi olduğu deyilir. Əmisinin ölümündən sonra yenidən doğma köyünə qayıdan Aşıq İrfani atasının da sənəti olan əkinçiliklə məşğul olmuşdur. Əmisinin yanında mədrəsə təhsili görən İrfani köylərində imamlıq da etmişdir. Buna görə də bəzi şeirlərində İrfani Xoca ləqəbindən istifadə etmişdir.

Yuxarıda haqqında verdiyimiz bilgilərdən başqa, indiyə qədər sadəcə bir neçə parça şeiri bilinməkdədir. Yaşadığı bölgədə isə İrfaninin həyatı haqqında da rəvayətlər söylənilməkdədir. Bu rəvayətlərdən aşığın bir neçə eşq macərası yaşadığını və buna görə də diyar-diyar gəzdiğini öyrənirik. 1974-cü ilin iyun ayında Çıldırlı Aşıq Şərəf Taşlovadan qeydə aldığıımız hekayə belədir:

Çıldırın Kunduzev köyündən olan İrfani 17-18 yaşlarına gəldiyi zaman röyasında gördüyü Ardahanın Harmandar köyündən olan bir türkmən bəyinin Sənəm adlı qızına aşiq olur. Eyni röyanı Sənəm də görür və o da İrfaniyə aşiq olur. İki sevgili bir-birlərindən xəbərsiz aylarca iztirab çəkirlər. Durumu öyrənən türkmən bəyi qızının dərdinə çarə aramağa başlar. Bir kəcavə hazırladaraq qızını mindirir, yanına bir neçə mühafizlə bir də rəmmal qataraq yola çıxarır.

Bir müddət yol getdikdən sonra rəmmal rəml ataraq Sənəmin sevgilisinin Çıldır tərəfdə olduğunu təsbit edir. Qafılə yönünü Çıl-

dırə çevirir. O çağda ormanlarla qapalı olan Çıldır-Ardahan arasındakı dağlıq ərazidə günlərlə yol getdikdən sonra Çıldır'a varırlar.

Bir bulaq başında qonaqlayıb istirahət edirlər. Bu sırada rəmmal bir rəml daha ataraq qızın sevgilisinin Kunduzev köyündən olduğunu söylər. Çıldır'dan yola çıxan qafilə səhərə Kunduzev köyüne varır. Rəmmal yenə rəml ataraq Sənəmin sevgilisinin adının İrfani olduğunu bildirir. Bununa üzərinə İrfaninin evini soraraq müsafir olurlar.

Bu sırada İrfani evdə yoxmuş. Durumu ixtiyar anasına anladırlar. Türkmən bəyinin bir tək övladını əlindən alıb götürəcəyindən qorxan ana, oğlunun bir ay qədər önce öldüyünü söylər. Gerçəkdə İrfani bu sırada çalışmaqdan yorğun düşmüş və bir ot yığıının altında uyumaqda imiş.

Sənəm rəmmala rəml atıb İrfanidən bir xəbər verməsini istər. Rəmmal İrfaninin vücudunun bu anda torpaqda olduğunu və dünya aləmlə münasibəti olmadığını söylər. Rəmmalın sözlerinin doğruluğuna qənaət gətirən Sənəm qafiləsini toplayaraq təkrar atasının evinə doğru yola çıxar.

Axşam işdən evinə dönən İrfani anasından Sənəmin onlara gəlib getdiyini öyrənincə dəliyə dönər. Sazını alaraq dərdli halını belə anladar:

Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən.
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yixılsın fələyin tacıyla-taxdı,
Ox vurdu sinəmə, al qanım axdı,
Əzəl verməsəydin ikrarı, əhdi,
O ki ikrarında dura bilməzsən.

Dinlə Sənəm Qul İrfani sözlərin,
Yaxdı ciyərimi atası-közlərin,
Ağlasana, nə durursan gözlərim,
Daha yar üzünü görə bilməzsən.

Türküsünü bitirdikdən sonra sevgilisinin arxasında getməyə qərar verir və Ardahana doğru yola çıxır. Sabah vaxtı, indiki Urta köyünün yanındakı Şahin yurdu deyilən yaylaya varır. Yayalada qoyun otarmaqda olan çobanlardan dün gecə bir qafilənin keçib getdiyini öyrənincə, sazını alaraq şu türküyü söylər:

Hanı yaylam, hanı sənin əzəlin,
Güz gələndə bağlar dökər xəzəlin,
Səndə mehman olmuş mənim gözəlim,
Yarım köçmüş, viran qalan yatlalar.

Yaylada yayarlar qoyunla-qoçu,
Dalında örmüşdür qırx örük saçı,
Yüklənmiş qafilə, getmişdir köçü,
Gözümə görünür talan yatlalar.

Güz gələndə bağlar çıxar xəzəldən,
Mən onu sevmişdim əzəl-əzəldən,
Həsrət qaldım sevdiciyim gözəldən,
Lalası, sümbülü solan yatlalar.

Sözləri bitdikdən sonra təkrar yola qoyulan İrfani günlərin birində Ardahanın Alagöz köyünə gəlir. Köyün çeşməsində gözəl bir qızın su doldurmaqda olduğunu görür. Bu qızı türkmen qızı Sənəmə çox bənzədir. Qızın arxasından evinə gedər və müsafir olur. Qızın atası İrfaniyə kim olduğunu, nerədən gəlib, nerəyə getdiyini sorar. İrfani də macarasını bunlara anlatır. İrfani burada xəstələrək yatağa düşər. Bu arada qız İrfaniyə aşiq olur və İrfani də qızı sevməyə başlar. Bunlar anlaşaraq bir gecə qaşarlar. Arxa-

lарынан гөлөн қызын атасы Ірғанини Қылдыр паşасына şikayет едөр. Паşa Ірғанын әліндөн қызы аларақ атасына төслим едөр. Ірғанийі дә Қылдыр голіндегі Ағса қалая һәбс етдірір.

Bir müddətdən sonra bu adadan qaçmağa müvafiq olan İrfani Alagöz köyünə gedərək sevgilisini qaçırib Ҫıldır'a gətirir. Bu olaylardan sonra İrfanının adı dillərə dastan olur. Hər tərəfdə macaraları anlatılır, türküləri söylənilir. Ҫıldır paşası daha öncə cəzalandırdığı bu qəhraman aşığı maraq edər və yanına gətirdir. Paşa İrfanının macaralarını dinlərkən paşanın gənc və gözəl arvadı Xürrəmzay yanına gəlir. Xürrəmzayı görən İrfani bu qadına aşiq olur və sazını alaraq duyğularını şu sözlərlə ifadə edər:

Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qırmızı ox, qası yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,
Hər kəmiyi yüz min dürlü saz eylər,
Çarqatın çevirir Ş tel pərvaz eylər,
Sanarsan buluddu, aya bağlandı.

İrfani yenidən buldu bir dövlət,
Daha hərcayıyla eyləməm ülfət,
Əski beynəvadan qahdı məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.

Bu sözləri eşidən paşa çox qızar və İrfaniyi һәbsə atar. Bir ilə qədər һәbsdə qalan İrfani aşağıdakı qoşmanı yazaraq paşaya göndərir və ondan əffv diləyir:

Daha pünhan tutma mənim dərdimi,
Min dərdim var, bir dərmana gəlmışəm.
Çevir Şərif, Məhəmmədin başına,

Duacıyam, qədd-imana gəlmışəm.

Dedim yüz min qafiyədən, qəzəldən,
Mənim dərdim pünhan tutma tez eldən,
Bir sevdanın cünunyum əzəldən,
Alışiban yana-yana gəlmışəm.

İrfani məhrumdur, beynəva quldur,
Eşqin qədimidir, avizdə güldür,
Ya çıxar at, ya bağışla, ya öldür,
Möhür dəsti Süleymana gəlmışəm

Şeiri oxuyan paşa İrfanini həbsdən çıxararaq qaçırdığı sevgiliyiylə birlikdə, Arpaçay qəzası yaxınlarında, indi xaraba halında olan, əski Dəmirçilik köyünə sürgün edər.

Dəmirçilik köyündə yeni həyata başlayan İrfani, ilk badəli sevgilisi türkmən qızı Sənəmi unutmamışdır. Bir səhər vaxtı bir qatar durnanın Çıldır və Ardahana uçub getməkdə olduğunu görür. Sevgilisini, doğulub böyüdüyü köyü, yurdunu və məkanını xatırlar. Durnalara belə səslənir:

Sabah namazında Zarşat düzündən,
En, Qaraçayıri bulasan durnam.
Aş Lavaş gədiyin, bağla qatarın,
Məkan-ı Daşbaşı görəsən durnam.

İrişidi, Külverən qalır sağ yana,
Çix Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.

Səfil Ağçaqala döndümü yaza,
Uğrama Kakaça, bəlkə yol aza,

Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qərar qılmasan durnam.

Zinzallar çəkildi ucadan-uca,
Xəbər al Çamdırı, gör həl necə,
Suxara mamurdur barı bir gecə,
Dost köyündə mehman olasan durnam.

Köyhas süvaridir, Purut piyada,
Urtayla, Meredis qalmasın yada,
Qırıx Cedaxbaşını, keç Zurzunada,
Kündüzhev öz köyüm, biləsən durnam.

Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana öylə çağına,
İkindi namazı çıx Cin dağına,
Qarış Qəmərəyə, bina sal durnam.

Yeri durnam, yeri dönmə izindən,
Aləmi mat etdin xoş avazından,
Əsli türkmən qızı, Xırmandalıdan,
Yarımdan bir xəbər alasən durnam.

Tez pərvaz eyləyin, tez qanad çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani xoca da bekliyor yolun,
Bəlkə bu günlərdə gələsən Yarımdan bir.

İrfani xoca həyatının sonuna qədər Dəmirçilik köyündə ya-
şamışdır, məzarı da buradadır.

Söyləyən: **Aşıq Şeref Taşlıova**, iyun 1974-cü il.
Mətin Ensar Aslanın “Aşıq İrfani” məqaləsindən (“Köz” dergisi,
1980-ci il, Avqust, sayı 5, səh. 23-27) alınmışdır.

ÇILDIRLI İRFANI XOCA

...Çıldırılı İrfanının əsil adı Süleymandır. Çıldırın Qarayel köyü yaxınlarında bulunan, bu gün xaraba Kunduzevdə, İsmail oğullarına mənsub, hali yerində bir ailədə dünyaya gəlmişdir. Gəncliyində iyi bir təhsil görən şair dini bilgiləri öyrənərək hafiz olmuş, bunun içindir ki, əhalı tərəfindən “xoca” deyə yad edilmişdir. Yazdığı və söylədiyi şeirlərdə ləqəb olaraq İrfani ismini kullanan Aşıq Süleyman badəli şairlərimizdəndir.

İrfani pir əlindən badə içdikdən sonra röyada gördüyü sevgiliisi Zəlihaya qovuşmaq üçün yanıb yaxılır, ona qovuşmaq üçün hər türlü çarəyə baş vurur. Fəqət ailəsindən icazə ala bilmədiyi üçün sevdiyini aramaya gedə bilməz. İrfanının ana və atası onu Kars qalası komutanı Səbri paşanın qızı Yasəmən ilə evləndirmək istərlər. Bu evliliyə Səbri paşa da razıdır. İrfani hoca paşanın qızı ilə evlənmək istəməz. O, türkmən Qaracaoğlanın bacısı Zəlihaya aşiqdır. Bütün düşüncəsi onu görmək, ona qovuşmaq və onunla evlənməkdir.

İrfani kimi Zəliha da röyada pir əlindən badə içmiş və İrfaniyə aşiq olmuşdur. Günü-gündən saralıb solan, röyada gördüyü İrfanıyı düşünən Zəliha daha fazla dayana bilməyib dərdini qardaşına söylər. Hal bilən, anlayışlı qardaşı da çox sevdiyi Zəlihanın istəyi üzərinə, bütün gücünü xərcləyərək bir karvan hazırladır, rəml elmindən iyi anlayan ərəb köləni də yanlarına qataraq Zəlihanı Kunduzevə doğru uğurlar.

Karvan uzun yolculuqdan sonra İrfani hocanın evinə gəlir. Qapını açan İrfanının anası qarşısında gördüyü ərəb qiyaftinə girmiş Zəlihanı dərhal tanıyar. Çünkü oğlu ona qızın bütün özəlliliklərini gündüzlər, gecələr boyu anlatmışdı. Anlatılan qız istə qarşısında durmaqdə və İrfanıyı sormaqda idi. Bir an düşündük-dən sonra “ya bu qız oğlumu kendə məmləkətinə götürürsə, mən

İrfanisiz nasıl dayanaram? Övlad acısı məni öldürür” düşüncəsiylə ağlamağa başlar. “Oğlum ömrünü sizlərə bağışladı. Sevgili İrfani öldü” der. Halbuki İrfani o sırada atasının biçmiş olduğu ot yiğininin arasına girib uyumaqda idi.

Uzun yollardan, min bir sixintilar çəkərək sevgilisini görməyə gəlmış Zəliha qadının “evə girin, yorgunluğunuzu alın” deməyindən, cavabı gecikdirərək verməsindən şübhələnərək ərəb köləyə həmən rəml atmasını söyləyir. Rəmil nəticəsində torpaq və ot altın-da olduğunu öyrənən türkmən Zəliha içi qan ağlayaraq həmən karvana “dön” əmri verir. Ot yiğinları içinde sevgilisi Zəlihayı düşünərək uyuyan İrfani röyasında onu suda boğularkən görüb oyanır. Həmən evə gəlir, anasından “evə gəlib gedən oldu mu?” deyə soruşar. Durumu anasından öyrənən İrfani sabah erkəndən Zəlihayı aramaya, onlara yetişməyə çalışsa da bulamaz. Hər xəbər aldığı kimsə onları gördüğünü, fəqət onlara yetişmənin mümkün olmadığını söylər. Zəlihanı son qonaqladığı Şahin yurdu yaylasında bulama-yınca artıq ümidi qalmayan İrfani bir ah çəkib yaylalara səslənir:

Hanı yaylam, hanı sənin əzəlin,
Güz gələndə bağlar tökər xəzəlin,
Səndə mehman olmuş mənim gözəlim,
Yarım köçmüş, viran qalan yaylalar.

Yaylada yayılır qoyunla-qoçu,
Dalında örmüştü qırx hörük saçı.
Yüklənib barxana, gedibdə köçü
Yarım köçüb, viran qalan yaylalar.

Hanı yaylam, səndə vəfa olsayıdı,
Yar köçünü sinən üsdə salsayıdı,
Biçarə İrfani mehman olsayıdı,
Yarım köçüp, viran qalan yaylalar.

İrfani yaylalarla dərtləşdikdən sonra nerəyə getdiyini, nerəyə gedəcəyini bilmədən dolaşır, durur. Nəhayət, yolu Ardahanın Ala-göz köyünə gəlir. Çeşmə başında bir ağacın kölgəsində dinlənər-kən bir kaç qız suya gəldiyini görür. İçlərindən biri aradığı Zə-lihaya eynilə bənzəməkdədir. Qızdan içmək üçün su istər, göz-gö-zə gəldiklərində, bir-birini sevdiklərini anlarlar və həmin o gün Alagöz köyündən qaçırlar. İştə o zaman şu şeiri söyləyərək, aradığını bulmasa da, bir bənzərini bulduğu üçün Yaradana şükredər:

Şükür yaradana, çox şükür,
Min dərdimə bir dərmanı gətirdim.
İllər ilə intizarın çəkdiyim,
Pəri-peykər növcavani gətirdim.

Tifilkən sevmişdim pəri-peykəri,
Ol səbəbdən olmuşam mən sərsəri,
Bir mina gərdanlı, qədd-i ararı,
Təzə zülfü pərişanı gətirdim.

Bizi ihrak edən hicran gözüdür,
Mərifətdə Züleyxanın özüdür,
Sakın demə bir Türkmən qızıdır,
Bir əhl-i dil, gövhər kani gətirdim.

Çəkmək olmaz ol dilbərin nazından,
Bülbül səda eylər xub-avazından,
Xeyli gündür uçurmuşum bazimdən,
Toru saldım o tərləni gətirdim.

Kimsə bilməz İrfaninin dərdini,
Bülbül kimi bəslər idi gülünü.
Viran etdim Harmandarın elini,

Alagözlü bir Türkmeni getirdim.

Fəqət bu sevgisi və mutluluğu uzun çəkməz. Qızın qaçdığını xəbər alan Alagözlü türkmen Çıldır əyalətinə bağlı Ahılkələk sancağı Paşası Süleyman bəyə bildirib, qızını bulmasını, əks təqdirdə Kars paşasına şikayətdə bulunacağını söylər. Süleyman Paşa həmən qızı aratdırıb buldurur və atasına təslim edər.

Gərək qız, gərək İrfani xoca könül yarasının iztirabıyla dağa, daşa düşərlər. İlkinci dəfə qaçıır qızı İrfani. . . Yenə Ahılkələk paşasından yaxa qurtaramaz. Üçüncü dəfə qaçırlar, yenə Paşa qızı tapıb atasına təslim etmişdir.

Olay kısa zamanda dildən-dilə, könüldən könülə düşüp das-tan olur. Süleyman Paşanın gənc və gözəl xanımı Xürrəmzay da İrfanini və bir türlü ondan vaz keçməyən türkmen qızını maraqlı edərək onları pəncərədən seyr edərkən İrfaninin gözü Paşanın xanımına takılır. Paşadan müsadə alaraq Xürrəmzaya dönüb şu şeiri oxumaya başlar:

Necə odlanmayım, necə yanmayım,
Könül, bir saç-leylaya bağlandı.
Özü şirin, sözü şirin şüx güzəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Yar oturmuş, cila verir özünə,
Qudrət sürməsini çəkmiş gözünə,
Daranmış zülfünü, dökmüş üzünə,
Sanasan ki, bulud aya bağlandı.

Kəbeyi kavseyn, qaşın əymələr,
Bu təriflə vəsf edəməz deymələr,
Gülabət köynəyi, altın düymələr,
Takılında qaşı yaya bağlandı.

İrfani yenicə buldu bir dövlət,
Dəymə, kimsələrlə eyləməz ülfət.
Əski sevdiyindən qalxdı məhəbbət,
İndi könül bir yosmaya bağlandı¹³.

Paşa gərək bu şeir üçün, gərəksə dördüncü dəfə kəndisini məşğul edən, qız qaçırmış suçundan dolayı İrfanini zindana atdırır. Zindanda çarəsizlik içinde yar həsrəti ilə yanılırkən təsəllini könlünə səslənməkdə bulur. Fəqət, hər yaxalandığında Paşanın hüzurunda atasını istəyən, sonra dayanmayıb təkrar-təkrar İrfaniyə qaçan sevgilisi türkmən qızına da canı çox sıxılmışdır. İştə bu durumu ifadə edən bir şeir:

Kitabım Kərbəlam, Məkkəm, Mədinəm,
Hələ dostun köyü ziyanətimdir.
Qibleyi-ves qaşlarına boyun əyməyim,
Gece zikrim, gündüz ibadətimdir.

Bülbül gül dalında sədalaşanda,
Aşıq məşuqula vidalaşanda,
Bir ləhzə didəmdən cüdalaşanda,
Fəraq-i möhnətdə məlamətmidir.

Qərib İrfaniyi yaxdın naraya,
Mərhəmətin yox sinəmdəki yaraya,
Sən kimi vəfasız, qəlbi qaraya,
Meyil vermək mənim qəbahətmidir.

Deyərək qəbahəti öz könlündə bulur və türkmən qızından bir türlü vaz keçməyən könlüne böylə səslənir:

¹³ Rasim Deniz burada şeirin Nizamettin Onkun “Türk folklor araşdırmları” dərgisində nəşr etdirdiyi variantını və Şair Samının şeir məcmüsündən aldığı variantla verir. Biz həmin variantları qoşmalar bölümündə vermişik.

Dilbər sənin ilə badə içəlim,
Bu gün zövq-ü səfasıdır könlümün.
Dedim, hərcayidən əlcəkmədin,
Dəymə, çəksin cəzasıdır könlümün.

Genə sevdaların aldı yanımı,
Yara peşkəş dedim şirin canımı,
Öldürsən də alan olmaz qanımı,
Kəndi hüsn-i rızasıdır könlümün.

Mənə vazkeç derler ləb-i mərcandan,
Mən onu sevmişəm can ilə, candan,
Ölürəm, ayrılmam zülf-i reyhandan,
Böylə əhd-i vəfasıdır könlümün¹⁴.

İrfani “könlül cəzasıdır çəksin, yar səfasıdır sürsün, kəndi hüsnü-rızasıdır könlümün” sitəmində bulunarkən zindanda heç bir ümidsizliyə düşmür. Bu işlərin alın yazısı olduğuna inandığıını və Tanrıının buyruğuna heç bir etirazı olmadığını, həm sevdiyinin, hem özünün eşq atəşinə düşmüş bir pervanə olduğunu da belə ifadə edir:

Cananım ki mənə verdi bir badə,
Ara yerdə sunan saqi dönükdür.
Bu eşq, bu sevda ki gəldi sərimə,
Könlül nə uykuda, nə uyaniqdır.

¹⁴ Rasim Deniz burada şeirin Xüsusi kitabxanadakı “Şeir məcmuəsi 1”dən aldığı variantla verir. Biz həmin variantı qoşmalar bölməsində vermişik deyə təkrarlamadıq.

Salınan nur sinə bir pişkeşdir,
Sevda gizli deyil, sırrımız faşdır,
Biz bir pərvanəyiz, eşq bir atəşdir,
Şirin canım atəşlərə yanlıqdır.

Levh-i qələm böylə imiş yazımız,
Haqqın buyruğuna yoxdur sözümüz,
Ta tifildən bəri könlü, üzümüz,
Durulmaz könlümüz pək bulanıqdır.

O yar hansıdır ki, yarına yana,
Terahhüm eyləyüb hal-pərişana,
İrfaniyəm düşdüm eşq-i cünuna,
Xoyrat əl uzatmış gül budanıqdır.

Türkmən qızını dördüncü dəfə İrfani xocanın əlindən alıb öz evinə gətirdən paşanın xanımı Xürrəmzay qızı öz qızı kimi baxar və paşanın zindanına atılan İrfani xocaya qızgınlığının keçməsini bəklərkən kölesi paşanın uşaqları Məhəmməd və Şərfi gəzdirməyə götürür. Bu esnada zindanın pəncərəsindən baxan İrfani köləyə bir məktub uzadıb “öz əlinlə bunu paşaya ver” deyərək kölədən rica edir. Kölə məktubu Paşaya verir. Məktub:

Daha pünhan tutma mənim dərdimi,
Bir dərdim var, min loğmana gəlmışəm.
And verirəm Məhəmmədin başına,
Duaciyam qədd-imana gəlmışəm.

Dedim yüz min qafiyədən, qəzəldən,
Bu dərdimi pünhan tutma tez eldən,
Bir sevdanın cünunuym əzəldən,
Duaciyam qədd-imana gəlmışəm.

İrfani məhrumdur, binəva quldur,
Eşqin qədimidir, arizde güldür,
Ya çıraq et, ya bağışla, ya öldür,
Mahür dəst-i Süleymana gəlmışəm.

Məktubu oxuyan Paşanın qəzəbi keçib və sinirləri yumşalıb, xanımı Xürrəmzayın da etkisi ilə ertəsi gün İrfanini zindandan çıxardıb. Evində saxladığı türkmən qızını da İrfani xocaya verib “Kars paşasının əmri olduğu üçün bu yörədən səni sürgün etmək məcburiyyətindəyəm” deyib. Əmrə boyu əyən İrfani yanında sevgilisi olduğu halda Arpaçay yaxınlarındakı Dəmircilik köyünə gedib, burada ona bir miqdar torpaq verildiyi üçün əkinçiliklə məşğul olmağa başlayıb. Fəqət xocanın könlük çiləsi bitmiş deyildir. O, ilk sevdiyi türkmən qızı Zelihni düşünməyə, onun eşqi ilə yanmağa başlayıb.

Başından tipi, boran, duman, qar əksik olmayan ulu dağlar kimi İrfani xocanın da başından bir türlü sevda yeli, eşq firtinası, yar cəfəsi əksik olmayıb. Bu dərt bitdi dediyi zaman bir dərd, hətta min dərd başına yağıb dünyada rahatlıq bulmayıb. Necə bulsun ki, sevgili Peyğəmbərimiz də “La rahata fid-dünya” yəni “dünyada rahatlıq yoxdur” buyurubdur.

İlk eşqi və ilk sevgilisi olan türkmen Zəliha yadına düşəndə İrfani bu şeiri söyləyib:

Nədir bu həngamə vaxt-i səhərdə,
Dərdimənd bülbülin vaveylasıdır.
Məhəbbət yelləri əsdikcə sərdə,
Çək cəvrini, yarın baş bəlasıdır.

Mən halımı yara etsəm ifadə,
Mərhəmətsiz zalım gəlməz imdadə,

Siir-i yar ilə mülk-i fənada,
Necə tərk eyləsin o səlasıdır.

Çox gördük, keçirdik fələk dəvrini,
Xeyli çekdim bu dilbərin cəvrini,
Kimsə bilməz dərunumun, dərdini,
İrfani bir Türkman mübtəlasıdır.

Bir yaz günü gözel bir havada sabah namazına qalxan ozan
abdest alırkən göy üzündə bir böyük durnanın səs-səsə getdiyini
görür. Səmimi duyğularla durnaları Zarşat (Arpaçay)dan, Çıldır
yörəsini Ardahan'a doğru gəzdirir.

Sabah namazında qalxıb Zarşatdan,
En Qaraçayırı bulasan durnam.
Aş Lavaş gədiyin, bağla qatarın,
Qarış Daşbaşında gölə, sən durnam.

İrişdi Külverən qaldı sağ yana,
Aş Qızılıkilsədən, keç Kamervana,
Albız ıssıqlıqdır, Cala virana,
Orda da bir gecə qalasan durnam.

Səfil Ağcaqala dönübdür yaza,
Uğrama Kakaca, bəlkə yol aza,
Gəl Suqatışandan var, en Canbazı,
Canbaz çuxurunda güləsən durnam.

Zınzarllar çekilib yüksədən yüksə,
Xəbər al Çamdırı, gör halı necə,

Suxara məmurdur, barı bir gecə
Əylənin rahatı bulasan durnam.

Köyhas süvaridir, Purut piyadan,
Urtayla, Meredin gəlməsin yadan,
Al Çatakbaşını, keç Zurzunadan,
Qunduzxev öz köyüm biləsən durnam.

Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana öylə çağına,
İkindi namazı çıx Cindağına,
Qarış Qəmərəyə bina sən durnam.

Yeri durnam, yeri dönmə izindən,
Aləmi məst ettin xoş avazından,
Əsli Harmandarlı, Türkman qızından,
Yarimdən bir xəbər alasən durnam.

Tez pərvaz eyləyin, tez qanat çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani-Xocada bekliyor yolu,
Bəlkə bu günlərdə gələsən durnam.

İrfani xoca ona təsəlli verən eş-dostlarına və onların yerli
yersiz sözlərinə qarşı da:

Əlçək təbib, əlçək dərd-i sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən,
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yıxılsın fələyin tacınan-taxdı,
Elə bir ox vurdu hicranım axdı,
O yar da vermişti ikrarı- əhdı
O ki ikrarında dura bilməzsən.

İrfaniyəm başa gəlməz sözlərim,
Qələm alar, kağız üstə izlərim,
Nə durursan ağlasana gözlərim,
Bir daha o yarı görə bilməzsən.

**Mətin Rasim Denizin “Çıldırlı İrfani Hoca” yazısından
(“Erciyes” dergisi, 1983-cü il, Eylül (sentyabr), sayı 69, səh.
12-15) alınmışdır.**

İRFANI XOCA İLƏ TÜRKMƏN QIZI

Əvət, sevgili dinləyicilər!

İrfani xocanın əsil adı Süleymandır. Bir babanın tək evladı. Baba pir, oğlu bir. Çıldırın əski adı Gündüzhev (Kunduzhev), yeni adı Sazlısu köyündə doğar. Allah, heç kimsəyi babasız, anasız etməsin. Süleyman, beş-altı yaşlarında babasını qeyb etmiş, anası tərəfindən böyüdülmüşdü. O zamankı Kars qala paşalarından, Hasan paşanın qardaşının oğluydu.

Hasan paşa, Süleymanı Karsa gətirtmiş, mədrəsədə, din okullarında oxutmuştu. Hasan paşa, ağlısalım, ağlıhalim bir insandı. Süleyman, amcasının yardımıyla oxuyup ağıllı, olgun, sözü-söhbəti yerində, irfan ruhlu bir insan olaraq yetişdiyi üçün böyükler ona; “Sənin adın bundan sonra İrfani olsun” demişlər. Dini eğitim, dini kültür aldığı üçün də “İrfani xoca” deyə xitab etməyə başlamışlar.

İrfani, həm köyündə həm də Karsda amcası Hasan paşanın yanında qalmaqdı. Hasan paşanın da bir qızı var. Ocağın batmasıñ qız! Şöylə, uzun boylu, incə belli, ceyran baxışlı bir qız. Yusufu Züleyxanın yirmi dörd gözəlliyyini, Cənabı Allah sanki bunda xalq etmiş, yaratmış. Ağıllı, kamallı. On dörd yasemin [yasəmən] zülfünü örüp, şöylə, arxaya atdığı zaman, sanki bunun arxasında şahmar (şahmeran) yıılanları asılmış kimi görünürdü. Hasan paşanın qayəsi, qızı Ayşə xanımı, qardaşının oğlu İrfaniyə verməkdi. Ama, könlük heç bir zaman şəhəri, hududu olmaz. Hasan paşa, bu qayədə dura dursun, mən sizə nerden xəbər verəyim? İrfanidən.

Zaman, doğunun, Karsın, Çıldırın temmuz ayı. Bu ay, çayır biçim ayıdır. Çayır biçməyə, şöylə, temmuzun yirmisində filan başlarlar, Ağustosun sonuna qədər davam edərlər. Əski təbirlə temmuz ayının ismi “Oraq ayı”dır [Rəhmətlik anam, heç qəti surətdə günümüzün ayların bilməzdi. Ayları, şöylə, sayardı: Kara kış, Zemheri, Gücük, Mart, Abril, Mayıs, Kiraz ayı, Oraq ayı, İlk

ay, Axır ay, Bögrüm ayı, Şərab ayı, Qoç ayı. Böylə sayar, keçərdi...}. “Oraq ayı”, çayır biçmə ayı olduğu üçün köydə hərkəs çayır biçməkdə. İrfani xoca da çayır biçiyor. Təbii köklü bir ailədən gəldiyi üçün çox geniş əraziləri var [Gördüyüm üçün biliyorum. Onların əraziləri Çıldır gölünün kənarındadır}. Məlum, çayır biçildiyi zaman otlar yiğilir. Kiçik ot yiğinlarına “pulul” denir. Pululların büyülərinə isə “yiğin” denir. O arada yağmur başlamış. Yağmur yağdığını zaman toplanmamış otlar nə olur? Yanar. Böylə kəndi-kəndinə yanar. Kiflənər. İrfani xoca, yağmur başlayınca, bir pululun altına girdi. Uykusu gəldi, uyumaya başladı [Mən o hayatı yaşadığım üçün bilirim. Böylə yağmur damlaları otun üzərinə vurduğu zaman bir səs çıxarırsa, bir də yorğunsan dünyanın ən dadlı uykusunu uyur, ən dadlı röyasını görürsün].

İrfani xoca, şöylə, bir az yatmışdı, bir de baxdı ki röyasında iki dərviş? Yanında, yaşıł bir alanda, bir yamaçda duruyorlar:

- Salamünameyküm yavrum!
- Və aleykümsəlam dərviş babalar!
- Yavrum, sənin adın Süleymanmı?
- Evət!
- İrfanımı?
- Evət!
- Eee yavrum! Biz çox uzaq yoldan gəldik. Sən, çox əsil, çox təmiz bir ailənin, halal süd əmmiş bir insansın. Yavrum, sənə bir hədiyəmiz var. Bu hədiyəyi əcaba qabul edərmisin?

– Dərviş Baba! Mən çox oxudum. Hədiyəniz, əgər Kuran isə, əgər kitapsa mən onu alıp qəbul ediyorum. Ama içində yanlış bir şey varsa onu qəbul etməm mümkün deyildir.

– Yox yavrum! Biz sənə, şöylə, bir töhveyi, ərmağanı gətirmişiz. Bu, qüdrət camıdır. Bunun içərsindəki badədən, böylə birkaç yudum iç!

İrfanı Hoca, qibləyə döndü. Əlini köksünə qoydu:

– Ya Allah, ya bismillah! - deyip badədən böylə bir kaç yudum içdiyi zaman, vücudunda bir eşq ataşı yanmaya başladı.

Dərvişlər sordular:

– Yavrum, nə oldu?

– Aman Dərviş baba, yandım!-dedi.

– Yanmazsın yavrum! Bax, şu iki barmağımızın arasından nə görüyorsun? – dedilər.

İrfani Hoca dedi ki:

– Dərviş baba, uzun incə bir yol görüyorum. Hər tərəfi yamyaşıl! Ağaçlar var, yamaçlar var, çayırlar var, yaylalar var!

– Hah! O yaylanın içərsinə iyicə, diqqətli bax!

İrfani xoca, şöylə, bir baxdı ki, peh ocağın batmasın! Bir nazənin sultan! Yanındakı qızlarla bərabər, çıçəklərin arasından qoyun sağmaqdan gəliyor.

Dərviş dedi ki:

– Yavrum, iştə bu qız sənin sevgilin olacaqdır! Ama qovuşmurmusun, qovuşmazmısın, o sənin alın yazındır! Haydi əlini uzad, bəlkə tutacaqsan!

İrfani xoca, qızı tutmaq üçün, şöylə, əlini uzadıp geri dön-düyü zaman baxdı ki nə dərvişlər var, nə qız var, nə badə var! Üzərində bir ot yiğini. Başına da yağmur yağıyor! Bu xəyal içərisində nə qədər uyumuşdu, nə qədər yatmışdı, Mövla bilir.

Axşam oldu. Hərkəs evinə döndü. İrfani yox! O zavallı anası, o qara saçlarını bəyaz edən anası, körpə çocuq ikən böyüdən anası, ağlaya-ağlaya yavrusunu aramaya düşdü. Çayırları bəlli. Nəticədə çayırə gəldilər, pululun altından İrfaniyi çıxardılar. Baxdilar ki, ağızından qanlı köpükler daşlanması, boşalmada. Alıp evə gətirdilər [Əfəndim, əski insanlar arifdi, əski insanlar irfan sahibiydi.]. Toplandı köyün irəli gələnləri, xocası, alimi, üləması.

Kimisi dedi ki:

– Bunu yılan zəhərləmiş!

Kimisi dedi ki:

– Cin çarpmış!

Birisini də dedi ki:

– Yox, yox! Bunun heç bir şeyi yox. Ancaq eşqə düşmüş.

Eşq badəsi sunmuşlar buna!

O zaman, bunun halından kim anlar?

Dedilər ki, bunun dərdini anlamaq üçün, böylə əhlidil, iyi saz çalan, bir aşiq varsa onu gətirin! Başından bir şeylər söyləsin.

O köydə, şöylə, kəndinə görə çalıp söyləyən bir aşiq vardi. Onu bulup gətirdilər İrfaninin başına. Aşıq, şöylə, sazinin tellərinə vurduğu zaman, baxalı İrfani xabı qəflətdən uyanıp, gözlərini açar, açmaz nə söylər? Mən deyəyim sizlərə. Allah həpinizi var etsin! Sağ olun! Var olun!

Dəli könlüm fəryat edər, bulbul-ü gül eşqinə,

Məcnunun Leylası vardır, dolanır çöl eşqinə.

Əzəlindən ilqar verən, sözündən dönərmə heç,

Düşleyerek bağlı oldum əlif-ü, dal eşqinə.

Aldı bir daha:

Bir Leylanın Məcnunuym, düşmüşəm ah-u-zara,

Həkim, Loğman gəlsə belə dərdimə olmaz çara,

Şeyda bülbülü çəksələr gül baxçasında dara,

Genə o fiğan eyliyor öptüyü gül eşqinə.

İrfaniyəm başa gələn Haqqın qədərindəndir,

Könlümün fəryad-fığanı, ah- ü kədərindəndir,

Ah edərsəm ey əfəndim sevdası dərindəndir,

Gecə-gündüz qan ağlaram, o mahcamal eşqinə.

– deyincə kim, İrfaninin gözü yaşlı anası, aşığın üzərini kəsdi. İrfaniyə dedi ki:

– Eee yavrum, Allaha şükürler olsun! Demək ki, sənin də könlündən keçən, mənim də könlümdən keçər!

Onun könlündən keçən nəydi? Hasan paşanın qızı Ayşə xanımı oğluna almaq. Ama namümkün? Könlün bu! Eşqə düşən bilir bunu! Əfəndim, İrfani gündən-günə saralıp-solarkən mən sizə nerdən xəbər verəyim? İrfanının sevdiyi qızdan.

İrfaninin pirlər vasıtasıyla aşiq olduğu qız; Acara bölgəsin-də, bugünkü Şavşat Qarışkamara dağlarının yaxınında, Batum tərəflərində bir yerdəki bəyin qızıydı. Ocağın batmasın gözəl! Gözəl, nasıl bir gözəl? Bu gözəl qız da İrfaniyə aşiq olmuşdu. Çünkü, İrfanının röyasına girən o dərvişlər, pirlər, həm İrfaniyə, həm də turkmən qızına badə vermişlərdi. Türkən qızına arkadaşları sordular:

– Səni bəylər istər, səni paşalar ister! Cənabi Allahın səni nasıl bir dəliqanlıya yazmasını istərsən?-deyincə başladı sevdiyini tərif etməyə:

Mənim sevdiyimin, iştə boyu budur, yapısı budur, qaşı budur, alnı budur, gülüşü budur!

Eynən İrfani xocayı tərif etdi. İrfaniyə də sordular bir gün:

– Ey İrfani! Eşqə düşmüşün diyorlar. Sənin bir sevgilin varmış. Pəki, sənin sevdiyin kimdir, nasıldır? Bizə bir tərif edərmisən?

İrfani də sevdiyi qızı tərif etdi:

– Sevdiyim qaşı budur, saçı budur, yapısı budur, gəzişi budur, qiyafəti budur!

Eynən sizə tərif etdiyim turkmən qızını tərif ediyordu. İrfani xoca, köyündə saralıp-solmaqdə, turkmən qızı məmləkətində saralıp-solmaqdə [Cənabi Allah yaratdığı zaman erkəkləri qadınlardan bir az daha güclü yaratmış. Onun üçün erkəklər hər zorluğa dayanır, qadınlar dayanmaz]. İçindəki eşq hər nə qədər İrfani xocayı saraldıp-solduruyorsa da yatağı düşməmişdi, fəqət türk-

mən qızını yatağa düşürmüdü. Türkmen qızının anası, şöylə, bir gün gəldi baxdı ki, o gözəl qızı yatağa düşmüş, saralmış-solmuş.

Qızına:

– Yavrum, sənin dərdin nədir? - deyincə o gözəllər gözəli, türkmen qızı, baxalım anasına nə söylər?

Mən də sizə söyləyəyim:
Canım ana, gözüm ana, can ana,
Ana məni sevdiyimə yollayın.
Sevdanın ataşı qəsd etmiş cana,
Ana məni sevdiyimə yollayın.

Sağlıq olsa gedər, geri gələrəm,
Zənn etməyin o diyarda qalaram,
Köndərməzsən mən bu dərtdən ölürem,
Ana məni sevdiyimə yollayın.

Baxın fəryadıma, baxın halıma,
Uzaq qaldım sevdiyimə, gülümə,
Adım Mələk, köndərməyin ölümə,
Ana məni sevdiyimə yollayın.

– deyincə, anası Zöhrə xanım kimin yanına getdi? Təbii ki, Türkmen bəyinin yanına. Türkmen bəyinin ocağı batmasın! Dağlar kimi bir insandı, ama dünya bir yana, qızı, türkmen qızı, Mələk sultan bir yanayı.

Zöhrə xanım dedi ki:

– Ey bəyzadəm! Duydunmu nələr olmuş?

Xanım sultan! Nə zamandan bəridir, Mələk qızımız şöylə, nə dağa, nə yaylaya, nə gəzməyə nə də qoyun sağmaya çıxıyor?

Anası, qızı Mələk xanımın halını, başından keçəni bəyə anlatdı. Bəy, çox arif bir adamdı. Həm güclü, həm də təcrübəli bir insandı. Zöhrə xanıma dedi ki:

– Xanım sultan!

– Nə var?

Məiyyətimdən qırx yigit toplayın [İsimlərini verdi.]. Huzuruma göndərin! Qırx dənə də dəvə hazırlayın! [Qırx dənə də dəvə hazırladılar.] Dəvələrin üzərini lazımi əşyalarla, yiyəcəklərlə donatın! Ən güclü bir pəhlivanım var: Yaqup pəhlivan! Onu da çağırın! [Yaqup pəhlivani da hüzura çağırıldılar.]. Haa, Yaqup pəhlivandan beşqə bir önəmli adamım daha var: Münəccimbaşım Əhməd, rəmlcidir. Rəml atar. Yola çıxıldığı zaman rəml ata-ata gedər. Önünə nə çıxacağını bilir. Onu da çağırın! [Münəccimbaşı Əhmədi də çağırıldılar.] Gəl buraya Münəccimbaşı!

– Buyur bəyim!

Qırx dəvə hazır! Yaqup pəhlivan hazır! Qızım Mələk sultana da erkək qiyafəti geydirəcəksiniz! Doğru Çıldırda İrfani xocanın köyünə!

Əfəndim, iki dəvəyi yan-yana gətirdilər. Üzərlərinə çardaq kimi bir şey yapdılar [Kecabə derlər ona.]. Kecabəyi bəzədilər. Mələk xanımı erkək qiyafətində mindirdilər onun içərisinə. Düşdülər yola. Münəccimbaşı Əhməd öndə, rəml ata-ata günlərin birində gəldilər nerəyə? İrfani xocanın köyünə. Gündüzhev köyünün evlərinin önündəki çayırlıq alana gəldilər. Kim? İrfani xoca genə evdə yox. Nerdə? Bu səfər də tarlaya, əkin biçməyə getmiş. Qədər bu ya! Havada genə bulut, yağmur. Xoca, zatən eşq atəşinə düşmüş. Yatmış, uyumuş.

İrfani xocanın köyündə Mələk xanım, Münəccim Əhmədə səsləndi:

– Rəmçi, rəml at!

Münəccim Əhməd rəml atdı. İrfani xoca ölü çıxdı. Türk-mən qızı genə səsləndi:

– Rəml at, bir daha!

İrfani xoca, uykuda olduğu üçün falda genə ölü çıxtı.

– Rəml at bir daha!

İrfani xoca, genə ölü çıxdı. Mələk xanım, evə baxdı. Ev, aynı ev. Röyasında gördüyü ev. Yaqup pəhlivana dedi ki:

– Get bu evin sahibini bul! Ona sor ki, bu evin erkəyi yoxmudur? Nerdədir?

Yaqup pəhlivan gəldi, İrfaninin anasını bulup İrfaniyi sorruncaya, anası anladı ki, “Haa, bu qız, oğlumun tərif etdiyi türkmən gözəlidir, türkmən qızıdır. Əgər bunlara, İrfani xoca filan yerdədir dersəm, gedər bu güclə, bu pəhlivanlarla köyümüzün altını-üstünü çəvirərlər. Basqın basanındır. Bizi öldürər, İrfaniyi də alıp götürürlər. Ən iyisi, mən bunlara İrfani öldür, deyəyim.”

İrfaninin anası onlara dedi ki:

– Valla, onu məndən niyə sorarsınız? İrfani mənim oğlumdur. Öldü.

Təsadüfə baxın. İrfani, uyumaqda olduğu üçün münəccim Əhməd də demişti ki, İrfani, falda ölü çıxıbor!

İrfaninin öldüyünə inanan Mələk Sultan, ağlaya-ağlaya, alır baxalıım burda nələr söylər? Mən deyəyim sizlərə. Allah həpinizi var etsin!

Nə qərarlı bəxtim vardır,
Yigit yarı qeyip etdim.
Mən gəldim ki yarım ölmüş,
Vefakarı qeyip etdim.

Zalımların qəlbini daşdır.
İcimdə yanın ataşdır,
Dünyayı versələr boşdur,
Dövlət-varı qeyip etdim.

Söz verdim, dönməm sözümdən,
Ayrılmam kəndi izimdən,

Qanlı yaş axsın gözümdən,
Şivəkarı qeyip etdim.

Mələyəm ömrüm yarımdır,
Bu gün mənim əfkarımdır,
İrfani sadiq yarımdır,
Yadigarı qeyip etdim.

Münəccimbaşı Əhməd, əmir verdi:
– Yükləyin dəvələri!

Axşam üzəri, türkmən qızının karvanı yola çıxarkən, bu sırada İrfani röyasında nə gördü? İrfani röyasında gördü ki, sevdiyi qızla birlikdə Çıldır gölünün kənarına gəlmış. Tam əl-ələ tutduqları sıradə, bir tipi, firtına, boran qopmuş. Qızın əlləri, İrfani-nin əllərindən qurtulmuş, gölə düşmüş və boğulmuş. Bu kötü röya qarşısında İrfani sıçrayaraq uyandı. Qalxdı, evinə gəldi. Anasına yanaşdı:

– Ana!
– Can yavrum!
– Ana, bizə kim gəldi?

Anası, hər nə qədər:

– Yavrum, kimsə gəlmədi! – Şu, bu, dediysə də İrfani inanmadı.
– Ana! Səni məni yaradan Allahı sevərsən kim gəldi? – deyə israr etdi.

Anası, çarəsiz türkmən qızı Mələk Sultanın gəldiyini oğluna anlatdığı zaman, İrfani düşdü, bayıldı. Yüzünə sular sərpdirər. Aylımadı. Axşam oldu. Hər kəs İrfaninin başına toplandı. Şöylə, gözlərini açdığını zaman, köyün irəli gələnlərindən bir kaçı dedilər ki:

İrfani xəstədir! Bunu bir həkimə götürməmiz lazımlı!

O dövrün də həkimləri, cərrahları vardı. İrfani, anasına döndü dedi ki:

Ana, öncə mənim diləyim, mənim istəyim nəyse onu
dinləyin. Ondan sonra məni götürün həkimə!

Ahı, alır baxalım burda İrfani nə der?

Ta əzəldən bu sevdayı bilməzdəm
Bir gözəldən yadigarın bu sevda.
Çəkən bilir eşq atası nədəndir,
Çəkməyən nə bilsin nədir bu sevda.

Sağımda, solumda duran mələkdir,
Haq yolunda qəbul olan diləkdir,
Sevda dedikləri oddan göynəkdir,
Geyən bilir nasıl nardır, bu sevda.

İrfani der, cana eylədim nəzər,
Çox zamandır ah-u- zarından gəzər,
Sevdaya düşənlər yolundan azar,
Mənə sərmayasız kardır, bu sevda.

Sözü bitirmişdi, bir həkim gəldi. İrfanının dərdinin nə olduğunu sordu. Bu duyan İrfani aldı baxalım nə söylədi:

Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən
Sən nasıl təbib sən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yara məndə,
Dərd məndə, yara məndə.
Yuvasız quşlar kimi,
Qalmışam pərakəndə.

– Başqa varmı yavrum?

Aldı bir daha:

Yıxılsın fələyin taç ilə taxtı,
Öylə bir ox vurdu, hicranım axdı,
O yar da vermişdi ikrarı-əhdi,
O ki ikrarında dura bilməzsən.

Bağda dara,
Yar zülfün bağda dara.
Bülbülü gül eşqiyılə,
Çekərlər bağda dara.
İrfaniyəm, başa gəlməz sözlərim,
Qələm alır, kağız üstə izlərim,
Nə durursan, ağlasana gözlərim,
Bir daha o yarı görə bilməzsən.

Gördüyüünü,
Ay doğdu, gördüyüünü.
Namərdə siir eylənməz,
Mərd deməz gördüyüünü.

İrfani xoca, qərarını vermişdi. Anasına döndü:
– Ana, sən məni bir evlad olaraq sevərmisin?
– Nə demək yavrum?-ana pir, evlad bir.
Atımı hazırlayın! Sevdiyimin peşindən gidəceyim! – dedi.
İrfanının gözəl bir atı vardı. Atını hazırladılar. Axşamın qaranlığında atının üzərinə minərkən anasına sordu:
– Ana, gələn karvan hansı tərəfə getdi?
– Yavrum, şu dağlara doğru, yuxarıya doğru getdilər!
Türkmən qızının karvanı hansı saatda getmiş? Hansı yoldan getmiş? Bəlli deyil.
İrfani:
– Ya Allah, ya bismillah! – dedi.

Atını karvanın peşinə sürdü. İrfani, türkmən qızının peşində atını sürüp getməktə olsun, mən sizə nerdən xəbər verəyim? Türkmen qızı - Mələk Sultandan.

Mələk Sultanla adamları yaqmura tutuldular, dağların arasında. Orda iki yayla vardır. Birisi “Şahin yurdu”, birisi “Qızılbaş çuxuru” [Osmanlı padişahlarından Qanunu Sultan Süleymanın Rəvana getdiyi zaman otaq qurduğu yerə, əsgərlərinə qərarğah qurduğu yerə “Şahin yurdu” diyorlar. Bir də Qızılbaş çuxuru deyə bir yer var. İran ordularının gəlip qərargah qurduqları yer]. Burası böylə iki dağın arasıdır. Türkmen qızının karvanı bir qayanın sıpərində toplandı [Qayaların kölgəsində qoyunların toplandığı yerə bizdə “arxaç” derlər. Qoyunları yazın qayanın gölgəsinə toplarlar]. Çalı-çırrı toplayıp kəndilərinə görə bir atəş yakdır. “Gecəyi burda keçirəlim” – dedilər. Türkmen qızı Mələk Sultan, gözləri yaşlı, sabahı burda etdi. Sabahın hansı saatında yola düşdülər, Allah bilir? Bunlar yollarına davam etsinlər, mən sizə nerdən xəbər verəyim? İrfani xocadan.

İrfani xoca, altında at, düştü yollara. O dağa, o daşa, o təpəyə:
Sevgilim Mələk Sultan! Nerdəsin? – deyə səslənir.

Sabahın erkən saatlarında, səsləndiyi zaman dağlardan, qayalardan səsinə yankı halında cavap gəlir. “Mələk” dediği zaman, dağlar da “Mələk” dedi.

Gəzə gəzə bir yerə gəldi ki; "Eyvah, burası sevdiyimin bir gecə atəş yakıp gecələdiyi yer!" O sırada baxdı ki, dağın yamacından bir çoban sürüsüylə keçiyor. İrfanının ciyərinə bir atəş düşdü. 366 damar, 144 parça kəmiyi od tutup yanaraq baxalıb ki, burda yaylalara nə söyləyəcək? Mən də sizlərə söyləyəyim. Allah həpinizi var etsin! Sag olun!

Məcnun oldum hər bir yanı dolandım,
Yarım köçüp, viran qalan yaylalar.
Çaylar kimi axdım-axdım bulandım,

Yarım köçüp viran qalan yaylalar.

Bahar gəlir bizim dağlar otlanır,
Küheyylanlar topuğundan ətlənir,
Qoç yigitlər mənzilinə atlanır,
Yarım köçüp, viran qalan yaylalar.

Yaylada yayılır qoyunla- qoçu,
Örmüşdü dalına qırx örük saçı,
Yüklənip karvanı, getmişdir köçü.
Yarım köçüp, viran qalan yaylalar.

Yaz olanda yaylalarda gəzməli,
Qələm alıp kağız üstə yazmali,
Topuğu selyanlı, burnu hizmali,
Yarım köçüp, viran qalan yaylalar.

İrfani, sözlərin söylər əzəli,
Güz olanda dağlar tökər xəzəli,
Səndə qonaq qaldı turkmən gözəli,
Yarım köçüp, viran qalan yaylalar.

İrfani xoca, o yana döndü, bu yana döndü. Ona sordu, buna sordu. Hərkəsdən sordu, çobandan sordu. Kimi dedi: “Bu tərəf getdi”, kimi dedi: “Şu tərəfa getdi”. Qalxdı, yorğun-arğın atını yedək-lədi. Bir çeşmənin başında şöylə, atını suladı, bir az uyuduqdan sonra mindi atının üzərinə: “Türkmən qızı!” - dedi, getdi, gedərmisən?

Ardahanın Alagöz deyə bir köyü var. Günlərin birində gəldi Alagöz köyünə. Şöylə, bir çeşmənin başında durdu. Çeşmə başındaki qızlara bir baxdı ki, “Allah Allah! Sahimi bu? Mələk Sultan qarşımdakı!”

Başladı gözlərini silməyə: “Əcaba mənmi yanıldım? Yoxsa, uykusuzluqdan gözlərimin ferimi kəsildi? Bu, röyamda gördüğüm türkmən qızı!”

Halbuki türkmən qızı karvaniyla gəlmış, getmiş! [Əfəndim, derlər ki, Cənabi Allah insanları yaratdığı zaman bir almanın iki yarısı kimi çift yaratmış.] İrfani xoca, bu gözələ, şöylə, könlündən-könlüne aşiq oldu. Uzatmayalım, o zaman ayınan-yılınan, şimdə müxtəsəri dilinən. Derlər ki, “İrfani xoca bu gözələ aşiq olup onu qaçırmış.” Qaçırmış, amma qız qaçırdığı xəbəri kimə ulaşmış? Karsda amcası Hasan paşa! [Hekayəmizin başında da söyləmişdim.] Hasan paşanın gayəsi, qızı Ayşə Sultanı İrfaniyə verməkdi.

– Vaay, sən mənim əmrimi dinləməyip nasıl gedər bir yabancı qızı qaçırsan? – deyə qızdı.

O zaman, Çıldırın yakınında Gürcistan topraklarının içərisində Axirkələk deyilən bir yer varmış. Axirkələk o zaman ilçə, Kars da paşalık [Yəni birisi tüm general, birisi tuğgeneral.]. Paşa, Axirkələk paşasına əmir verdi:

Qardaşım oğlu İrfaninin qaçırip oraya gətirdiyi qızı, əlin-dən alıp babasına təslim edəcəksən!

Əfəndim, Axirkələk paşası Süleyman paşa, ocağın batmasın, adı kimi ədalətlə bir paşaydı. İrfani xocayla qaçırdığı qızı huzuruna gətirdi. Böylə bir baxdı ki:

“Ulan, böylə bir yigidin sevdiyi əlindən alınırımı!”

Ama əmir fəriman yüksək yerdən gəlmişdi. İrfaninin əlin-dən sevdiyini aldı, babasına təslim etdi. İrfani getdi, qızı bir daha gətirdi. Süleyman Paşa, qızı genə aldı, babasına təslim etdi. İrfani, bir daha qaçırdı qızı. Süleyman paşa, qızı genə babasına təslim etmək üçün törən hazırlamışdı. Hərkəs olayı duymuşdu artıq:

– Allah, Allah! Bu İrfani denilən adam, bir qızla evlənmiş. Həp babasına geri veriyorlar. Əcaba nədən? – deyə maraq edi-yordılar.

Bu arada, Süleyman paşanın bir qarısı vardı. İsmiñə Xürrəmzay derlərdi. Xürrəmzay, ocağın batmasın! Dünya gözəli! Başında, böylə altından dingəsi [Əskidən dingə derlərdi, ondan]. Başında yaşımağı, üzərində qolçağı, döşlüyü, aynalı peştamalı, ayağında kundurası. Ceyran kimi yürüyə-yürüyə gəldi paşanın qonağının altına. Pəncərədən "Acaba bu İrfani üçün nələr yapılıyor?" – deyə dinliyor. Bu dinlərkən, bu sırada Süleyman paşa İrfaniyə sordu:

İrfani, sevdiyini əlindən alıp təkrar babasına geri verəcəyim! Gələn əmir budur! Nə diyorsun? Son sözün nə?

İrfani, böylə yan dönüp baxdı ki, Süleyman paşanın xanımı Xürrəmzay cariyələriylə bərabər içəriyi seyr ediyor! Süleyman paşaya dedi ki:

-Paşa, Paşa! Bir adamı öldürmədən öncə, son ifadəsini almazsan, o biri dünyada onun əli sənin yaxandadır! Mənim bu sözlərimi dinlə! Ondan sonra yapacağını yap!

Baxalım İrfani burda nə söylər? Mən söyləyəyim sizlərə. Həpiniz var olun! Sağ olun! Allah vətənimizi, milletimizi var etsin!

Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şüx gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.

Süleyman paşa, baxdı ki, İrfani bu səfər başqa türlü söylüyor:

Yahu İrfani, şimdiyə qədər, söylədiyin zaman həp acıqlı, dərdli söylərdin. İçində gizli bir sırrın var qaliba. Söylə İrfani, ikinci qitəyi da söylə!

İrfani, aldı bir daha:

Şirin söylər, şirin gülər, naz eylər,
Hər kəmiyi yüz min türlü saz eylər,
Çarqatı çevirip, tel pərvaz eylər,
Sanırsın bulutdur, aya bağlandı.

Xürrəmzay, İrfani xocanın qaçırip Axırkələkə gətirdiyi qızı alıp kəndi evinə götürmiş. Kəndi evladı kimi qorumuşdu. Pəncərənin yanına qızı da gətirmişdi. Xürrəmzay, pəncərədən içəriyə baxarkən, qız da Çarqatını [Yəni baş örtüsünü, Çarqatının karşılığı bizdə başörtü]. şöylə, biraz açmışdı. Bunu görən İrfani:

Çarqatı çevirip tel pərvaz eylər,
Sanırsın bulutdur, aya bağlandı. –

diyor. Şöylə, ayın buluda girişinə bənzədiyior.

Bu arada, Süleyman paşa dedi ki:

İrfani! Hasan paşanın əmri üzərinə fərimanını yazıyorum.
Qızı, təkrar sənin əlindən alacağam. Son sözünü söylə!

İrfani içindən dedi ki: “Dur! Buna öylə bir şey deyəyim ki,
ciyəri yansın! Zatən, oldu olacaq, qırıldı nacaq!”

İrfani, yenidən buldu bir dövlət,
Daha hərcayıyə eyləmez ülfət,
Əski bivəfadan qalxdı məhəbbət,
Şimdi könlüm Xürrəmzaya bağlandı. –

deyincə, paşa əlini dizinə vurdu:

– İrfani! Əgər Kars paşası Hasan paşanın yeğəni olmasayı
dən qafanı uçururdum! Kəlləni kəsdirərdim. Demək ki, könlün
şimdə də mənim xanıma düşdü, öyləmi?

İrfani geri döndü. Dedi ki:

– Paşa, Paşa! O mənim anamdır! O mənim sevgilimə, mə-
nim qaçırip gətirdiyim qızı kəndi qızı kimi baxır. Onun üçün na-
sil kötü düşünürüm? Bax, sən iynənin batışına dayanamıyorsun,
ya mənim yürüyim eşqin çuvaldızına nasıl dayansın?

Süleyman paşa:

– Vay, sənmisin mənim ailəmə, xanımına söz edən? – dedi.

Əmir verdi cəlladlara:

– Atın bunu zindana!

İrfaniyi atdilar zindana. Qız, qaldı Xürrəmzayın yanında. Süleyman paşanın bir zindançıbaşı vardi ki! Ocağın batmasın Zindançıbaşı! Cənabi Allah mərhəmət yağmuru yağırdığı zaman buna bir damla bilə düşməmişdi. İrfaninin gecə yarısına qədər vü-cudunu suyun içərsində tutar, gecə yarısından sonra da dəmir da-raqla darardı. İrfani xoca acı, iztirap içərsində zindanda dursun, mən sizə nerdən xəbər verəyim? Süleyman paşanın oğullarından.

Paşanın iki oğlu vardi. Birinin adı Şərif, birinin adı Mu-hammed [Məhəmməd deriz biz]. Hər Cuma, Süleyman paşa, qa-pıqulu və xidmətçiləriylə bərabər oğullarını gəzməyə göndərir-miş. [Ustalarımızdan öyrəndiyimizə gorə, əskidən tətil, cuma gü-nüymüş]. Bir Cuma günü, xidmətçi paşanın çocuqlarıyla bərabər zindanın önündən keçərkən, İrfani xoca da böylə zindanın pəncə-rəsindən dışarıya baxiyordu. Sordu birisindən:

– Bunlar kimdir?

Dedilər ki:

– Bunlar Süleyman paşanın çocuqlarıdır. Bu da, onların xidmətçisidir!

İrfani, dedi ki:

– Qardaş! Allahım sevərsən, səni-məni yaradan Mövlayı sevərsən, bu xidmətçiye söyləyin, bir dəqiqə buraya gəlsin! On-dan bir diləyim var!

Adam getdi, xidmətçiyi zindanın pəncərəsinin önünə çä-girdi. İrfani içərdən səsləndi:

– Qardaş!

– Buyur!

– Sənin oxuman yazman varmı? Hal əhlimisin? Haldan bilirmisən?

– Vaaay baba! Nə diyorsun? Hər şeyi hatmetmişim! Sən yetər ki söylə!

– Pəki, öylə isə bir kağız, qələm çıxar! Bir ifadəm var.
Bunu yazar, götürür Süleyman paşanın öünüə qoyarsan.

Əvət. Çox acı, çox dərd çəkən insan bilir bunu. İrfani xoca, vücudundakı hərarətlə, vücudundakı eşq atəşiyələ baxalım Süleyman paşaya nasıl bir arzu-hal yazar? Mən də vəkalətən söyləyəyim. Həpiniz var olun! Sağ olun!

Daha pünhan tutma mənim dərdimi,
Min dərdim var, bir loğmana gəlmışəm.
Çevir Şərif, Məhəmmədin başına,
Duacıyam qədd-imana.

Yarasızdır,
Doldur ver, yara sızdır.
El gülər, mən ağlarım,
El sanar yarasızdır.

- Yazdım mı qardaş?
- Yazdım!
- Aha, bu ikincisini də yaz!

Dedim yüz min qafiyədən, qəzəldən,
Mənim dərdim, pünhan tutma tez eldən,
Bir sevdanın cununuyam əzəldən,
Alışiban yana-yana.

Ay qabağı,
Bulutdur ay qabağı.
Yetimin yüzü gülməz,
Açılmaz ay, qabağı.

Alır İrfani son qitəyi. Süleyman paşaya baxalım nə söylər?
İrfani mahrumdur, binəva quldur,
Eşqim qədimidir, arizdə güldür.
Ya çıraq et, ya bağışla, ya öldür,

Möhür dəsti Süleymana.

Dağ itdi,
Duman bastı, dağ itdi.
Biz də bir oymak idik,
Fələk vurdu dağıtdı.

Əfəndim, xidmətçi yazdı bu sözləri. Qoydu o zamanın zərfinin içərsinə. Kimə götürdü ilk-öncə? Sultana, Xürrəmzaya. Xürrəmzay məktubu oxuduğu zaman axşam olmuşdu. Doğrudan-doğruya paşa qonağına gəldi:

– Paşa həzrətləri!
– Buyur, xanım Sultan!
– Paşa həzrətləri! Yarın şəhərin kadısını, müftüsünü, alimini, üləmasını topla! Mən səndən ayrılıyorum!
– Allah Allah! Xanım Sultan sən dəlimi oldun? Biz bir-birimizi sevərək evləndik. Yurdumuz var, yuvamız var! Mən Suleyman paşa oldum, sən Xürrəmzaysın!
– Yoox, paşa! Sənin beyin mərkəzlərin boşdur. Sənin ağlin kəsməz bu işə! Sən eşqin, meşkin, sevdanın nə olduğunu bilseydin, İrfaniyi sevdiyindən ayırmazdın. Ya İrfaniyə sevgilisini verəcəksən, muradına erdirəcəksən, ya da mən səndən ayrılacağam!

Paşa, böylə bir düşündü:

– Əvət, məntikli! – dedi.

Sabahleyin divan quruldu. Süleyman paşa, əmir verdi cəlladılara. İrfaniyi qolları bağlı olaraq gətirdilər huzura. Paşa dedi ki:
– İrfani! Mənim üzərimdə bir əmir vardır. Üzərimdəki, sənin amcan Kars paşasıdır. Ondan gələn fəriman üzərinə sevdiyini əlindən alip babasına verəcəkdir. Bunu yapmayacağım. Ama, canımı qurtardım üçün səni buradan sürgün edəcəyəm!

– Nərəyə?

– Dəmircilik köyü vardır, Arpaçay sınırları içərsində. Orasının tapusunu sənə veriyorum. Sevdiyini də yanına verəcəyəm! Səni oraya sürgün ediyorum!

İrfani, buna məmnun oldu, sevindi. Xürrəmzay dedi ki:

– Paşa, bu olmadı!

– Ya nasıl olacaq xanım?

E... olurmu canım? Bu qız, mənim qızım kimi! Paşanın qızı, böyləmi evlənir? Düyüünü böyləmi olur?

Süleyman paşa, əmir verdi. Yeddi qat davul, zurna ilə, dəm-ü devran ilə, İrfaninin düyününü tutdular. Düyündən sonra İrfaniylə xanımını sürgün olaraq göndərdilər. Nerəyə? Dəmircilik köyünə. Hasan paşaya da bir fəriman göndərip durumu bildirdilər.

[Dəmircilik xarabasını, mən gördüm. Orası mənim məmləkətim.] İrfaniyi paşa sevdiyiyələ bərabər Dəmircilik xarabasına sürdülər, ama oraya gedincə İrfaninin} xəyalına türkmən qızı düşdü. Ocağın batmasın Mələk Sultan! Hər duvara baxlığında, hər daşa baxlığında, hər axarsuya baxlığında onun yüzünü görüyordu.

Bir sabah erkəndən sabah namazını qılmaq üçün qalxdı. Təbii bu alim adam, hafiz adam, dindar adam! Evdən dışarıya çıxdı. İlkbahar mövsümüydü. Nə zaman? İştə nisan ayları filan. Bu mövsümdə bizim oralarda durnalar keçər, qatar qatar... [Hətta derlər ki, yerdə bir saltaşını tərsinə döndərirlərsə durnaların qatarı pozulur. Böylə bir inanış da var.] İncədən bir rüzgar əsiyor. Quşlar yavaş-yavaş ötüşməyə başlamış. İrfani xoca, böylə bir gökyüzünə baxdı ki, bir qatar durna keçiyor. O durnaların, gözəl səsləri duyuluyor.

Əlindəki abdəst güyümünü qoydu bir kənarə. Oturdu bir daşın üzərinə:

Durnalar! Nerəyə gedəcəyinizi bir də yeryüzündən, İrfanidən dinleyin! – dedi.

[Şimdiyə qədər bir çox durna dastanı söylənmişdir, ama İrfaninin durna dastanı, bir sanat, bir coğrafya əsəridir. Bir atlasdır, bir xəritədir. Yaşadığı bölgədə durnaların gedəcəyi yerləri təkər - təkər sayaraq durnaları, sevdiyi türkmən qızının köyünə ulaştırır.]

Orda İrfani, burda da vəkalətən mən söyləyəyim, siz dinləyin! Allah həpinizi var etsin! Sağ olun!

Sabah namazını Zarşat düzündən,
En Qaraçayıra yolasan durnam.
Aş Lavaş gölünü, bağla qatarı,
Məkanın Daşbaşı, görəsən durnam.

[Zarşat, Arpaçayın əski adı. Tarixdəki adı. Onun üzərində bir düzlük var. “Sabah namazında Zarşat düzündən”. O civarda Qaraçayı vardır. “Qaraçayına enin. Yolasan durnam”. “Aş Lavaş gölünü”. Derlər ki, Koroğlu, Yaxnı təpəsinə gəlmış. Keleşlərinə yaxnı yedirmiş. Bir də bizim köyün ilərsində, Çıldır gölünün kənarında kiçik bir göl vardır. “Lavaş gölü” deriz biz oraya. Ko-roğlu, orda keleşlərinə lavaşın arasına ət qoyup ziyafət vermiş. “Aş Lavaş gölünü, bağla qatarı/ Məkanın Daşbaşı”. Daşbaşı, Çıldır gölünün ilk köyündür].

Durnalar gökyüzündə dadlı-dadlı ötərkən, yeryüzündə də İrfani alır ikinci yol göstərməyi:

İrişdi, Külverən qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.

[“İriştı, Külverən”. Külveren köyü, virana, xarabadır şimdi. “Qalır sağ yana / çıx Qızılverana”. Qızılverana yüksəktə bir köy. “En Kamervana”. Aşağıda, düzükte bir köy. “Albız ıssızlıqtır”. Albız, çox tarixi bir xarabadır. Albız və Qalaça.

Bir hekayədə adları keçəcək. O Albız əskidən yesillikmiş. Kişi uzun sürdüyündən xalqı köç etmiş diyorlar. Orda bir quyu

gördüm mən. Bir adam üzərinə əski yazıyla yazmış: “Mən burayı zəyrəklə” (yəni kətan toxumuya) doldurdum. Məndən sonra afayla doldurana eşq olsun!” İçərisi kim bilir kaç ton zəyrək alır? O zaman Cala köyü viranaymış. Şimdi orası Doğruyl nahiyəsi. Büyükcə bir köy.}

Durnalar, iyi dinləyin!

Alır İrfani bir daha:

Səfil Ağcaqala döndümü yaza,
Uğrama Kakaça bəlkə yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda məskən salasan durnam.

[Ağcaqala tarixi bir adadır. Səlcuqlu Sultam Alparslanın Malazgirdən öncə 1064-də Anadoluya ilk girdiyi yerdir. Manca-naqlarla, yağlı paçavralar atarak o qalayı fəth etmiş. O qalanın, o Ağcaqala adasının dörd yerdən yeraltı girişi vardır. Bəlkə sarayıdır, bəlkə kral məzarıdır, bəlkə də xəzinədir. “Yaz gəldiyi zaman, günəş ilk öncə Ağcaqala adası’na vurur”. Onun üçün İrfani diyor ki: “Səfil Ağcaqala döndümü yaza? uğrama Kakaça”. Kakaç da bir köydür. Tam Çıldırın sınırlıdadır. “Sakın Kakaça uğrama. Yoluna ağlarsın. Yəni mənim köyümə gedəməzsən.” “Oralar susuzdur, keç get Cambaza.” İki köy var: Aşağı Cambaz, Yuxarı Cambaz. Orda bir su axar. Kışın donmaz: Qarasu. “Qarasuda məskən salasan durnam.”]

Durnalar uçarkan alır İrfani bir daha:

Zinzallar çəkilmiş yüksədən yüksə,
Xəbər al Çamdırı, gör hali necə,
Suxara mamurdur, varın bir gecə,
Dost köyünə salam salasan durnam.

[Zinzal köyünün yeni adı Güvenocak. Bu köyün bir parçası yox. Xarabası var. Bir parçası isə duruyor. Çox dadlı bir köy. Biri aşağıda, biri yuxarıda. “Xəbər al Çamdırı”. O köyün adı şimdə Daş-

dəyirman. “Gör halı necə”. Müsafirpərvər bir köydür. “Suxara mamurdur.” Aşiq Şenlikin köyüdür. Şimdiki adı Yaxınsu. Çıldırın en büyük köyüdür. Bələdiyəsi vardır. Suxara, bugün olduğu kimi o zaman da şenlikmiş. “Varın bir gecə / Dost köyünə selam salasan durnam”. Orda çox yaxınlarım, dosdlarım var diyor, İrfani xoca.]

Durnalar, İrfaninin kəndi köyünə yaklaşırkən gökyüzündə həzin-həzin uçuyorlardı:

Aldı bir daha:

Purut süvaridir, Köyhas piyadə,
Urtayla, Meredis qalmasın yada,
Qırx Çataxbaşını, keç Zurzunadan,
Gündüzhev öz köyüm, biləsən durnam.

[“Purut süvaridir, Köyhas piyadə.” Purtlular çox iyi ata minərlər, köyhaslılar yavaş. Köyhas- Köğasın yeni ismi Saymali. Çıldır qaza mərkezinin əski adı Zurzunadır. Çataxbaşını Meredis obir tərəfdə, Çıldıra yaxın iki köy. “Gündüzhev öz köyüm biləsən durnam”.]

Kəndi köyünə gəldiyi zaman alır-alır İrfani bir daha:

Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana, öylə çağına,
İkindi namazı çıx Cin dağına
Qarışkamaraya minəsən durnam.

Gündüzhev yaxınında Otağva deyə bir yer var. Yolu böylə ziqzaqlıdır. “Yolun düşər Otağvanın sağına / Uğra Ardahana öylə çağına”. Öylə üzəri ancaq Ardahana varırsınız, diyor. “İkindi namazı çıx Cin dağına”. Sevdiyinin, türkmən qızının məmləkəti orası. Acara bölgəsi. “Qarışkamaraya minəsən durnam”. Şavşat dağları civarı.]

Durnalara sevdiyinin köyünü tərif edən İrfani, baxalıım burda sevdiyinə nə söylər?

Yürü durnam, yürü dönmə izindən,

Aləmi mat etdin, xoş avazından,
Əsli Xırmandalı, türkmən qızından,
Yarımdan bir xəbər alasən durnam.

Tez pərvaz eyləyin, tez qanad çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani xoca da bekliyor yolun,
Bəlkə bugünlərdə gələsən durnam.

Yaralar,
Söz var can yaralar.
Əzrail canim alma,
Gələcək bir yar alar.

Yar diyarı,
Sel basdı yardı, yarı.
Alçalsın yüksə dağlar,
Görülsün yar diyarı.

Gökyüzündə durnalar həzin-həzin, incə-incə ötərək keçip
getdikdən sonra təbii İrfani xoca da dönüp evinə gəldi. Eşq,
sevgi, hayat, dünya bu.

[Bir gün Məcnuna sormuşlar:

Leyla, bu qədər qara-quru, bu qədər çirkin bir qızdır! Sən
bunun üçün niye çöllərə düşdün?

Məcnun demiş ki:

Siz Leylayı kəndi gözünüzlə görüyorsunuz. Bir də mənim
gözümlə görsəniz?]

İştə İrfanının sevgilisini də İrfaninin gözüylə görmək la-
zım. İrfani, burda Dəmircilik köyündə sevdiyi qızla, ancaq türk-
mən qızını da unutmayarak yaşar və vaxdı gəlincə Haqqə ruhunu
təslim edər. Arpaçayın Kümbət köyündən Hacı Yunusun söylədi-

yinə görə, məzarında hər zaman bir qarip quş ötər, əsil sevdiyi türkmən qızını çağırırmış.

İrfani ilə türkmən qızı hekayəsi burada sona erdi. İrfani xocanın ağlına doğduğu yer, Çıldır gəldi. Aldı son sözünü. Vəkəletən mən söyləyəyim. Sağ olun! Var olun!

Yıllar boyu qışlasında qışladıq,
Görən mamur olsun eli Çıldırın.
Hoçuvandan bəri gəlir dərəsi,
Əsər, eksik olmaz yeli Çıldırın.

Yaz olanda gəlir qələm qaşlılar,
Güz olanda gedər siyah saçlılar,
Zərdən- zərgüslular, yaşıl başlılar,
Dolmuş sona ilə gölü Çıldırın.

İrfani yalvarır Qanı Xudaya,
Səni sevməyənlər gəlsin qadaya,
Türkmən qızın alıp keçəm adaya,
Daha uğramasın yolu Çddırın.

Allah dövlətimizə, millətimizə zaval verməsin! Allah sizləri var etsin! Sağ olun, var olun! Ömrünüz uzun olsun! İçimdən gələn bir müxəmməslə sözlərimi bağlıyorum. Ondan sonrası da Allah kərim!

Eşqə düşən dərdli Aşıq Kərəm kimi külə bənzər.
Məcnunun çəkdiyi fiqan Leyla üçün çölə bənzər.
Aşığın olmaz məkanı, qurbət eldə çürür canı,
Sorarsan qərip insanı, eşqi bülbü'l, gülə bənzər.

Bulunmaz eşqin ilacı, qənaət başımın tacı,
Bəzi söz zəhərdən acı, bəzi söz də bala bənzər.
Şərəf der ki, keçən zaman qəriplərə yoxdur məkan,

Aşığa bulunmaz məskən, hər yer qürbət elə bənzər.

Mətin Türk Dil Kurumunun 2008-ci ildə Ankarada nəşr etdiyi “Aşıq Şeref Taşhovadan derlenen halq hikayeleri” kitabı 185-206 səhifəsindən alınmışdır. Mətni yazıya alan və çap üçün hazırlayanlar: Prof. Dr. Fikret Türkmen, Nail Tan, Dr. M.Mete Taşlıovadır. Toplayıcılar mətnin sonunda belə bir qeyd vemişlər: “Hikayenin kaynağı: Aşık Şeref Taçhovanın derleyip tasnif ettiği, türkülerini söylediği, bu türkülerin konularına uyğun makam ve ezbərini belirlediği bir hikayedir. Çıldır’ın eski adı Gündüzhev/Kunduzhev: yeni adı Sazlısu köyünde, bundan 150-170 yıl önce yaşamış bir olayın hikayəsidir. Taşhova İrfani Hoca’nın sülalesinden Kerim Ağa’dan dinlemiş. İrfani Hoca Aşık Şenlikden önce yaşamış: arif, şair, bir kişidir”.

XƏSTƏ HASANIN QARDAŞI OĞLU DƏLİ BAYRAMI TÜRMƏDƏN AZAD ETMƏSİ

“Xəstə Hasan özü Əspincə rayonunun Levis kəndindənəndi. Xəstə Hasan 17-18 yaşında olanda Xavet kəndində Qaranlıx dərədə ona ilahi tərəfindən qüvvə verilir. Xəstə Hasan kəndin dana-larına gedərdi. Xəstə Hasanın sevgisini bəylər Qırqına (Dirqına-Ə. Ş.) kəndində əlindən alerlar və qoymullar ki, Xəstə Hasan qızı alsın. O, özgəsi ilə evlənir.

Həmin Levis kəndində bir dənə gəlin variydi. O, Xəstə Hasanın sevgilisinə oxşuyurdu. Həmişə onu görəndə Xəstə Hasan söz deyərdi, bacı xulusunda. Amma elə söz deyərdi ki, heç toxunan söz olmazdı. Ona görə də gəlinin qaynatası, qaynanası və həyat yoldaşı da icazə verirdilər Xəstə Hasan onnara gəlsin.

Beləliklə, Xəstə Hasan gəlif çatmışdı 65-70 yaşına. Həmin gəlinin adı da Fədi idi. Bir gün Xırtızdılar tərəfindən ərik gətirmişdilər Levisdə satmağa. Xəstə Hasan, Pıçan kişi və başqları 4-5 nəfər ərik alıllar. Əriyi Hasanın şinelinin ətəyinə töküllər və oturuf yeməyə başdayıllar. Bu vaxt həmin Fədi arvad da ərik almağa gəlir. Ounun gəlməsini yanındakı kişilər Xəstə Hasana maxsus deyirlər ki, Fədi də ərik almağa gəlir. Xəstə Hasan baxıb görür ki, doğrudan da Fədi ərik almağa gəlir. Onda Xəstə Hasan eşqə gəlib görək nə deyir:

Könül, səni müjdəliyim savaxdan,
Budur üzü xallı yarın gələyur.
Ali al yanaxdı, qaymax dodaxdı,
Dodaxları ballı yarımla gələyur.

Gözəllik dünyada sənə yaraşır,
Zülfərini qaldırıf gərdənə aşır,
Yel dəyəndə incə belə dolaşır,

Ağ buxağı xallı yarım gələyur.
Belə deyəndə Fədi hirslənif, hirsə Xəstə Hasanın üzünə
baxır. O vaxt Xəstə Hasan deyir:

Xəstə deyər, niyə baxdin üzümə,
Malım yoxdur özüm qurban özünə,
Bivəfasan, inanmiram sözünə,
Yüz min fitnə-felli yarım gələyur.

Bu sözü belə deyəndə Fədi hirslənir ki, camaatin içində
niyə belə deyirsən. Fədi hirsə gəlib nöbata durur ki, ərik alsın.
Bu vaxt Xəstə Hasan əriyi yeyif çiyidini isə Fədiyə atır. Çiyid
Fədinin əlindəki qava dəyib səs eliyor. Səs çıxanda hamı dönüf
Fədiyə baxır. Fədi əlini silkələyir və deyir ki, yaxşı, bir də sən
bizim qapıya gələrsən. Onda yenə Xəstə deyir:

Ərkinən daş atdım o nazlı yara,
Ajıxlənif mana “dəlisən”-dedi.
Dedim: bir busə ver, o gül üzünnən
Dirsəyin göstərif: “Alısan” – dedi.

Dedim: Qurban olum sənin eyninə,
Üzüm sürtüm köynəyinin əyninə.
Bir rusxat ver, əl aparım qoynuna,
“Əcəlin yetməmiş, ölüsən!” – dedi.

Xəstə deyər: Bu qız dağ ceyranıdı,
Doqqazdan gələndə məni tanıdı,
Əlini köksünə çəkif yanıdı,
“Bir bizim məhliyə gəlisən” – dedi.

Həmin bu sözləri Xəstə Hasan deyəndə Fədi hirslənif əriy
almadan gedir. Bunu görən Xəstə Hasan Fədinin könlünü almax
üçün deyir:

Şükür ayax qoyub yar bizim yerə,
Kirpikləri oxdu, qanım da getdi.
Camalın şöyləsi yixib aləmi,
Sanasan məleykə donunda getdi.

Eldə belə gözəl olmaz həmişə,
Hüsnün şöləsindən gözdər qamaşa,
Külli Alosmana saldı tamaşa,
Üşgüllü vəzirin yanında getdi.
Xəstənin yarısın, ay gözəl Fədi,
Artırdın dərdimi eylədin dəli,
Göylərin ülkəri, elin sərdəri,
Sən getdin, cəsətdən canım da getdi.

Bu söz Fədinin könlünü almaxdan onu daha da ajıxlandırdı. Gedif ailəsinə pis qandırıldı. Ailəsi belə bir qərara gəlir ki, Xəstə Hasanı gülləliyələr. Sonradan fikirləşirlər ki, Xəstə Hasan qocadı, onun əvəzinə qardaşı oğlu Dəli Bayramı tutduraq ki, türmədə ölsün, özü də cavandı.

Səhəri qalxdılar məxsus Dəli Bayramla döyüşdülər. Levisin kənd-koxası var idi. Adına Üşgüllü Vəzir deyirdilər. Həmin Üşgüllü vəzirə 500 manat pul verdilər ki, Dəli Bayramı tutdursun. Üşgüllü Vəzir də pulu alıf gəldi Xosbuya bəylərinin yanına, günahın hamısını Dəli Bayramın boynuna qoydular, elə də Dəli Bayramı tutdular və ona səkkiz il iş verdilər. Bu zaman Dəli Bayramın atası, anası Xəstə Hasanın yanına gəlif dedilər ki, bu işi sən elədin, sən də qurtar. Xəstə Hasan bəylərə minnətə getmədi, o vaxta qədər ki, aradan 5-6 ay keçdi.

Oruclux bayramına bir gün qalanda sazını götürüb Xosbuya bəylərinə minnətə gəldi. Gördü 40-50 bəy kefdədi. Xosbuya bəylərinin başçısı Dədə bəy idi. Xəstə Hasanı içəri çağırıldı, xəbər aldı ki, nə yaxşı gəlifsən. Onda Xəstə Hasan belə dedi:

Aləm bilir eşq atəsi məndədi,
Bilmiyənnər xələf sanar, əfəndim.
Bir yar ki, yarının ilqar eylədi,
İlqarından necə dönər, əfəndim.

Onda Dədə bəy bəylərə dedi ki, nə başa düşdünüz?

Dedilər:

– Heç bir şey. Yəqin bunun sevgilisi var.
65-70 yaşında olduğuna baxmayaraq xəbər aldılar:
– Xəstə Hasan belədirmi?

Onda dedi:

Aləm bilir sənin adın Dədə bəy,
Nəslin olub əvvəlindən zadə bəy.
Öldür məni, verməyinən yada bəy.
Hər görənlər əhsan sanar, əfəndim.

Dedilər:

– Yox, deyəsən bunun başqa xahişi var.
Aldı görək Xəstə Hasan sözünü necə tamamladı.
Mən Xəstəyəm, bağda bostan əkərəm,
Qırqnada bir gözələ nökərəm,
İndi canı dildən bir ah çəkərəm,
Tamam karşılıq bazar yanar, əfəndim.

Bu sözün deyildiyi vaxtda Üşgülli Vəzir içəri girdi.

Xəstə Hasanın Xosbuya getdiyindən xəvər tutan Fədinin qaynatasığıl bildilər ki, o Dəli Bayramı qurtartdırmağa gedif. Tez Üşgülli Vəzirə dedilər ki, Xəstə Hasan Dəli Bayramı qurtarmağa gedif, get qoyma. Üşgülli Vəzir gəldi ki, Xəstə Hasan saz əlində oxuyur. Üşgülli Vəzir onun gəlif bura çıxmاسına, bəylərin məclisində oxumasına bərk hirsəndi. Hirs başına elə vurmuşdu ki, içəri girəndə salam verməyi də unutdu. Keçif lap yuxarıda oturdu. Bəylər çox pərt oldular ki, niyə salam vermədi. Onda Xəstə Hasan sazi götürüb görək nə dedi:

Bəyzadalar məclisinə gələndə,
Axlı kamil olan əyağı gözdər.
Ustadından nəsyət alan kimsələr,
Axlı kamil olan əyağı gözdər.

Bütün bəylər aşığın sözünə "Əhsən" dedi və güldülər. Xəstə Hasan sözünün dalını dedi:

Dəli könül, öz yerində paşasan,
Qanlı fələk kimi qoydun yaşasən,
Ay annamaz, niyə çıxdın başa sən,
Axlı kamil olan əyağı gözdər.

Üçgüllü Vəzir alt oldusa da bir söz demədi. Bəylər yenə güldü. Dədə bəy dedi:

— A Xəstə Hasan, sənə halal olsun. İndi ki, belə gözəl söz-dər oxuyursan nə istəsən verəjəm. Xəstə Hasan işi belə görüb sazı götürüb görək nə dedi:

Xəstə Hasan dəryalara dalanda,
Şirin canı eşq oduna salanda,
Ömür keçif vədə tamam olanda,
Bu yazılıq canım o ağı gözdər.

Bü sözdən bəylərin çox xoşu gəldi. Üçgüllü Vəzir çox pis oldu və heç bir söz deyə bilmədi. Dədəbəy dedi:

— Ay aşıx, nədir mətləbin aç de? Nə desən mənim gözüm üstə! Pul desən pul, mal desən mal. Onda Xəstə Hasan görək nə dedi:

Əzəl bahar, yaz ayları gələndə,
Bülbül sitəmindən gül azad olur.
Dəstəsindən ayrı düşən sonalar,
Şana dəyməmişdən tel azad olur.

Al, yaşıl geyinif gəlinnər, qızdar,
Sürmələnif qaş-kirpiklər, o gözdər,

Gəlməsə durnalar, ötməsə qazdar,
Üzməsə sonalar göl azad olur.

Xəstə Hasan xocaların-xocası,
Könlüm öyü övliyalar bacası.
Bu gün əziz gündü, bayram gecəsi,
Bəylər sitəmindən qul azad olur.

Bəylər dedilər ki, qul kimdi, kimi azad eləmək lazımdı?
Xəstə Hasan susanda Dədə bəy deyir:

– A Xəstə Hasan, nə qul, nə adam? Sözdü adama oxşuyursan, açıx de görüm nə istəyirsən?

Xəstə Hasan deyir:

– Qardaşım oğlu Bayramı 5-6 aydı tutuflar. Səkkiz il də işi var. Onu sizdən istəyirəm.

Bəylər bir-birinin üzünə baxıllar. Dədə bəy deyir:

– Xəstə Hasan, savax bayram gündü, gəlif çalıb-oxuyar, bəylərin könlünü şad edərsən. Sonra da qardaşın oğlunun nədən tutulduğunu öyrənərik.

Xəstə Hasan razılaşır. Ordan yol alır qonaqcısının öyünə. Qonaxcısının da uşağı olmurdu. Qardaşı qızını qızdığa götürmişdü. Gecəni rahat yatdı, səhər əl-üzünü yuyuf əyləşdi süfrəyə. Qız da çay-çörək gətirir. Öy sahibi çay-çörəkdən sonra hörmət olaraq deyir:

– Aşix, bir qalyan çəksən pis olmaz.

Xəstə Hasanın də fikri qardaşı oğlunun yanındaydı. Dərdini dağıtmak üçün deyir:

– Olsa, pis olmaz.

Öy sahibinin bir sulu qalyanı vardı. Qız deyir ki, a bala onun suyunu təzələ gətir çekək.

Qız da qalyanın suyunu təzələmək istiyəndə əlindən salıf sindirir. Kişi hırslı�ib qızı döymək isdiyir. Xəstə Hasan görür öy

sahivi qonax hörməti gözdüyən adam döyük, onu sazsız başa sala bilməyəcək. Əl atıb saza, deyir:

– Qardaş, ürəyimə üç kəlmə söz gəlib, izin ver, onu deyim.

Alır Xəstə Hasan:

Səhərdən uğradım bir gözələ,
Saraldı rəngi döndü xəzələ.
Özün dedin: götür suyun təzələ,
Əldən düşdü, qalyan sindi neynəsin?!

Bizim yerlər çayır, çəmən, meşədi,
Al yanağa qızıl güllər döşədi,
Altın döyük, gümüş döyük, şüşədi!
Əldən düşdü, qalyan sindi neynəsin?!

Xəstə deyər: nə istərsən bu qızdan,
Tər töküür al yanaxdan, o üzdən,
Kəs qiymətin indi alıyanan bizdən,
Əldən düşdü, qalyan sindi neynəsin?!

Öy sahivi tutduğu işdən peşiman olur. Xəstə Hasan oradan gəlir bəylərin yanına. Dədə bəy deyir:

– A Xəstə Hasan, İrfani adlı aşix eşidilsənmi?

Xəstə Hasan deyir:

– Dədə bəy, onun adını eşitmışəm, əmbə özünü görməmişəm.

Dədə bəy deyir:

– O, necə aşındı?

Xəstə Hasan deyir:

Özünü görməsəm də sözdərinnən bilirəm ki, çox zor aşındı.

Dədə bəy deyir:

– Bu bəylərin yanında deyirəm. İrfani indi gələjək məclis aparmağa. Sana üç kəlmə qıflıbənd deyəjək, əgər onu açsan, qar-

daşın oğlu Bayramı buraxajam. Yox, aça bilmədin heç, o sözü bir də diliñə alma.

İrfanini gətirirlər məclisə. Məclis başlıyır. Dədə bəy İrfaniyə deyir:

– Xəstə Hasana bir qıfılbönd deyəjən. Qıfılböndi üzdən desən, sənin üçün pis olajax.

Aldı İrfani:

Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisində yenə dörd qaldı.

Xəstə Hasan gülümsəyib görək nə dedi:

Ol yaradan bu dünyani xəlq etdi,
Nişangahı dörd qıvladı, dörtdü, dörd.
Yoxdan var eylədi cəmi insanı,
Abı ataş, xaki baddı, dörtdü, dörd.

Aldı İrfani:

Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tafdim yarsını satdım,
İndi də o dördün ikisinin atdım,
Yenə baxdım gerisində dörd qaldı.

Aldı Hasan:

Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr, çəkdi qələmi,
Məhəmmədə gəldi haqqın salamı,
“İncil”, “Tövrət”, “Zabur”, “Quran” dörtdü, dörd.

Aldı İrfani:

İrfani der bu sözləri alana,

Eyvallahım var təcnisi bilənə,
Üçün[ü] atdım, birin[i] aldım qələmə,
Dörtdən dörd tulladım, yenə dörd qaldı.

Aldı Hasan:

Dövr edər bu dünya dönər, ha dönər,
Bir gün olar çira bəndindən sönər.
Xəstə Hasan sinənə Əzrayıl qonar,
Dörd kimsə aparar, yenə dörtdü, dörd.

Məclisə toplananlar Xəstə Hasanın bu cavabına mat qaldı.
Hamı onun hünərinə “Əhsən” dedi. Üşgülü Vəzir gördü işi şu-
luxdu, məsələ açılsa, biavır olajax susdu. İşin gedişini belə görən
Dədə bəy dedi:

– Hasan, de görüm sənin tayın aşix bu dünyaya gəlif, gəl-
miyif?

Onda Xəstə Hasan aldı və belə dedi:

Abı çeşmin çaylarında, ördək birdi, qaz da birdi.
Süsən, sünbül, tər bənövşə, bülbül ötər yaz da birdi.
Vaqif hər dərtdən qanandı, Gövhərinin qiyməti yox.
Qul Qaranım qərəz eylər, Aşix Ömər sözdə birdi.

Qurbanı haqq aşağıydı, o da xamnan sökər.
Çöllü fidan qələm alıf, o xəttinə bir xəd çəkər.
Qul İsmayıł baş tacıdı, o canını candan əkər.
Aşix Polat kamil usda, Dəli Tamı sazda birdi.

Molla Xəlil həvəs ilə, işdi eşqin badasını.
Kofdadı bir dəryadı, keşmək olmaz adasını,
İrfanıya da veriflər, onnardan ziyadasını,
Kərəm yandı eşq oduna, od da birdi, köz də birdi.

İşdim eşqin badasını, həm oxuyam, həm yazam.
Böylə getməz bu zamana, vallah düzələcək ayam.
Min iki yüz on dörd sənə, tarixim yoxdur ki, sayam.
Yüz min aşix gəldi-getdi, Xəstə Hasan yüzdə birdi.
Belə deyəndə Dədə bəy açarı verdi Xəstə Hasana dedi:

– Xəstə Hasan, sən həqiqi haqq aşağısan. Həm sözdərə cavaf verdin, həm də aşixların hamısının haqqın özünə verdin. Öləninin də, qalanının da. Sən haqqı nahaqqa verməzsən! Götür açarı apar, qardaşın oğlunu da azad elə, onnan baravar kimi də isdəyirsən azad elə!

Beləcə Xəstə Hasan Dəli Bayramı və yanındakı yoldaşlarını da qaladan azad elədif, qardaşı oğlunu da götürüf gəlir Levisə.

**Söylədi: Aşıq İsgəndər Ağbabalı,
mart 1983-cü il, Naxçıvan şəhəri.**

Mətin “Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yanlanması haqqında söhbətlər)” kitabının (“Elm və təhsil” nəşriyyatı, Bakı, 2012, 248 səhifə) 196-205-ci səhifələrindən alınmışdır.

SÖZLÜK

Abu – [f] – (ab) – su.

Alan-sahə

Ariz– [f] – 1.danlayan, 2.geniş, büyük, çox.

Əhmər (Ahmer) – [ə] – qırmızı.

Bad əsəri – [f] – küləyin, nəfəsin təsiri.

Bâran– [f] – yağış.

Bâri – [ə] – Mükəmməl, tam üstün.

Baz – [f] – laçın, tərlan.

Bây – özündən əmin, qəmi kədəri olmayan.

Bəhr (bahr)– [ə] – dəniz.

Bəsin(bəsi) –[f]– çox, olduqca çox.

Bilündi– bilindi.

Cəbəl-i Kafa, cəbəl– [ə] – dağ.

Cəng – [f] – vuruş, döyüş.

Cər – [f] – yarıq, çatlaq.

Cifdər – [ə] – leş, sərvət.

Cüda– [ə] – ayrı düşmüş.

Çəhrə-tərəs – [ə] –təhqir ifadəsidir, çöhrəsi murdar olan.

Çıraq – şeyird.

Didəm –[f] –gözyaşı.

Dəlal – [ə]- naz, işvə.

Dal – ərəb əlifbasının – 10 – cu hərfi – D d.

Donatım- Təchiz etmə

Əbru – [f] – qas.

Ədna – [ə] – ən alçaq.

Əlif – ərəb əlifbasının 1-ci hərfi – a, ə. e, o.

Əntari– [ə] – qadınların geyindiyi bir parçadan ibarət pal-tar.

Fasıl – [f] – qisimlərə ayıran, bölən, ara, bölmə

Fələmənk – Quzey-batı Avropada Ren çayı ətrafındaki “Çuxur ölkələr”də yer tutan Hollandiya və Belçikanın yaranmasına kimi varlığını davam etdirən müxtəlif dukalıklar və sonradan yaranan dövlətə 1830-cu illərə kimi verilən ad.

Firəngi – Osmanlıların ümumiyyətlə Fransızlara verdiyi ad.

Firğan – [ə] – (firəğ) – ayrılıq, hicran.

Giriban – [f] – yaxa.

Gərdiş – [f] – dövran.

Giryən – [f] – ağlayan.

Guş – [f] – qulaq.

Hacil – [ə] – mahcub.

Hasut – [ə] – qısqanc.

Hatəm – [ə] – qət edən, əmr edən, qanun verən, Şərqdə əfsanələşmiş səxavətli bir insanın adı, məcazi mənası səxavətli, əliaçıq.

Hatif – [ə] – qışqırən, qeybdən gələn səs, vicdan səsi.

Havf – [ə] – qorxutmaq, qorxu.

Həbib – [ə] – sevgi, dost.

Həp – daimi.

Xaki – [f] – torpağa bağlı, torpağ rəngi, dünyavi, adam, bəşər.

Xəlvət – [f] – tək qalmaq, yalnız qalmaq.

İssızlıq – tənhalıq.

İhrak – [ə] – atəşə atmaq, yandırmaq

İkrar – ilqar

İltica – [ə] – siğinma, birinə pənah aparmaq.

İlzam – [ə] – məcbur etmə, boynuna vəzifə qoyma, söyləyəcək söz buraxmamaq.

İtdi – itələdi.

Kaba - böyük.

Kabə kəvseyən – [ə] – iki yay, yəni qaşların arasındaki məsafə.

Kahdı – [ə] – açılmamış nərgiz çiçəyi, qoyunun ağ quzusu.

Kənəzə (kənz) – [ə] – xəzinə, dəfnə.

Kaf – fars əlifbasının 25 -ci hərfi.

Keleş-igid

Ket vurmaq – Engel olmaq, işi çetinleştirmek.

Kundura- ayaqqabı, çəkmə

Qaf – fars əlifbasının 26 –ci hərfi – Q q.

Qapud – palto

Qədd-i ararım (kaddi arar) – [ə] – qəddi qamətli, qaməti gözəl olan.

Qədd-i surahim – [ə] – gözəl qamətli.

Qəm – [ə] – qüssə, kədər.

Qəzəl demək-qəzəl oxumaq, baş-beyini aparmaq.

Ləb – [f] – dodaq, kənar, sahil.

Ləl-i rüxsarım – [f] – qırmızı yanaqlı.

Mahitab – [f] – ayın aydınlığı, aydın gecə.

Mamur – [ə] – abad.

Mehrab – [ə] – Məscitlərdə qiblə tərəfdə divarda qayrılmış və pişnamazın önündə durub namaz qılanan oyuq, ədəbiyyatda sevgilinin qaşlarına işarədir .

Mey – [ə] – alkollü işki.

Meyi gülgün – [f] – gül rəngində olan şərab.

Məsrur – [ə] – sevincli.

Məğrub – [ə] – batı.

Məlamət – [ə] – ayıplama, rüsvaylıq.

Məşhər – [ə] – göstərmə, sərgi.

Məşruğ – [ə] – doğu.

Məşuq – [ə] – sevgili.

Məzə – [f] – ləzzət, zövq, maraq.

Miltan – köynək.

Mim – fars əlifbasının 28 -ci hərif.

Möhnət– [ə] –dərt, sıxıntı.

Möcizat– [ə] –möcizələr.

Mövlam(mövla) –[ə]– 1) sahib, yiye, ağa 2) təhkimçilikdən azad olmuş 3) havadar.

Mövlana – [ə] – şərqdə hörmət üçün bəzi İsləm alımlarınə və şairlərə verilən ad.

Muattar– [ə] –gözəl qoxulu.

Muy– [ə] –saç.

Mücəvvəf – [ə] – içi boş şey, içi oyuq.

Müjdəliyəm(mojde) – [f] – xoş xəbər.

Müjgan – [f] – kipik.

Mülk-i fənada – [ə] –fani dünya.

Müşgül – [ə] –çətin, ağır, əngəl, maneə.

Müştəq– [ə] – gözləyən.

Müşkü əmbər – [ə] – ətirli.

Müyəssər – [ə] – 1.asanlıqla olan, asan olan. 2.nəsib.

Namə – [f] – məktub, əsər.

Navçılar (nav) – [f] – kanal, arx.

Növrəstə növcavan– [f] –çox gənc.

Paçavra-cındır, əski

Rengân – [f] – rəngli, boyaqlı.

Rizvan-[ə]–Cənnəti idarə edən mələk. Malik də Cəhənnəmi idarə edən mələkdir.

Rüzgar – [f] – zaman, vaxt, külək, hal, yel.

Şakıyıp –oxuyup, söyləyib.

Semek – [ə] –balıq.

Səncileyin –sənin kimi.

Səyyad – [ə] – ovçu.

Sər-ta-səri – [f] – başdan başa, tamamilə.

Sığə – [ə] – müvəqqəti evlənmə.
Simiyânə – Süryani dilində hüquq, haq.
Sin – fars əlifbasının 15 – ci hərfi.
Sinə – sinmək feili
Sitmənnən(stəm) – [f] – zülm, əziyyət, cəfa.
Sırr-ı yar – [ə] – sevgilinin sırrı.
Şəms – [ə] – günəş, gün.
Şimar – [f] – (şumar) – say, hesab, yara.
Şuh-i huban – [f] – gözəl dilbərlər.
Şuh-i Türkman– [f] –Türkmən gözəli.
Ta'at – [ə] –itaət.
Tekdir – [ə] –danlama.
Terahhüm – [ə] – mərhəmət göstərmə, yazıçı gəlmə.
Tərahün – [ə] –qarşılıqlı olaraq girov vermək.
Tİfildan– [ə] –uşaqlıqdan.
Tİği – [f] – qılınç, xəncər, ülgüt.
Tolansın– dolansın.
Ucundan– [t] –üzündən.
Vâlâ – [ə] –yüksek, ali.
Vazgəl– vaz keç.
Vəçh– [ə] –üz, üst, ön.
Vuslat – [ə] – vüsal, qovuşma.
Zəhrimər – [f] – ilan zəhəri, söyüş.
Zal – fars əlifbasının 11- ci hərfi –Z z.
Zülf – [f] – saç, tel, hörük .
Zülfî muy – [f] – iki tərəfə tökülen saç, hörüklər.

ƏLAVƏLƏR

Əlavələr bölməsinə kitablarda şeirlərinə və haqqında bilgilərə rast gəldiyimiz Gürünlü İrfaninin, Çorumlu (Dodurqalı) İrfaninin, Sungurlu İrfaninin əsərlərini və “İrfani”, “Urfani” havalarının not yazılarını daxil etdik. Şeirləri qaynaqlardakı ardıcılıqla deyil tərtib etdiyimiz kitabda olduğu kimi, şeirlərin başlıqlarının əlifba sırasına görə düzdüük. Hər şeirin sonunda da alındığı qaynaq göstərildi. Mətinləri qaynaqlardan necə varsa o cür də, yəni orfoqrafiyasına toxunmadan verildi. Alevi-Bektaşı şairleri kitabında İrfanilər haqqında qısa bilgi verdikdə hamisının sonunda aşağıdakı abzas təkrarlanır.

“Ayrıca 1800'lü yıllarda yaşayan Dodurgalı İrfani, 1800'lü yıllarda yaşayan, asıl adı Abdullah olan Gürünlü İrfani: 1800'lü yıllarda yaşayan Ermeni kökenli (Qriqorian inançlı türklərlər uzun iller erməni adlandırmışlar. Onlar erməni xalqının soykökünün əsasını təşkil edən haylardan demək olar ki fərqləndirilməmişlər. Yəni dini inancəsas göyürülmüşdür. Buna görə də türk dilində çalıb oxuyan, şeirlər yazan aşıqlardan hansının qriqorian inancli türk, hansının da hay soylu olduğunu müəyyənləşdirmək olmur. Erməni kökənli İrfani(Urfani də belələrindəndir-Ə.Ş.) bir çox aşıqların soyca türk olub) bir İrfani (Urfani), Anamurlu, asıl adı Ali Osman Şimşek olan Ardanuclu İrfani(1921), asıl adı Gazi Sarısakal olan Sungurlu İrfani (1929-1968) ve asıl adı Orhan Şabadoğlu olan Kul İrfani mahlashi aşıklar bulunmaktadır”. Biz bu parçanı aşıklar haqqında verilin bilgilrin sonundan çıxardıq.

Doğan Kaya İrfaninin Çorumlu, Abdullah Ercan (14. Yüzyıl-dan günümüze Çorum şairleri, İstanbul, 1991, yayınlayan: Hitit Festival Komitesi, Çorum) Osmancık, Alevi-Bektaşı şairleri kitabı hazırlayanlar Dodurgalı olduğunu yazırlar, Aşığın haqqında verdikleri bilgi demek olar eynidir. Her üç qaynaqda İrfaninin

Mehmet Dede Tekke köyünde yaşadığı gösterilir. Dodurga, Osmancık Çoruma bağlı olmuşdur. Güman edirik ki, aşiq gah doğduğu ilin, gah da ilçenin adı ile adlandırılıb. Buna göre de Çorumlu-Dodurgalı adlandırılan aşığın şeirlerini de bir başlıq altında alifba sırası ile verdik. Şeirlerin sonunda da qaynağını gösterdik.

GÜRÜNLÜ İRFANÎ

Doğan Kaya yazar: Sivas'ın güçlü aşıklarından birisidir. 18. yüzyılın son çeyreğinde Gürün'ün Çevirme köyünde doğmuş, 19. yüzyılın ortalarında ölmüştür. Babaahmetler sülâlesindendir. Bazen ticaret dolayısıyla Kahramanmaraş ve Gaziantep'e gittiği bunun dışında genellikle ömrünü köyünde geçirdiği söylenir. Çevresinde çok sevilip sayılan birisi olarak bilinmektedir. Asıl adı Hacı olduğundan çevresinde "Hacı Baba" olarak tanınmıştır.

Şiirleri teknik yönden oldukça kuvvetlidir. Pek çok şiiri, Çıldırılı İrfanî ve Erzurumlu Emrah'ınkilerle karışmıştır. Türkçeyi kullanmada ve ele aldığı konuyu yansımada son derece başarılıdır. Bilinen on beş kadar şiiri vardır. Ancak şiirlerinin tamamının yer aldığı bir cöökün rahmetli Prof. Dr. M. Kaya Bilgegil'de olduğu söylenir. Şiirlerinde tabii bir üslup hâkimdir ve zorlama yoktur.

Kaynakça: N. T. "Halk Edebiyatı Sayfası", *Ortayayla*, Sivas, Nisan 1937, s. 30-31. / Sait Uğur, *İçel Folkloru*, C. III, Ankara, 1948, 49. / Vasfi Mahir Kocatürk, *Saz Şairleri Atolojisi*, Ankara, 1963, s. 271. / Eflatun Cem Güney, *Halk Şiiri Antolojisi*, İstanbul, 1980, s. 110-111. / Nizamettin Onk, "İrfanî Hoca", Türk Folklor Araştırmaları, S. 359, Haziran 1979, s. 8687-8691. / Ensar Aslan, "İrfanî", *Köz*, S. 5, Ağustos 1980, s. 23-34. / İbrahim Aslanoğlu, "İrfanî", *Sivas Folkloru*, S. 51, Nisan 1977, s. 23-26. / Rasim Deniz, "İrfanîler", *Erciyes*, S. 66, Haziran 1983, s. 8-9. / Rasim Deniz, "Çıldırılı İrfanî Hoca", *Erciyes*, S. 69, Eylül 1983, s. 12-15. / İbrahim Aslanoğlu, *Sivas Meşhurları*, C. I, Ankara, 2006, s. 533-542.

KAYA Doğan. (1994). Sivasta Âşıklık Geleneği ve Âşık Ruhsatı, Sivas.

Alevi-Bektaşı şairleri kitabında yazır: Yaşam ve eğitimime ilişkin kesin bir bilgi yoktur. Genel olarak 1700'lü yılların son çereğinde Gürün'ün Çevirme köyünde doğduğu ve 1800'lü yıl- ların ortalarında öldüğü kabul edilmektedir. Asıl adı Abdullahdır.

Aşık edebiyatında, özellikle Alevi-Bektaşı geleneğinde “İrfani” adının-mahlasının yaygın olarak kullanması nedeniyle birçok karışıklık ortaya çıkmaktadır. Orta ve Doğu Anadolu aşık-ları tarafından yaygın olarak bu güne taşınmakta, aynı adlı öteki aşıkların bulunması nedeniyle lirlerde de bazı karşılıklar olmaktadır. Bu karışıklık özel olarak da Çıldırlı İrfani ve Bayburtlu Emrah şiirlerinde daha fazladır.

Gürün'lü İrfani gelenekten olmamasına karşın şiirleri Alevi- Bektaşı çevresinde de söylenmekte ve bu çevrede kabul görmek- tedir.

Birçok aşık ve sanatçı tarafından bestelenen ve yorumlanan Gürülü İrfani'nin şiirleri gazete, dergi ve araştırmalarda aktarıl- di. Gürülü İrfani'nin köyünde öldüğü ve orada da torpağa veril- diği tahmin edilimektedir. Ancak mezarının yerine ilişkin bir bil- gi bulunmamaktadır. (**Alevi-Bektaşı şairleri, seh. 145**)

BAĞLANDI¹⁵

Yeni baştan derde düştüm ohlandım
Deli gönül bir sevdaya bağlandı.
Özü şirin sözü şirin şuh güzel

¹⁵ Bu şeirin altında “Çıldırlı İrfani, Karacaoğlan(1606-1689) ve Narmanlı Sığmanlı(1860-1915) mahlaslı çeşitlemeleri de olan Çıldırlı İrfani(ya da Urfani) banzer şiirinde aşağıya aktarılan bir dörtlük daha bulunmaktadır.
Şirin söyler, şirin güler naz eyler,
Her kemiği yüzbin türlü saz eyler,
Al rala altından tel pervaz eyler,
Könül Mecnun bir Leylaya bağlandı.

Kipriği ok kaşı yaya bağlandı.

Bir bekara cilve vermiş özüne
Kudret sürmesini çekmiş gözüne.
Dökmüş siyah kakül beyaz yüzüne
Sanarsın ki bulut aya bağlandı.

İrfani yeniden buldu bir devlet
Dahi ağıyarınan eyleme ülfet.
Gönül içindedir gizli muhabbet
Şimdi gönül sunaya bağlandı.
(Alevi-Bektaşı şairleri, seh. 146)

ÇÜRÜYEYİM Mİ

Gelir misin, gelmez misin, bir haber,
Böyle ayak ayak yürüyeyim mi?
Aşkın zincirini taktın boynuma,
Yoksa mahşerecek çürüyeyim mi?

Efendim savruldum ince tuz gibi,
Cihana gelmemiş yanmış biz gibi,
Ağustos ayında karlı buz gibi,
Yar seni gördükçe eriyeyim mi?

Zerre kadar yoktur yarın imanı,
Yedi yıldır kestim ahd-ü amanı,
Yüce dağ başında aşkın dumanı,
İnip düz ovayı bürüyeyim mi?

İrfanî bahçende bir gül biterse,

Şakıyip dalında bülbül öterse,
Benim vadem senden evvel yeterse,
Topraklar altında çürüyeyim mi?

**Doğan Kaya, Alevi-Bektaşı şairleri, səh. 147-deki şiirle
aynıdır.**

DE GELSİN

Bad-ı saba selam söyle o yâre,
Garip gönlüm şeh-levendi de gelsin,
Azalarım bir birinden ayrıldı,
Odur bu sinemin bendi de gelsin.

Üç gündü vademiz on güne yetti,
Belki hayal ola beni unuttu,
İctığım badeler hezara bitti,
İlaç kâr etmiyor kendi de gelsin.

Yaz arz-ı halimi şuh didarına,
Bugünkü firsattır koyma yarına,
Sefil İrfanî'yi aşkın narına,
Dilden cevap söyle “Yandı” de gelsin?

(Doğan Kaya)

DİLBER

Asla mislin gelmemiştir cihana,
Meğer sensin dünya güzeli dilber.
Seraser yakışır usul boyuna,
Cismin cevahire bezeli dilber.

Aşkına düşeli ummana daldın,
Bu garip başımı sevdaya saldın,

Sen bu sallanışı satın mı aldın,
Böyle salınmazdın ezeli dilber,

Aşkına düşeli olmuşum sersem
Gülün gonca iken nolurdu dersem
Az gelir ne rütbe sadaka versem
Sana kurban olsun Kazeli dilber.

İrfanim de der ki düşümüşü aha,
Hüsün kıymetlidir yetişmez paha,
Çevirdin meşrebin bir başka daha,
Ayrılık namesin yazalı dilber.

(Alevi-Bektaşı şairleri, səh. 147)

EYLER

Kime vasp-1 halim beyan eylesem,
Her biri bir türlü rivayet eyler.
Nazlı yâre derdim ayan eylesem,
Benden rakiplere şikâyet eyler.

Âlemde sevmişim bir yüzü mahı,
Terahhum babında eylerim ahı,
Merhamet kılmazsan hubların şahı,
Acep bize kimler inayet eyler.

İrfanî geleli yalan dünyaya,
Giriftar olmuştur aşk u sevdaya,
Rakiplerden el çek desem sunaya,
Yakasını yırtar kıyamet eyler.

(Doğan Kaya)

GAFİLİN

Gel kardeş, gafletten uyan duy beni,
Sarpa gider yolu taştır gafilin,
Düşünmeyen başın kuru bedeni,
Boşa taşır içi boştur gafilin.

Dünyadan habersiz ömrü aşınır,
Doğru söze ensesini kaşınır,
İşi gücü boğazını düşünür,
Muradı ekmekle aştır gafilin.

Kendisinden başkasına inanmaz,
Düşüncesi yoktur halına yanmaz,
Uyur gezer üryüyadan uyanmaz,
Yaşamı hayaldır, düştür gafilin.

Gönül verip bir topluma giremez,
Girse bile düşünceye eremez.,
Ömür boyu gerçekleri göremez,
Gözü bakar, ama şaşır gafilin.

Boş laf çoktur peş peşine sıralar,
Aklı ermez doğruları karalar,
Kul İrfanım bu sinemi yaralar.
Derdi her dertlere baştır gafilin.
(Alevi-Bektaşı şairleri, seh. 150)

GEL SENİNLE DANIŞALIM¹⁶

Gel seninle danışalım sevdiğim,
Danişan dağları aşar mı aşar,
Danişmadın yola çikrasa kişi,
Yanılır yollarda şaşarmı şaşar.

Altın ile tunç bir olur mu kabul,
Kamil ile konuş olursun kamil,
Cahilden uzak dur olursun cahil,
Kişi ayarından düşer mi düşer.

Cahilden uzak ol kamile yakın,
Sözünden hisse al gücenme sakın,
Hasmin karıncaysa merdane takın,
Ummadık taş başa düşer mi düşer.

Ehl-i marifetten olsa bir kişi,
Keremdir ihsandır hep onun işi,
Dost elinden dolu içse bir kişi,
Kırklar meydanında coşar mı coşar.

İrfaniyem der ki bu da böyle olur,
Kişi ettiğini eliyle bulur,
Alıcı kuşların ömrü az olur,
Akbaba zararsız yaşar mı yaşar.
(Alevi-Bektaşı şairleri, seh.148)

¹⁶ Sunğurlu İrfani(1929-1968) adına da kaytlı olan şiirin Pir Soltan (?-1588) ve Aşık Ferabi (1934-1969) mahlaslı çeşitlemeleri bulunmaktadır.

GEZER

Aşkın alâmeti olunca serde,
Dolanır bir zaman mecamsız gezer,
Bulmazsa cananı ruh-ı revanı,
Dünyadan el çeker infial gezer.

Gözüne görünmez taç ile kaba,
Dünyayı verseler bir pula caba,
Bir teber, bir külâh, bir eski aba,
Sevdaya düşenler bu misâl gezer.

Şirin canı yanar aşk-ı nar ile,
Ömrünü geçirir ah ü zar ile,
Gâh ayık dolaşır, gâh humar ile
Kendi kendin bilmez ne hayâl gezer.

İrfanî'yem ben bu sırra eremem,
Takatim yok bunca sabra duramam,
Çoktan beri avcısıyım vuramam,
Gönlümün evinde bir maral gezer.

(Doğan Kaya)

GETİRİR

Gel benim sevdigim hercai dilber,
Yanağın bağlardan lale getirir,
Dolaştım dünyayı bulunmaz dengin,
Korkarım başıma bela getirir,

Kınalı kekliğe benzer sekisin,
Zay etti aklımı melül bakışın.,

Her kim görse senin bu salınışın,
Eğer kafir olsa yola getirir.

Kahpe felek ne düşmüşsün kastıma,
Dağlar sen kavuştur beni dostuma,
Salını salını gelse üstüme,
Ölmüş İrfaniyi dile getirir.

**Doğan Kaya, Alevi-Bektaşî şairleri kitabındakî seh. 146 şeirle
eynidir.**

HACI BEKTAŞA

Bugün canlar cemden önce özüyle,
Görüşüp geldiler Hacı Bektaş'a.
Güzel pirimizin aydın iziyle,
Derişip geldiler Hacı Bektaş'a.

Gönül birliğiyle çıktılar yola,
Yolumuz zehiri döndürür bala,
Taptuk, Emre Yunus, Güvenç Abdala,
Karışıp geldiler Hacı Bektaş'a.

Yolumuzda olmaz kavga kan ile,
Küs duramaz canlar başka can ile,
Yetmiş iki millet tüm cihan ile,
Barışıp geldiler Hacı Bektaş'a.

Pir yolunda yer yok gaflet anına,
Art niyetle varılmaz yanına,
Öz birliği ile pir divanına,
Dorusup geldiler Hacı Bektaş'a.

Yüzeysel bakılmaz şekele şemale,
İbadet yapılır cemal cemale,
İnsan sınıfında üstün kemale,
Erişip geldiler Hacı Bektaş'a.

İnsanlık yoluna doğru git diye,
Yolcu isen menziline yet diye,
Gerçek dostta niyaz ibadet diye,
Sarışip geldiler Hacı Bektaş'a.

Kul İrfanim arınmışlar keminden,
Pirimin nefesi aşkın deminden,
El-ele hakka kırklar deminden,
Örüşüp geldiler Hacı Bektaş'a.

(Alevi-Bektaşı şairleri, seh, 150-151)

İLİMİZ

Gökte uçan bölük bölük turnalar,
Yok mu sizin meskeniniz iliniz,
Mevlâ'yı seversen arzıhal eyle,
Uğrar ise dost iline yolunuz.

Coşkun sular gibi çağlayamadım,
Gitti kömür gözlüm eleyemedim,
Elden ar ettim de ağlayamadım,
Çöller oldu meskenimiz ilimiz.

İrfanî der daldan üzüldü,
Ak gerdana çifte benler düzüldü,

Ta ezelden takdir böyle yazıldı,
Felek büktü kemendimiz belimiz.

(Doğan Kaya)

KULUNDUR SENİN

Bir şuh-i canana meyil vereli,
Görenler der gene aklı zaildir,
Kendini bilmezler zemmeye beni,
Hiç demezler bir Türkmen'e maildir.

Beni derde saldı o kaşı keman,
İsterim nûş edem vermedi aman,
Derler can evinde ol huri qılman,
Gamzeleri cellât gözü haidir.

Meftunu olalı o vefasızın,
Daim kastındadır bu şirin canın,
Bu Sefil İrfanî kulundur senin,
Yüz çevirmez her ne dersen kaildir.

(Doğan Kaya)

OLMADI

Gezer iken derde düştüm qaziler,
Şu benim derdimden bilen olmadı,
Meğer Hak'tan imiş kara yazılar,
Ağlarım gözyaşım silen olmadı.

Nice aklım fikrim gitmesin yada,
Günden güne oldu hicrim ziyade,

Dediler cananım dil verdi yada,
Belki gerçek oldu yalan olmadı.

Benim qayretimi çekmedi eller,
Çeşmim katresinde cuş verir seller,
Kesildi haberler bağlı yollar,
Dost köyüne gidip gelen olmadı.

Kesilemez oldu aşkın narımın,
Tesiri elbette arttı zarımın,
Kendi lisانında nazlı yarımin,
Bir teselli haber alan olmadı.

İrfanî okuyor esma müsemma,
Gene bulunmuyor derdine deva,
Aşka düşüp sevda çeken çok ama,
Bencileyin rüsva olan olmadı.

(Doğan Kaya)

UYANAMADIK

Azizim ne derin uykı var bizde,
El uyandı bizler uyanamadık.,
Her bahar fidanda açan filizde,
Gül uyandı bziler uyanamadık.

Uyku bizim derdimizi üretti,
Şiddet ile cehaleti yarattı,
Gelen aylar giden ayı arattı,
.... uyandı bizler uyanamadık.

Kaba güç çoğaldı kavgalı kanlı,
Sözlerim gerçektir doğrudan yanlı,
Aydın toplumlarda can olan canlı,
Kul uyandı bziler uyanamadık.

Uyananın menzilini aldığı,
Arayıp derdine çare bulduğu,
İlimle Merihe gidip geldiği,
Yol uyandı bizler uyanamadık.

Kul İrfanim çağ yolunun izinde,
Yürüyenin uykuya kalmaz gözünde,
Ozanların uyarıcı sazında,
Tel uyandı bizler uyanamadık.

(Alevi-Bektaşı şairleri, seh. 151)

YETİŞ

Derdimin dermanı yarem ilacı,
Medet bu dert beni almadan yetiş,
Yetişir ağlattın bu ben muhtaci,
Derdiniz sad-hezar olmadan yetiş.

Kurudu damarda ilikte kanım,
Hicr ile yanarım nare giryaniğim,
Vadem erişmeden çıkmadan canım,
Ecel peymanesi dolmadan yetiş.

Elbet böyle olur takdirin işi,
Akitti didemden kan ile yaşı,
Aldı İrfanî'yi aşkın ateşi,

Hasret kıyanmete kalmadan yetiş.
**Doğan Kaya, Alevi-Bektaşî şairleri, səh. 148-deki şiirle
aynıdır.**

Doğan Kaya. Sivas aşıkları,

Qeyd: Doğan Kaya İrfanilerle bağlı sorğumuza yazdığı cavabı da buraya elave etmeyi münasib saydıq. “Eli müellim, İrfaniler konusu biraz çetindi. Çünkü Gürünlü İrfanî ile Doğulu İrfanî'nın bazı şiirleri birbirine karışmış. Gürünlü İrfanî'ye ait bir cönk, rahmetli Prof. Dr. Kaya Bilgegil'de idi. Rahmete gittikten sonra o cönk hanımına kaldı. Arkadaşımız Sabri Koz o cönkü görmüş ve almak istemiş. Çok para istemişler o da alamamış. Şimdi eğer satmadıysa o cönk Bilgegil'in hanımında duruyor. Cönk elimize geçse bütün mesele hallolacak, hangi şiir kime ait belli olacak. Gürünlü Muhammed Sezai Alpay (Layıkî) (1892-1950) İrfanî'nin nevesidir. Layıkî'nin oğlu, Hakkı Cengiz Alpay (1922-1991) kuvvetli bir şairdir. Şair Emin Alpay (1949-) ile Şair Şahin Alpay (Hilalî) (1943-) de İrfanî'nin sülalesindendir.

Yunus Zeyrek'in sözünü ettiği Çıldır'daki şairler hakkında bilim yok. Benim görüşüme göre o şairler Doğulu İrfanî'nin neveleridir”.

ÇORUMLU (DODURGALI) İRFANI

Abdullah Ercan yazır: “Çorumun Osmancık ilçesine bağlı Mehmet Dede Tekkesi köyündendir. 19. yy. da yaşadı. Halk şairidir. Şiirlerinin İrfani mahlasıyla yazdı. Güçlü bir şiir tekniği vardır. Bir inanç sisteminin kimi öğelerini açıklayan Türkçe ve Arapça deyimleri, özdeyişleri kullanış biçiminde oldukça iyi bir öğrenim gördüğü anlaşılmaktadır. Koşmalarında kusursuz bir şiir dili, güçlü bir anlatım tarzı vardır”. (14. yüzyıldan günümüze Çorum şairleri, İstanbul. Yayınlayan: Hitit Festivali Komitesi Çorum, 1991, seh. 169-171)

Alevi-Bektaşı şairleri kitabı yazır: “Doğum yeri, yaşamı, asıl adı ve eğitimine ilişkin kesin bir bilgi yoktur. Büyük bir ihtiyatla 1800’li yıllarda Osmancık’ın (Sonradan Dodurga’ya bağlanan) Mehmet Dede Tekke köyünde yaşadı.

Aşık edebiyatında, özellikle Alevi-Bektaşı geleneğinde “İrfani” adının-mahlasının yaygın olarak kullanması nedeniyle birçok karışıklık ortaya çözmektedir. Anadolu ve ya Balkanlarda bulunan bazı Alevi-Bektaşı yazmalarında bu tür şiir örnekleriyle karşılaşmaktadır.

Amasya, Çorum, Merzifon yörelerindeki zakirlerce bilinen Mehmet Dede Ocağına bağlı olan İrfani’nin şiirleri değişik gazete, dergi ve araştırmalarda aktarıldı...

Dodurğalı İrfani’nin nerede olduğu ve nerede toprağa verildiğine ilişkin herhangi bilgi yoktur”. (**Alevi-Bektaşı şairleri**, seh. 142)

BU İŞE

Adı kötü dese kusura kalmam,
Hak olmuş özümü benliğe salmam.
Dünyayı bir pula verseler almam,
Kanaat tacını vurmuşam başa.

Gerçek olan yola koymuşam seri,
Kimi serseri der, kimisi deli,
Şu yalan dünyadan olmuşum beri,
Ar namus şişesini çalmışam taşa.

Bundan sonra melamettir işimiz,
Gözümüzden aktı kanlı yaşamız,
Şu alemden bulamadık eşimiz,
Çok musibet gelir belalı başa.

Urfanim der sadıklara aşk olsun,
Dillerim Allah'dan çileler dolsun,
Üçler, beşler, kırklar, yediler gelsin,
Ta ezelden kail oldum bu işe.

Sivasdakı Cumhuriyet Universitetinin Doç.Dr. Doğan Kayanın <https://www.turkudostlari.net/soz.asp?turku=5203> saytından alıp gönderdiyi şiir “Çorumlu Halk Ozanları” (Hüseyin Çırakman, Alev Yaynevi, Birinci Basım: Mart 1992, s.234) kitabında nəşr olunmuşdur.

ÇIKAR

Gizli aşka düşüp sevda çekenler,
Elbet onlar bir gün ayana çıkar,
Çek gönül bir zaman derdi-mihneti,
Bilmem bunun sonu ne yana çıkar.

Kaşlarının benzer hilale yayı,
Cemalin andırır bedirden ayı,
Sarsalar çar köşeyi dünyayı,
Ancak böyle güzel bir tane çıkar.

Böyle imiş bize takdirin işi,
Akıttım gözümden kan ile yaşı,
Sardı İrfaniyi aşkın ateşi,
Bu sevdanın yolu hicara çıkar.

(Alevi-Bektaşı şairleri, səh. 143)

DEDİM

Bir güzelin sevdası var başımda,
Buna nasıl dayanır bu can dedim.
Gündüz hayalimda, gecə duşumda
Onulmaz bu yarımdır zaman dedim.

Kırk çiçekten kırk cins ilaç derilse,
Yarelerim timar görüp sarılsa,
Aflatun sağalsa, Lokman dirilse,
Diner mi bağrımdan akan kan dedim.

O zalim aklımı başımdan aldı,

Başımı taşlardan taşlara çaldı.,.
Sonunda üstüme bir sultan oldu,
Fermanına uydum elaman dedim.

Dalmışım, İrfani aşkin gölüne,
Kul köleyim zülfünün teline.,
Meğer ben düşmüşüm kafir eline,
Bilmedim ben ona Müslüman dedim.

Ercan Abdullah seh. 169, Alevi-Bektaşî şairleri kitabının
143 səhifəsində çap olunmuş şeirle aynıdır.

PİRİMİZ VAR

Güttüğümüz Hak erenler yoludur,
Ta ezelden bizim desturumuz var,
El ele el Hakka varır bellidir,
Muhammet Aliden düsturumuz var.

Menarefe hakkın yolu demişiz¹⁷,
Biz la feta illa Ali demişiz¹⁸,
Evlad-ı resule beli demişiz,
On iki İmamdan bir nurumuz var.

Her şeyde gerçekten nişan ararız,
Edeb haya ilim irfan ararız,
Tefrika bilmeyiz insan ararız,
Guruhi naciyyiz umurumuz var.

¹⁷ Mən arəf nəfsə fakat arifə Rəbbə: “Kəndini bilən Tanrıyı bilir”

¹⁸ La fəta illa Ali la seyfə illa zülfükər: “Ali gibi yiğit, Zülfikar gibi kılıç yoktur”

Demi ile devranına hu deriz,
Kırklar meclisinden gelir geçeriz,
Atalardan kaldı dolu içeriz,
İrfani hünkardan bir pirimiz var.

Ercan Abdullah seh. 170-171, Alevi-Bektaşı şairleri, seh.

144.

TAŞIM VAR

Gitme yarım bir mevlayı seversen,
Eylen gülüm, sana bir deyişim var,
Aklım, fikrim birbirine karşıtı,
Yine bu gün efkariyım cuşum var.

Halimi arz edem gonca fidana,
Mevlayı severse girmesin kana,
Aşk bir yana çeker, sevda bir yana,
Ben de bilmem ne belalı başım var.

İrfani der pek perişan şu halim,
Cevrini çekmeye yoktur mecalim,
Dar vakitte eyvah kırdılar dalım,
Halden anlamaz bir bağıri taşım var.
(Alevi-Bektaşı şairleri, seh. 144)

SUNGURLU İRFANI

1929-1968. Sungurlunun Kemallı köyünde doğdu. Asıl adı Gazi Sarısakaldır. İlkokulu köyünde okudu.

Aşıklık geleneği ve deyişle küçük yaşınlarda ilgilenmeye başladı. Bağlamasını, aileleri birbirleriyle keçinememesine karşın bir hüsumete tepki olarak iyi arkadaş olduğu Aşık Yarebülbüle (1936) hedİYE etti.

Aşık İrfani genclığında Alevi-Bektaşî inancını benimseyerek Hacı Bektaş dergahını ziyarete gitti. Daha sonra da Çelebileri kendine mürşit kabul etti. İlk dönemlerde Yarebülbülün bağlamaşı eşliğinde cemlerde deyişler okudu, ancak kendisi bağlama çalmadı.

Dönem dönem Merzifon ve çevresindeki dostlarına giden İrfani, orada meclislere katıldı. Halil Öztopraktan (1892-1967) Davut Sulariye (1925-1985) bir çok aşıkla görüştü ve deyişmelerde bulundu.

Samsunda deniz kenarında bankda ölü olarak bulundu. Ölüm nedeni anlaşılmayan Aşık İrfani Samsunda toprağa verildi.

Sungurlu İrfaniye ilişkin Ali Nail Ulusoy tarafından hazırlanan “Ali Raif Ulusoy ile Aşık İrfani(2013) adlı bir kitap bulunmaktadır. (**Alevi-Bektaşî şairleri, səh. 152**)

ADULAR KEM DESE

Adular kem dese kusura kalmam,
Gayrı bakīm öyle göz ile kaşa,
Dünyayı bir pula versilir almam,
Kanaat tacını vurmuşam başa.

Kerbala yoluna koymuşam seri,
Gfe-ş dünyadan olmuşum seri
Kimisi der deli, kimisi serseri,
Ar namus şîsesin çalmışam taşa.

Senden sonra melamettir işimiz,
Didemizden akitırız yaşımız,
Bu alemden bulmadık eşimiz,
Çok müsibetler gelir belalı başa.

Dostun cefasını sefa bilmışız,
Tekdiri hudaya kail olmuşuz,
Erenler şahına ikrar vermişiz,
Zahit dara çekse dönmesem haşa.

İrfani'ym sadıklara aşk olsun,
Dilerim Allahtan çileler dolsun,
Üçler, beşler, kırklar, yediler gelsin,
Ta ezelden kail olduk bu işe.
(Alevi-Bektaşı şairleri, səh. 153)

ÇIKTI

Gel deli gönül üzülme,
Boş yorulup haydan çıktı,
Şu faniyi baki bilme,
Ecel oku yaydan çıktı.

Ecelin oku ermeden,
Varup sineni delmeden,
Öldür nefşini ölməden,
Gir savaşa, meydan çıktı.

Ölüm haktır haktır dersin,
Gaflet basar geri korsun,
Aç gözünü sen de ersin,
Bu saadet paydan çıktı.

Zalimdir nesin çerisi,
Onları basmak er işi,
Baş kaldırmaz her kişi,
Sahipkiran soydan çıktı.

Yürüdü Mehdi leşkeri,
Gaf İrfani ser askeri,
Ayan etti bu esrarı,
Bu coşkunluk meyden çıktı.

(Alevi-Bektaşı şairleri, səh. 153-154)

EL AMAN

Destur pirim ikrarımı yedeyim,
Ana sultan himmet eyle el aman,
Bu illerden terk-i diyar edeyim,
Ana sultan himmet eyle el aman.

Gene çöktü gam kasavet bulutu,
Aktı çeşmim yaşı seller yürüdü,
Açamadım otuz iki kilidi,
Ana sultan himmet eyle el aman.

Koyma beni anasında girdapta,
Savaş olur, kan dökülür bu barta,

Yol görünmez yetmiş iki hicapta,
Ana sultan himmet eyle el aman.

Bir kul olup meydanında satıldım,
Beli dedim kervanına katıldım,
Evvel ütmüş iken şimdi ütüldüm,
Ana sultan himmet eyle el aman.

İrfani'ymem düştüm aşkın peşine,
Bin bela olur yorma boşuna,
Çıkamadım Kafdağının başına,
Ana sultan himmet eyle el aman.
(Alevi-Bektaşı şairleri, səh. 154)

GEL TALİP

Gel talip biçare düşme gaflete,
Beyhude yabanda gezmedi ise,
Sorusuz hesapsız geçen sıratı,
Hakikat abdestin bozmadı isen.

Hakikatte gerçekleri överler,
Güzel olanları elbet severler,
Suçluları çelik ile döverler,
Defterine hile yazmadı ise.

Hile ile hak sevilmez dediler,
Hile ile hakkı seven adüler,
Birlik lokmasını kimler yediler,
Yorulup yolundan azmadış isen.

İrfani'm der ikrar verdim Veli'ye,
Gümanım yok şek getirmem Ali'ye,
Meftun oldum destindeki doluya,
Levhi kaleminle yazmadı isen.

(Alevi-Bektaşı şairleri, səh. 154-155)

GELDİM

Tabibim var muaneci,
Ondan böyle ele geldim.,
Ondadır dertler ilacı,
Hal içinde hale geldim.

Bilirim günah çok bende,
Her dertlere derman sende,
Kimim var ki gidem kande,
Yolcu idim yola geldim.

Müstehak oldum sitem et,
Ben kulunum pazara tut,
Dile öldür ya azat et,
Çesmim yaşın sile geldim.

İrfaniyem naçar derler,
Dünyadan tez göçer derler,
Kanatlanır uçar derler,
Bülbül idim gülə geldim.

(Alevi-Bektaşı şairleri, səh. 155)

GÖNÜL ARZ EYLEDİ

Gönül arz eyledi kismet getirdi,
Hey erenler bizi salın ellere,
Şu gamlı gönlümüz şaduman oldu,
Kurban olam hatırl soran dillere.

Bu cömert gönlünüz açık eliniz,
İbrahim Halile benzer haliniz,,
Dost yoluna sebil olmuş varınız,
Hak muhtaç etmesin sizi ellere.

Garıplerin hallerinden bildiniz,
Dersiniz Hızırданmı aldınız,
Bizi aşkın deryasına saldınız,
Dü çeşmimden akan kanlı sellere.

Gayretiniz Şah-ı Merdan gayreti,
Gayretkeş olanın edilir methi,
Sohbetiniz kaf İrfani sohbeti,
Bülbülü kondurduk gonca güllere.
(Alevi-Bektaşı şairleri, seh. 156)

NE DERSE DESİN

Muhabbet bağının gülü açıldı,
Varsın kelp rakipler ne derse desin,
Pir elinden dolu bade içildi,
Varsın kep rakipler ne derse desin.

Gerçekler başına gelir bu haller,
Adın ırmağında akıyor ballar,
Rıdvan bahçesinde açılmış güller,
Varsın kelp rakipler ne derse desin.

Onulmaz çaresi bir derde düştük
Çilesine sitemine alıştık.
Ehl-i beytin katarına karıştık,
Varsın kelp rakipler ne derse desin.

Sultan destur verdi meydana geçtik,
İrfnim der Kerbaleda kan saçtık,
Ezel bölüşüp de biz size düştük,
Varsın kelp rakipler ne derse desin.

(Alevi-Bektaşı şairleri, seh. 156)

ANAMURLU İRFANI

Sivasdakı Cumhuriyet Universitetinin Doç.Dr. Doğan Kaya İrfanilər haqqında kitab hazırladığımı bilirdi. Bu işdə mənə çox köməyi dəymışdım, kitablardan, qəzet və jurnallardan İrfanilər haqqında olan yazıların surətini göndərmişdi. Ən sonda da aşağıdakı saytı göndərdi. Mən də Anamurlu İrfani haqqında bilgilər əsasında kiçik bir tanıtma yazdım. Lakin şeirlərin orfoqrafiyasını və izahları olduğu kimi saxladım. Saytda şeirlər ərəb rəqəmlərinin sırası ilə işarələnmişdi. Kitabdakı əvvəlki şeirlərin düzülüş qaydalarına uyğun gəlsin deyə biz onların qafiyələrindən başlıq secdik və əlifba sırasına uyğun düzdük.

<http://www.anamurunsesi.com/kultur/unluler/Irfani.htm>

Anamurlu İrfani kimi tanınan aşığıın əsil adını bilən yoxdur. Saytı hazırlayanların fikrinə görə aşiq ilçənin Gögeli kəndindəndir. Anamur Mersin ilinə bağlı bir ilçədir. Adı Yunanca Ανεμούριον = *Anemourion* (yel dəyirmanı) sözündən alınmışdır.

Müəlliflərə görə bölgədə Orhan və ya İrfan adı Urfan-Orfan kimi deyilir. Bu şəhər o qədər də inandırıcı görünmür. Çünkü aşiq ləqəbini haradan aldığıni belə açıqlayır: “İrfani”yim daldım irfan gölüne.”

Bəzi qaynaqlarda aşığıın 1840-1894-cu illərdə, Anamur ilçə valiliyinin 1967-ci ildə çap etdirdiyi “İlik”də isə 1839-1871-ci illərdə yaşadığı yazılır. Adı, atasının adı dəqiq bilinməyən birisinin doğum və ölüm tarixini belə dəqiq söyləmək mümkün deyi. Çünkü əldə elə bir ciddi qaynaq yoxdur. Şeirlərinin 19-cu yüzildə yazılmış cünklərdə olması 18-19-cu yüzillərdə yaşadığı fikrini daha ağlabatan edir.

Aşağıın Toros dağlarından və yörük'lərin yaşamından bəhs edən şeirlər var. Saytı hazırlayanların yazdığını görə bölgənin sakinləri aşığıın bəzi şeirləri toyılarda, şənliklərdə müsiqi ilə

oxuyaraq oynayırlar. Musiqi sədaları altında oxuyub oynayarkən oxunan şeirlərə nümunə kimi aşağıdakılari veriblər.

Varın söyleyin İrfaniye de,
Yârin övmesin... Yar yar yaar...
Tarasın zülfünü de, yere değmesin.
Ömrüm, a guzum... Yar yandım, aman.

Uzak yoldan geldim de,
Gayet yorgunum, yar yar yaar...
Yorgun değilim de, kaşlarına vurgunum,
Ömrüm, a guzum... Yar yandım, aman.

Düz bas kundurani da,
Yer incinmesin... Yar, yar, yaar...
Ömrüm, a guzum... Sevmişim, aman,
Ömrüm, a guzum... Yar yandım, aman.

Sayı hazırlayanların verdiği bilgiyə görə “Çekemem gönül” şeiri İçel Valiliyi Yayımlarının “İçel il yıldızı” kitabının (1967) 79-cu səhifəsindən, qalan şeirlər isə İçel Valiliyi Yayımlarının “İçelli halk ozanları” kitabının(1997, hazırlayan Doğan Atlay) 56–83 səhifələrindən alındığı göstərilsə də “Gül ahr” və “Yavaş-yavaş” qoşmalarının alındığı qaynaq göstərilməyib.

GƏRAYLILAR

ALLAHIM

İnip, gelip bir ummana,
Ayrılıktır yol, Allahım!
Eksik değil başımızdan,
Türlü türlü hal, Allahım!

Koç yiğitler alır, satır(8),
Aramızdan kalkmış hatırlar,
Ya yarimi bura getir,
Ya ben o'ra(9) sal, Allahım!

Sular akar İl ırmaktan
İy'lik akar(10) on parmaktan,
Öldüm yare yalvarmaktan,
Kurtar canım, al Allahım!

Yiğit idim, kaçak gibi,
Keskin idim, bıçak gibi,
Vakti geçmiş çiçek gibi,
Sarardım soldum, Allahım!

İncili serpuş giyerler,
Tatlı cana kıyarlar,
Bir yar sevsem duyarlar,
Arif olmuş, el Allahım!

DURUR

Üç güzele selam verdim,
Selamımı alıp durur.
Ben seni candan sevdim,
Cümle alem biliп durur.

Evlerinin önü bostan,
Selam geldi nazlı dosttan,
Siyah perçem çıkışmış festen,
Bak efendim, deyip durur.

Evlerinin önü harman,
Şeftalisi derde derman,
Ak gögsün üstünde ferman,
Ok efendim, deyip durur.

Bir mercan, bir inci,
Aslında severler genci,
Koynunda narı, turuncu,
Em efendim, deyip durur.

İbrişim kuşak belinde,
Cevahir kelam dilinde,
Süzülmüş bade elinde,
İç efendim, deyip durur.

İbrişim kuşak kuşanır,
Saçağı yere döşenir,
Uçkur çezmeye üşenir,
Çöz efendim, deyip durur.

NAZLANI NAZLANI

Dostun bahçesine girdim,
Tomurcuk güllerim girdim.
El göğüste selam verdim,
Alır nazlanı nazlanı.

Soyunsam girsem koynuna,
Hiç ölüm gelmez aynıma,
Beyaz kollarını boynuma,
Dolar nazlanı nazlanı.

Benim sevdiğim merdane,
Dilberler içinde bir dane,
Siyah zülfünü gerdane,
Döker nazlanı nazlanı.

OLDU

Akar gözlerimin yaşı,
Silinmez bir zaman oldu,
Kılıçlar fisebilullah,
Çalınmaz bir zaman oldu.

Cemaat gelip camiye,
Girip cami içine,
Cemaatle vakti Cuma,
Kılınmaz bir zaman oldu.

Diyarın fitnesi galip,
Kamus dünyayı alıp,

Tahsile ilme talip,
Bulunmaz bir zaman oldu.

Bakıp gördüm cihan halkın,
Eder yoktur dini talkın,
Kanun örf ile salgın(13),
Salınmaz bir zaman oldu,

Gerek zahit(14), gerek facir(15),
Bu dünya malını mucir(16),
Derunu ahrete acır,
Bulunmaz bir zaman oldu.

Okur ayatı Kur'an'ı,
Senin hakkında üryani,
Eder sefil İrfani,
Bilinmez bir zaman oldu.

ŞİMDİ

Telli durnam kak(3), gidelim,
Yollar çimeç bağlar şimdi.
Sarı çiçek, mor menevşe,
Giyer bizim dağlar, şimdi.

Aşkın dolusun içtim,
Ne yaman bir derde düştüm,
Şu yerlerde çok eğleştim,
Kara gözlüm ağlar şimdi.

Okundu yeni nağmeler,

Bir gam geldi bağrim deler,
Dost, koynundaki memeler,
Emilecek, çağlar şimdi.

Yaylaları çakıl taşlı,
Güzelleri hilal kaşlı,
Arap atlı, eli kuşlu,
Gezer bizim begler şimdi.

Gene bir gam geldi, tuttu.
Gurbet elin çevri yetti,
Ölen öldü, kalan getti,
Sağlar yolum gözler şimdi

QOSMALAR

ALDI GETTİ

Bugün ben hubların şahını gördüm,
Olanca aklım ol aldı getti,
Yüzbin cefa ile ele geçirdim,
Yarı ben büyütтüm, el aldı getti.

Yüzbin cefa çektim, bir daha gerek,
Akıbet, aşk bizi eyledi helak,
Beni bana komaz o kahpe felek,
Ağladım, cihanı sel aldı getti,

Şu yalan dünyaya geldim gezmeye,

Kast ettiler canı tenden üzmeye,
Garip İrfani'nin kabrin kazmaya,
Felek kazma, kürek, bel aldı getti.

AYRILDIM

Aşağıdan gelen Urum goyunu,
Selviye benzettim yarın boyunu.
Huri midir bilemedim soyunu,
Ayşa derler, ben bir kızdan ayrıldım.

Keten gömlek giyer, etek dizinde,
Arzumanım kandı ala gözünde,
Böyle güzelm'olur Türkmen kızında,
Ayşa derler, ben bir kızdan ayrıldım.

Keten gömlek gelir önü dilmeli,
Delmesinin üstü böyle olmalı,
Aramalı ona bir eş bulmalı,
Ayşa derler, ben bir kızdan ayrıldım.

BENİ

Nice tan etmeyim ey gönül sana,
Eyledin acaib divane beni.
Sen de bencileyin yanasin böyle,
Sen düşürdün şem'a pervane beni.

Tanımadım gülü gülşen içinde,
Arif geçinirken ifan içinde,
Kimsede bulmadım insan içinde,

Müptela eyledin Türkmane beni.

Başıma getirdin türlü felaket,
Günbegün çektiğin bana nedamet,
Halk içinde kıldın rüsvay melamet,
Akıbet indirdin zindane beni.

İrfani'm eder sana bir işmar,
Seversen ey gönül bir vefalı yar,
Yoktur sende sabra karar o'nda ar,
Düşürdün onulmaz hicrane beni.

ÇEKEMEM GÖNÜL

Sen bir bezirgansın, konar, göçersin,
Konduğun pınarın suyun içersin,
Cura şahin gibi yüksel uçarsın,
Ben senin cevrini çekemem gönül,

Kara bulut gibi göğe ağarsın,
Sulu sepken gibi yere yağarsın,
Nerde güzel görsem boynun eğersin,
Ben senin cevrini çekemem gönül,

Her nereye varsan birin bulursun,
Adını sormadan meyil veririsin,
Demedim mi sana pişman olursun,
Akıbet sözüme geldin mi gönül.

İrfani der ki bu böyle olmaz,
Güzelin ettiğin düşmanlar etmez,

Gönlüne zincirle bağlayan tutmaz,
Demir halkaları kırärsın gönül.

DARGINDIR

Yatamadım kasavetten, firaktan
Aşk ateşi çıkmaz oldu yürekten.
Dediler ki yarin gelmiş iraktan,
Değme yatsın, uykusuzdur
yorgundur.

Dostun bunarları çağlayıp akar,
Dudusu, kumrusu şad olup öter,
Kapı sövesine(12) yaslanmış bakar,
Değme baksın, o yar bize vurgundur.

Gurbet ele gettim, amma gelmeye,
Arayıpta nazlı yarı bulmaya,
Almış hançerini beni vurmaya,
Değme, vursun o yar bize dargındır.

DARILIR M'OLA

Sabahtan uğradım ben bir güzele,
Bir kelam söylesem darılır m'ola.
Dellal olsam dokuz kaza Bozok'a,
Sencileyin güzel bulunur m'ola.

Memeleri dönmuş nara, turunca,
Titriyorum, ben o yarı görünce,
Benim yarım bir şeftali verince,

Cennetin kapısı açılır m'ola.

Usuldur boyun da, incedir belin,
Dududan, kumrudan, tatlıdır dilin,
Başına sokunmuş bir tutam gülün,
Acep, bir el vursam darılır m'ola.

Vardım gördüm zülüflerin düzeltir,
Yarım gelir deyi yollar gözetir,
Yarin yanakları gülden tazelir,
El uzatıp dersem darılır m'ola.

DEDİM

Eflatun dirilip, Lokman sağ olsa,
O gelmez buraya, her zaman dedim.
Eğer bu derdime çare kalırsa,
Nice kimselere el aman dedim.

Yüzü kara olsun bilmem ne yarmış,
Meğer bu sevdadan bihabarmış,
Cevri çok insafi yok bi vefaymış,
Niçin ben ona da Mihriban dedim.

Aya benzetmiştim ol hüsn-ü vechin,
Gerdana dökülen tellerin senin,
Şu benim çektiğim hep senin derdin,
Hak-i yeksan işte sana can dedim.

İrfani'yim daldım irfan gölüne,
Eremedim güzellerin seyrine,

İtimat eyledim ruy-u diline,
Meğer kafir imiş, Müslüman dedim.

DİYEMEZ

Ah neyleyim, zalım nakas elinden,
Şu dünya varını elden koyamaz.
Gece, gündüz dünya deyi çalışır,
Ömrü geçer, hikmet nedir bilemez.

Görürmüsün bencil adam halini,
Varıp tutmaz bir düşkünün elini,
Kazanıp, kazanıp yemez malını,
Ele nasip olur, kendi yiyez.

Sağlığında tevhit destan nesine,
Öldüğünde muhtaç olur Yasin'e,
Alırlar giderler makberesine(19),
Kalı benim malım, mülküm diyemez.

DURMASIN

Gurbet elde kimsem yoktur ağlaya,
Yavrum yoktur benim gönlüm eğleye.
Ala karlı, mor sümbülü yaylaya,
Güzelleri sökün etti Sılanın.

Benden selam edin benli dilbere,
Gelip de karşısında gülüp durmasın,
Ben güzel önmekten(11) bıkıp usandım,
Haftada selamin salıp durmasın.

Güzel, gel senin ile yoktur pazارım,
Kaşın arasında kaldı nazarım,
Yol üstüne koyma benim mezарım,
Yar gelip gittikçe dönüp durmasın.

O yarin gerdanı gümüşten aktır,
Aradım cihanı akranı yoktur,
Hey kız göğsüne düğmeler diktir,
Esen sabah yeli değip durmasın.

Birinci bəndin sonundakı “Güzelleri sökünen etti Silanın” misrası yanlışdır. Görünür “Silanın” qoşmasının variantlarından birində olmuşdur. Çünkü bu şerin rədifi Silanın deyil durmasındır-Ə.S.

GELDİ

Aklım gitti, kız gözüne baktıkça,
Dilberim yanağı gül oldu, geldi.
Leblerin ağızına alıp emdikçe,
Dudağın lezzeti bal oldu, geldi.

Sevdiğim, hicabı aradan kaldırı,
Ağlatma, bendeni murada erdir,
Gel sinem tahtına sultan ol, otur,
Rakipler çıkmaga tol oldu, geldi.

Bu güzellik sana kalmış atadan,
Böyle güzel hiç doğmamış anadan,
Yavrum seni hak saklasın hatadan,
Gönül bir sultana kul oldu, geldi.

GELDİN

Nezaketli yarım, ser beraberim,
Ey benim cananım, yar sefa geldin.
Sırmalı perçemlim, bülbül avazlım,
Kekili reyhanım, yar sefa geldin.

Dudu, kumru dilim, tavusum, bazım,
Şahnim, şahbazım, bağ-ı Şiraz'ım,
Ufacık sülünüm, ördeğim, kazım,
Üşkufi terlanım, yar sefa geldin.

Kolları salıncak, kaddi sürahim,
Mihrabım, minberim, hem kıblegahım,
Gamzeleri elmas, çeşm-i siyahım,
Kaşları kemanım, yar sefa geldin.

İrfani dinle, gel fetl-i dehanım,
Çifte şükufetli taze gülşahım,
Nerde benim kömür gözlü sultanım,
Efendim, sultanım, yar sefa geldin.

GELDİN Mİ

Çoktan beri intizarın çektiğim,
Eşim, dostum, musahibim geldin mi?
Mecnun oldum, dağ başını beklerim,
Mecnun'a teselli veren geldin mi?

Kırağı değişmiş, yaprağını soldurmuş,
Yad el değişmiş, gonca gülün yoldurmuş,

Yavru bizden muhabbetin kaldırılmış,
Yad ellere meyil veren geldin mi?

Götürün turnalar yarime selam,
Belki vadem yete burada kalam,
Göz yaşı mürekkep, kirplikler kalem,
Ayrılık namesin yazan geldin mi?

İrfani der, zülüflerin düzgündür,
Yavru ile muhabbetim bozgundur,
O sebepten yarelerim azgındır,
Yaremin melhemini vuran geldin mi?

GETTİ

Bir küçük nevrestenin elinden,
Olanca aklımız hep zaya getti.
Gece gündüz edasından, nazından,
Ömrüm sermayesi evvaya getti.

Size kurban olam gökte melekler,
Siyah zülfü mah yüzünde kelepler,
Küçükten verdiceğim emekler,
Görmedim vefasın hebaya getti.

Benden selam olsun nazlı yarime,
Dahi gelsin baksın benim halime,
İrfani cehdetsin dostun yoluna,
Desin Mecnun'dur Leyla'ya getti.

GÖNÜL

Sen bir bezırgansın konar, göçersin,
Konduğun pınarın suyun içersin.
Cura şahin gibi yüksel uçarsın,
Ben senin cevrini çekemem gönül,

Kara bulut gibi göye ağarsın,
Sulu sepken gibi yere yağarsın,
Nerde güzel görsem boynun eğersin,
Ben senin cevrini çekemem gönül.

Her nereye varsan birin bulursun,
Adını sormadan meyil veririsin,
Demedim mi sana pişman olursun,
Akıbet sözüme geldin mi gönül.

İrfani der ki, bu böyle olmaz,
Güzelin ettiğin düşmanlar etmez,
Gönlüne zincirle bağlayan tutmaz,
Demir halkaları kırarsın gönül.

GÜL ALIR

Evvel bahar yaz ayları doğanda
Kızılırmak yalısından sel alır
İki dilber bir araya gelende
Kız oğlana nergiz verir gül alır

Her cefası bana mıdır feleğin
Hak yanında kabul olsun dileğin

Pek salınma yeşil donlu meleğim
El ariftir gezişinden hil'alır

GÜZEL

Yazıp arzı hali yare sunmuşum,
İcip aşkın şerbetini kanmışım.
Pervaneler gibi nare yanmışım,
Serimi koymuşum meydane güzel.

A kuzum, güzelsin kıymetin bildir,
Cevr ile cefayı aradan kaldır,
Beni çok ağlattın, bir kere güldür.
Yetmez mi ettiğin şahane güzel.

Bu dünyadan giden bir dahi gelmez,
Belli ki kötüluğun âlâsı olmaz,
Bu gençlik, güzellik sana da kalmaz
Heman sen mi geldin cihana güzel.

GÜZELDİR

Gene geldi Mut'un baharı, yazı,
Baharda açılan gülü güzeldir.
Bağrıma kar etti Fatma'nın sözü,
Iğranan gerdanın, teli güzeldir.

Fatma'm gelmiş, de soyunu doldurur,
Meryem gelmiş, güzelliğin bildirir,
Rahma'nın bakışı adam öldürür,
Sarmaya cennet'in beli güzeldir,

Şerif'i sorarsan, nazlıdır nazlı,
Ayşa'yı sorarsan, ik'ala gözlü,
Bahçede erişmiş, bülbül avazlı,
Söyleşen kızların dili güzeldir

Şikayet edeyim kaşı karadan,
Sürelim de çıksın engel aradan,
Beni yaratmadı mı seni yaratan,
Cümlesinden cennet yolu güzeldir.

İNİLER

Yenile bir haber geldi Sıladan,
Eski derdim yaralarım yeniler.
Yitirdim kendimi, hiç bilmem noldum,
Başım ağrır, kulaklarım çiniler.

Bari hüdam nasip etse salami,
Diyarı gurbette buldum belamı,
Gayet arzuluyor gönül salami,
Ah ettikçe yüce dağlar inilier.

Bir haber gelmedi nazlı yarımden,
Söylediyemem derdimi billah arımdan,
Ateşler yakmışım kendi narımdan,
Ah ettikçe her tarafım iniler.

Garip anam, acep beni arar mı,
Gelene, geçene haber sorar mı,
Dünyada bir dahi beni görür mü,

Ah ettikçe yüce dağlar iniler.

Sağ olur da ben Sılama varırsam,
Kömür gözlüm, mah cemalin görürsem,
Yedi yıllık intizarım alırsam,
Artar ömrüm imanımız yeniler.

KALMADI

Şu dünya fanidir, fani dünyadır,
Ta sonunda bir insana kalmadı.
İskender Dara'dan alır haracı,
Geçti devran, o sultama kalmadı.

Mü'min olan sürer zevk ile safa,
Günahkar kullara çok olur cefa,
Hüküm yetirdi ol Kaf'tan Kaf'a,
Mülk-ü ebed Süleyman'a kalmadı.

Acep bana dahi neler olacak,
Evvel ağlayıpta sonra gülecek,
İrfani der, dünya kime kalacak,
Kırk vezirli Nuşirevan'a kalmadı.

OLUR

Kızları gördükçe bir sevdaya erenler,
Bir gün olur bir acaip hal olur.
Bir kız hemen on yaşına girince,
Açılmadık bir tomurcuk gül olur.
On birinde mah yüzüne bakılır,

On ikide kızın kahrı çekilir,
On üçünde al gül olur açılır,
On dördünde her bir yanı bal olur.

On beşinde sevda düşer başına,
On atlida yadlar girer düşüne,
On yedide gezer kendi başına,
Çok sallama zülüfleri yel alır.

On sekizde gayet yüksektan uçar,
On dokuzda gözlerinden kan saçar,
Yığirmide sevdığinden vaz geçer,
En sonunda bir kötüye kul olur.

Sabahtan, seherden inerler düzeye,
Kınlı parmağı, sürmeli göze,
Çok heves etmen kocamış kızı,
Ondan çeşit çeşit oyunlar olur.

OLUR MU

Bizden selam eyle, gül yüzlü yare,
Acep bizim ile yaran olurum.
Canım badı sabah, söyle dildare,
Bir gece koynumda mihman(17) olur mu?

Yurdu yakın olsa her dem varılsa,
Alsa kucağına, öpse sarılsa,
Bu muhabbet eğer baki kalırsa,
Soyunup koynumda üryan(18) olur mu?

Ko salınsın, gelsin yar otağından,
Sarılsın, emdirsin bal dudağından,
Elmas gerdanından, al yanağından,
Sulu şeftaliler ihsan olur mu?

İrfani'yim bir murada ermedim,
Tazece açılan gülün dermedim,
Kulun oldum bir vefanı görmedim,
Kuluna cevreden sultan olur mu?

SILANIN

Bahar olup, yaz ayları gelince,
Türlü çiçekleri bitti Sılanın.
Lalesi, sümbülü boyun eğince,
Sarı bülbüller öttü Sılanın.

İmana gel, katı zalım imana,
Biz de serimizi saldık dumana,
Yağmur yağıp, gün doğunca çimene,
Turnaları sökün etti Sılanın,

Bülbül gibi söyler yarin dilleri,
Tazece açılmış gonca gülleri,
Esince sabahтан seher yelleri,
Kokusu burnuma getti Sılanın.

SİLEN YOK

Hayf(4) günümüz gurbet elde geçirdim,

Hasbi halim bildiren yok, bilen yok.
Hayda bülbülmü gülden uçurdum,
Garip düştüm, güdüren yok, gülen yok.

Gene haber geldi çeşmi aladan,
Başım hali(5) değil dertten beladan,
Gözlerim de mektup gelmez sıladan,
Bir mektubu yazdırın yok, yazan yok.

Garıpleri gurbet ele salarlar,
Bu dert beni iflah(6) etmez paralar,
Göz göz oldu sinemdeki yaralar,
Neşter(7) vurdurup deldiren yok, delen yok.

Hani benim boz dumanlı dağlarım,
Viran olmuş mor sümbüllü bağlarım,
Bir ah etsem kanlı yaşlar çağlarım,
Çeşmim yaşın sildiren yok silen yok.

SOLAMAZ MISIN

Muhabbet namesin gönderdim sana,
Okuyup imana gelemez misin?
Behey zalim nedir bu kastın cana,
Sevdana düştüğüm bilemez misin?

Sevdana düşeli bilemez oldum,
Gonca gül misali sarardım soldum,
Sevdiğim bu derdi ben senden aldım,
Bu derdime derman bulamaz mısın?

Gel efendim beni ateşe salma,
Allah'ı seversen gel ahım alma,
Ben güzelim deyi hiç mağrur olma,
Geçip bu güzellik solamaz mısın?

SORAYIM

Aşıp aşıp, karlı dağdan gelirsin,
Eğlen, durnam eğlen, haber sorayım.
Bizm elden sen ne haber bilirsin,
Eğlen, durnam eğlen, haber sorayım.

Bizm elin ırmakları akar mı,
Yaz olunca menevşeler kokar mı,
Sevdiceğim seyrangaha çıkar mı,
Eğlen, durnam eğlen, haber sorayım.

Bilmez m'oldu hiç yeşili bağların,
Eksik değil hareketi dağların,
Sevdığimden ayrı düştüm ağlarım,
Eğlen, durnam eğlen, haber sorayım.

Hak edersin aşıkları murada,
Avcı mısın ne gezersin arada,
Sevdığimin seyrangahı nerede,
Eğlen, durnam eğlen, haber sorayım.

ŞERİFİM

Gene bahar oldu gülər açıldı,
Salın benim nazlı civan şerifim.

Mah yüzüne siyah benler saçıldı,
O siyah kaşları keman şerifim.

Yürü hey dilber ahdında durmaz,
Sarılıp sarmaşık bir gece yatmaz,
Bana ittiğini kafırlar etmez,
Yok mudur göğsünde iman şerifim.

Hakkımı almadan ben de ölürsem,
Yer altında çürüyüpte kalırsam,
Yevmi kıyamette seni bulursam,
Alırım hakkımı senden şerifim.

Aşıkların senin kapında kuldur,
Zerrece gümanın var ise bildir,
Çıkar hançerini vur beni öldür,
Suçum nedir benim, düşman şerifim.

İrfani'de bunu böyle söyledi,
İndi aşkın deryasını boyladı,
Şerif bana çok cefalar eyledi,
Gel bir gece sarılalım şerifim.

VARAYIM

Bugün çay bulanık, yarın durulmaz,
Gurbette ölenin gözü yumulmaz.
Yavrum göçün çekmiş, yolu bilinmez.
Egil dağlar, ben sılama varayım.

Ne yatarsın bülbül bahar eriği,

Eski derdim yenisine karıştı,
Eller göctü, sılasına kavuştu,
Eğil dağlar, ben sılama varayım.

Alamadım ayvalar, yüksek daldadır,
Felek beni günden güne aldatır,
Ananın atanın gözü yoldadır,
Eğil dağlar, ben sılama varayım.

Yükseğinde nemilnemil kar'ın var,
Engininde ala gözü yoldadır,
Şunda bir dilbere itizadım var,
Eğil dağlar, ben sılama varayım.

Başına bağlamış telli yemeni,
Gören aşıkların kalmaz imanı,
Yavrum göçün çekmiş bilmez amanı,
Eğil dağlar, ben sılama varayım.

VAR DEYİ

Şakı bülbül, şakı dağlar başında,
Benim bu ellerde gülüm var deyi.
Taze gül kokanlar farımaز imiş,
Bağcelerde gonca gülüm var deyi.

Her sabah, her sabah gel geç buradan,
Selamı kelamı kesme ardan,
Beni yaratmadı mı seni yordan,
Ne mağrurlanırsın güzelim deyi.

Kaldır sunam hırkan ile, tacını,
Çeken bilir ayrılığın gücünü,
Elime ver perçemiyin ucunu,
Benim şu yerlerde elim var deyi.

Hani benim ile yeyip içtiğin,
Geçip karşısında ak göğsün açtığını,
Şimden keri kâr etmez kaçtığını,
Kız korkmaz mısın ölüm var deyi.

YANAŞTI 1

Canan bizi attı bağ arasına,
Abular birkip kırka yanaştı,
Öpem dedim, deste kekil yanağı,
Züluf leşkerlendi tarha yanaştı,

Cananım düşürdü böyle bir dara,
Yaktı, vücudumu dönderdi nara,
Eğnime giydiğim postlar da kara,
Yaptığı külahlar kırka yanaştı.

Gözlerim, dünyayı seçmem mi desin,
Doldurup badeyi içmem mi desin,
İrfani dünyadan göçmem mi desin,
Ömür yavaş yavaş çarha yanaştı.

YANAŞTI 2

Salt el ile gittin bağ sefasına,
Cem oldu badeler, rafa yanaştı.

Öpem dedim, al yanağı gerdanı,
Zülüm perde tuttu, zuka yanaştı.

Ferhat ile Şirin, Mecnun'la Leyla,
Kurulmuş dünyanın adeti böyle,
Edersen iyilik vaktiyle eyle,
Geçti nisf-1 ömrün kırka yanaştı.

Hasmin çoktur, iki yanına bakın,
Olur olmazlardan kendini sakın,
Sefil İrfani'nin göçmesi yakın,
Felek ayak ayak çarka yanaştı.

YAVAŞ- YAVAŞ

Ben bir yavru teklif ettim fakirhaneye
Bekletme sevdigim gel yavaş yavaş
Gözümden akittim kanlı yaşları
Zülfün teli ile sil yavaş yavaş

Sevdigimin güzelliği sorula
Kaşları hükmeden yeri krala
Seherde sevdigim uyanık ola
Dokunsun gerdana yel yavaş yavaş

YAYLAYA

Gidiyom sevdigim habarın olsun,
Açilan güllerin sararsın solsun.
Yeni yar sevmışsin mübarek olsun,
Kalk, gidelim, telli turnam Urum'a.(1)

Kuru derelerin aksın çağlasın,
Çağlasında hayatı(2) toplasın,
Ben gidince seni kimler eğlesin,
Kalk, gidelim, suna boylum vatana.

Yaz gelir de Mut çukuru yurt olur,
Sivrisinek bir alıcı kurt olur,
Ben gidersem ciğerine dert olur,
Kalk, gidelim, kömür gözlüm yaylaya.

Yaz gelir de yaylaları otlanır,
Beslenince arap atlar şahlanır,
Benden gayri cefana kim katlanır,
Kalk, gidelim, sırma saçlım yaylaya.

- (1) Urum:İç Anadolu
- (2) Hayut:Sahilde dere boylarında biten yaprağı ve çiçeği güzel bakımlı bir çalı, ağaçcık
- (3) Kak:Kalk (yöre ağızı)
- (4) Hayf: Vah, yazılık
- (5) Hali: Boş issız
- (6) İflah: Felah, kurtuluş
- (7) Neşter: Bisturi ameliyat bıçağı
- (8) Satır: burada Pala
- (9) Ben o'ca: Beni oraya
- (10) İyelik akar: İyilik aka
- (11) Önmek:Ümitle heyecanla beklemek
- (12) Söve:Kapıları duvara bağlayan dikine çerçeveye.Yan çerçevelere eşik denir
- (13) Salgın:Köy bütçesi için köylüden alınan vergi
- (14) Zahit:Zühdsahibi.Dünyaya rağmen etmeyen.
- (15) Facir:Doğru yoldan ayrılan kimse
- (16) Mucir:İcar eden

- (17) Mihman:Sığınan, misafir
- (18) Mehveş:Ay gibi, aya benzeyen
- (19) Makber:Mezar

**İRFANI-URFANI-RUHANI
HAVASININ NOT YAZILARI**

Sazda çalan: professor İlqar İmamverdiyev
Nota köçürən: professor İlqar İmamverdiyev

ÜRFANI

ORTA PƏRDƏ KÖKÜ

I qrup	II qrup	III qrup
Zil tellər	Dəm tellər	Bəm tellər
1 sim	1 sim	1 sim
2 sim	2 sim	2 sim
3 sim	3 sim	3 sim

SAZ

The musical score consists of five staves of music for Saz, a traditional bowed string instrument. The score is in common time (indicated by '4') and includes measures 1 through 6. The first measure shows a single note on the G string. Measures 2 through 6 feature rhythmic patterns involving eighth and sixteenth notes, primarily on the G and D strings, with occasional notes on the B string. Measure 1 has a tempo marking of '♩ = 85'. Measure 3 includes a dynamic instruction '♩' above the staff. Measure 5 includes a dynamic instruction '♩' above the staff. Measure 6 includes a dynamic instruction '♩' above the staff.

A musical score consisting of six staves of music. The music is in common time (indicated by 'C') but features a tempo marking of 9/8. The first five staves are in 3/4 time, while the last staff is in 2/4 time. The music is written for a single player using a variety of techniques, including strumming patterns, specific fingerings (e.g., '1', '2', '3', '5'), and grace notes. The notation includes standard musical symbols like quarter and eighth notes, as well as unique symbols like 'V' and '3'. The score is divided into measures numbered 8 through 19.

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

A page of musical notation for a string instrument, likely cello or double bass, featuring six staves of music. The notation is in common time, with a key signature of one flat. The music consists primarily of eighth-note patterns, often grouped by vertical bar lines. Various performance markings are present, including slurs, grace notes, and dynamic markings. The staves are numbered sequentially from 37 to 52.

37

39

41

43

45

47

49

51

54

55

56

57

58

59

60

61

62

63

64

65

66

67

Fine

Sazda çalan: Aşıq Hüseyin Sarachi
Nota köçürən: Professor Tariyel Məmmədov

♩ = 132

I

5
10
15
20
25
30
35
ay, ba - la], ka - ni - şe - fa - qet,
40

45
 Is - te - ram dər - di - me [ney - lim].
 50
 [Off!], də - va - lar sən - dən. Çox - la - ri mə-nim ki-mi [ey,
 boy, boy, boy].
 55
 [Be - le ey], is - te - yib [din, ey] ni - cat, Bəxş o-lub [ey],
 60
 on - la - ra e - ta - lar sən - dən.
 65

[Ö - lü - ram Ley - la, Ley - la, Ley-la].

70

Bexş o - lub [ey], on - la- ra [ey].

75

e - ta - lar sən - dən.

80

85

90

95

100

105

110

115 [De-dim], Ey qed-ri bi- lin- mez, [ey, —]

120 a ba-la], lüt- fe- si a - li,

125 Sen-sen [ey], müş-kül - le - ri [ney - lim],

130 [Off], ey - le - yen ha - li,

135 [Bu] Di - va - ne oğ - lu - ma [ey, boy, boy, boy],

140 Ver - sen [ey] ka - ma - li, Cox-la-n ye-tib-di

ka - ma - la sen - den [A - man, a - man, a - man,

145
 a - man]. [Ö - lü - rem Ley - la, Ley - la,
 Ley-lal] Çox-la - ri [ey], ye - tib -
 - di [ey], ka - ma - la sen - dən.
 155
 160
 165
 170
 175
 180
 185

190
 195
 200
 205
 [De-dim ey], Kal - va - yi Bey - tul - lah. [ey,
 a ba - la], de - yir - ler a - dim,
 ib - ra - him Xe - li - lül - lah [ney - lim],
 [Off!], ya - pib [ey], bün - ya -
 - dim, Sidq i - le [ey] ça - gir - ram, ey [Boy, boy, boy, boy].
 210
 215
 220



ey qib - le - yi Bağ - da - dim, Ab-dul - la da gör - sün,

še - fa - lar sen - den [a,

ö - lü - rem Ley - la, Ley - la, Ley - la].

Ab - dul - la da gör - sün

[ay, a - man, a - man],

še - fa - lar sen - den.

Sazda çalan: Kamandar Əfəndiyev
Nota köçürən: professor Nazim Bağırov

(ad libitum)

Allegretto

Treble Clef
 Key Signature: F#
 Tempo: $\text{quarter note} = 120$
 Measure 1: Eighth-note pairs (two pairs)
 Measure 2: Sixteenth-note pairs (two pairs)
 Measure 3: Sixteenth-note pairs (two pairs)
 Measure 4: Sixteenth-note pairs (two pairs)
 Measure 5: Sixteenth-note pairs (two pairs)
 Measure 6: Sixteenth-note pairs (two pairs)
 Measure 7: Sixteenth-note pairs (two pairs)
 Measure 8: Sixteenth-note pairs (two pairs)
 Measure 9: Sixteenth-note pairs (two pairs)
 Measure 10: Sixteenth-note pairs (two pairs)
 Measure 11: Sixteenth-note pairs (two pairs)
 Measure 12: Sixteenth-note pairs (two pairs)
 Measure 13: Sixteenth-note pairs (two pairs)
 Measure 14: Sixteenth-note pairs (two pairs)
 Measure 15: Sixteenth-note pairs (two pairs)
 Measure 16: Sixteenth-note pairs (two pairs)
 Measure 17: Sixteenth-note pairs (two pairs)
 Measure 18: Sixteenth-note pairs (two pairs)
 Measure 19: Sixteenth-note pairs (two pairs)
 Measure 20: Sixteenth-note pairs (two pairs)

The musical score consists of four staves. The top two staves are for the piano, showing a steady eighth-note bass line and a treble clef line with eighth-note chords. The bottom two staves are for the voice, starting with a sustained note followed by eighth-note patterns. The lyrics "ay la la" are written below the vocal line. The piano part continues with eighth-note chords. The vocal part then begins a melodic line with lyrics: "gol di ba har yaz sac ca ra lor". The piano part follows with eighth-note chords. The vocal line continues with "göy gey miş", accompanied by eighth-note chords. The piano part concludes with a dynamic marking *f* and a final chordal pattern.

This section of the score shows the vocal line continuing with a melodic line of sixteenth-note patterns. The piano accompaniment consists of eighth-note chords. The key signature changes to $\frac{3}{4}$ time at the end.

A musical score page featuring three staves. The top staff uses a treble clef, the middle staff an alto clef, and the bottom staff a bass clef. The key signature is one sharp. The music consists of eighth-note patterns. The lyrics are: "e la bil ya si ni góz". The tempo is indicated as "Moderato".

A continuation of the musical score. The top staff shows a melodic line with eighth and sixteenth notes. The lyrics are: "lar a lif qd din a ba lam". The middle staff contains eighth-note chords. The bottom staff shows a rhythmic pattern of eighth-note pairs. The key signature changes to two sharps.

A continuation of the musical score. The top staff features a melodic line with eighth and sixteenth notes. The middle staff contains eighth-note chords. The bottom staff shows a rhythmic pattern of eighth-note pairs. The key signature changes to two sharps.

A continuation of the musical score. The top staff shows a melodic line with eighth and sixteenth notes. The lyrics are: "Ay la la hey cim góz la rin nun ağ zin". The middle staff contains eighth-note chords. The bottom staff shows a rhythmic pattern of eighth-note pairs. The tempo is indicated as "Moderato" for the top staff and "a tempo" for the bottom staff.

Dil ha nif i çin da
ya si ni gör lor i
i i i i i i i i i i
ya si nü gör lor
rt... a tempo



Vocal part: 'A qıl di' (ad libitum)

Piano part: Measures 1-4 show eighth-note chords. Measure 5 is a fermata.

Vocal part: 'süm bül lər gəl di ba har yaz səc ca rə lər gəy gey miş'

Piano part: Measures 1-4 show eighth-note chords. Measure 5 is a fermata.

Vocal part: 'ya si ni göz lər'

Piano part: Measures 1-4 show eighth-note chords. Measure 5 is a fermata. Tempo marking: 'Tempo I'.

2

2

a lif qəd din cim göz lə rin nun ağ zin

2

dil hə rif i çin də ya si ni gōz lər

a tempo

2

2

2

2

2

2

2

2

2

A musical score page featuring two staves. The top staff uses soprano C-clef, has a key signature of one sharp, and consists of a single line of notes. The lyrics are: do la şan da kön lüm qəm qəm e dib ya si ni. The bottom staff uses bass F-clef, has a key signature of one sharp, and consists of a single line of notes. There is a short vertical brace between the two staves.

A musical score page featuring two staves. The top staff starts with a 2/4 time signature, followed by a 3/8 section with a fermata over the first note, then a 3/4 section. The lyrics 'göz lar' appear above the first note of the 3/8 section. The bottom staff starts with a 2/4 time signature, followed by a 3/8 section with a fermata over the first note, then a 3/4 section. The instruction 'a tempo' is placed above the 3/4 section.

A musical score page featuring two staves. Both staves are in 2/8 time. The top staff consists of eighth-note pairs connected by slurs. The bottom staff consists of sixteenth-note pairs connected by slurs.

A musical score page featuring two staves. Both staves are in 2/8 time. The top staff consists of eighth-note pairs connected by slurs. The bottom staff consists of sixteenth-note pairs connected by slurs.

A musical score page featuring two staves. Both staves are in 2/8 time. The top staff consists of eighth-note pairs connected by slurs. The bottom staff consists of sixteenth-note pairs connected by slurs.



De di bi zim dağ lar

gliss...

3

ey

ay la la

A musical score page featuring three staves. The top staff uses a treble clef, the middle staff a bass clef, and the bottom staff an alto clef. The key signature is one sharp. The music consists of measures in 3/4, 2/4, and 3/4 time signatures. The lyrics are written below the notes: "bu gün qa ra ge yib di xal xa li vəs fin dən". The vocal line includes several grace notes and slurs.

A continuation of the musical score from the previous page. It features three staves in 3/8 time. The vocal line continues with eighth-note patterns and grace notes. The lyrics are not explicitly written here but correspond to the sequence above.

A continuation of the musical score. The top staff shows a vocal line with rests and eighth-note patterns. The lyrics "e lə qa" are written below the notes. The middle staff shows harmonic support with eighth-note chords. The bottom staff provides a bass line.

A continuation of the musical score. The top staff shows the vocal line continuing with eighth-note patterns. The lyrics "ra ge yib di Sə nəm sə nin zül fun" are written below the notes. The middle staff shows harmonic support with eighth-note chords. The bottom staff provides a bass line. The dynamic "tr" (trill) is indicated above the vocal line.

A musical score page featuring two staves. The top staff is in common time (indicated by a 'C') and has a key signature of one sharp (F#). It contains lyrics: "ya si ni göz ler" followed by four "i"s. The bottom staff is in common time and has a key signature of one sharp (F#). It consists of a continuous series of eighth-note chords.

A continuation of the musical score from the previous page. The top staff shows a sequence of eighth-note chords. The bottom staff also shows a sequence of eighth-note chords.

A continuation of the musical score. The top staff includes lyrics: "i ö lü rəm ey ö lü rəm". The bottom staff consists of eighth-note chords.

A continuation of the musical score. The top staff is mostly blank with a few short dashes. The bottom staff begins with a series of eighth-note chords. A bracket labeled "14" covers a section of sixteenth-note patterns on the bottom staff.

Sazda çalan: Aşiq İsgəndər Ağbabalı (Gülməmmədov)


Nota köçürən: AMEA Memarlıq və İncəsənət
İnstitutunun doktorantı Afiz(Hafız) Kərimov

The musical score consists of ten staves of music for a string instrument, likely saz or kamancha. The music is in 2/4 time, with occasional changes to 3/4 and 2/2 time. The key signature varies between G major (one sharp), E major (no sharps or flats), and D major (two sharps). The notation includes various弓 (bowed strokes), tr (trills), and p (pizzicato). The score features complex rhythmic patterns and harmonic structures, typical of traditional Azerbaijani folk music.

**Sazda çalan: Aşıq Hüseyin Sarach
Nota köçürən: AMEA Memarlıq və İncəsənət İnstitutunun
doktorantı Afiz(Hafiz) Kərimov**

The sheet music contains ten staves of musical notation for a traditional Azerbaijani instrument. The notation is written in three different time signatures: 2/4, 3/4, and 2/2. The music is composed of eighth-note patterns, with some sixteenth-note figures. Various note heads are used, including triangular, square, and cross shapes. Grace notes are indicated by small vertical strokes. Dynamic markings include 'tr' (trill), 'b' (bend), and 'gliss.' (glissando). The notation also features several fermatas and slurs.

**Əkrəm Məmmədli və Kənan Məmmədlinin nota
köçürdüyü “Urfani”**



Urfamı yallısı 1 - ci hissə

Andante $\text{♩} = 60$

The musical score consists of four staves, each representing a different instrument or vocal part. The instruments are labeled as follows:

- Zuma 1: The top staff, written in common time (indicated by a 'C') and G major (indicated by a treble clef). It features a single melodic line.
- Zuma 2: The second staff from the top, also in common time and G major. It consists of sustained notes.
- Conbax: The third staff, in 2/4 time. It features rhythmic patterns of eighth and sixteenth notes.
- Çilik: The bottom staff, also in 2/4 time. It features rhythmic patterns of eighth and sixteenth notes.

Key signatures and time signatures change throughout the piece. For example, in the first section (measures 1-5), the key signature is G major (no sharps or flats) and the time signature is 2/4. In the second section (measures 6-10), the key signature changes to E major (one sharp) and the time signature changes to 3/4. The tempo is marked as Andante with a value of $\text{♩} = 60$.

A handwritten musical score for two staves, likely for piano or organ. The top staff uses a treble clef and the bottom staff uses a bass clef. Measures 16 through 26 are shown. Measure 16 starts with a whole note followed by a half note. Measure 17 begins with a half note. Measure 18 starts with a half note. Measure 19 begins with a half note. Measure 20 starts with a half note. Measure 21 begins with a half note. Measure 22 starts with a half note. Measure 23 begins with a half note. Measure 24 starts with a half note. Measure 25 begins with a half note. Measure 26 begins with a half note.

Urfanı yallısı 2 - ci hissə

8 Allegro $\text{♩} = 170$

Zurna 1

Zurna 2

Cənbax


Cılık

7

12

13

- 256 -



Urfanı yallısı 1 - ci hissə
(2 - ci variant)

Andante = 60

Zurna 1

Zurna 2

Çənbax

Cılık

7

14

14

Urfani yallısı 2 - ci hisse
(2 - ci variant)

Allegro vivo = 180

Zurna 1

Zurna 2

Çınbaş

Çılık

Saz

Çello

**Əli Hüseyn oğlu Şamil (Şamilov). İrfani ləqəbli aşıqlar və
“Urfani” havaları (Araşdırmaş, şeirlər, dastan-rəvayətlər
və not yazıları), Bakı, 2016, 273 səh.**